



# Mukəddəs Kitab

Təwrat 20-ķisim

«Pənd-nəsihətlər»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Təwrat 20-kısim

## «Pənd-nəsihətlər»

Sulayman padixaḥning (wə baxkılarning) həkmətlik sözləri

### Kirix söz

İsrailning padixaḥı Dawut pəyojəmbər aləmdin etkəndin keyin, uning oqlı Sulayman təhtkə warislik qıldı. Xu künlərdə Pərvərdigar uning qüixida kerünüp, uningoja: «**Sən nemini halisang, Məndin xuni tilə, Mən sanga beriman**» — dedi. Bu wəkə Təwrattiki «1Pad.» 3:5-14tə hatırıləngən. Sulayman Pərvərdigardin həlkini idarə kılıxka əkil-parasət sorap: «**Əz կը լունցօյ հելքինգն տէստին հէկүմ կիլիք յահս-յամանի պէր էտիօյան օյօյակ բି կାଳବି ବେରଗ୍ୟସାନ; ବୋଲିମ୍ବା, କିମ ବୁ ବୃଦ୍ଧି ହେଲ୍କିଙ୍ଗନ୍ତିନ ୱୁତ୍ସିନ ତୋପା ହେକୁମ ୱିକିରାଲିସନ?**» dəp dua qıldı.

«Pənd-nəsihətlər» degən bu kitab, xübhəsizki, Huda Sulaymanning axu duasıqə kayturojan jawabining bir kışmidur. Kitabtiki nəsihətlər əməliyətkə wə reallikqə yüzləngən bolup, həmmə kixini, məyli bay yaki miskin bolsun kündilik turmuxtiki masililərnı həkkaniy, adalətlik wə məhrəbanlıq bilən bir tərəp kılıxka qakırıdu. Xunga «Pənd-nəsihətlər» degən bu kitab Hudanıng Musa pəyojəmbər arkılıq Əz həlkə bolovan Yəhudiylarə tapxurojan «mukəddəs қанун»ning bir toluklimisidur. Kitabtiki nuroğun dəwətlər həlkələrgə «mukəddəs қанun»da ezliriga berilgən alahidə wədilərnı əslitudu, yəni Pərvərdigaroja itaət kılıxning nətijisining bəhtliklini kərsitudu. Hudanıng mukəddəs қанunuda hatırıləngən əhdigə asasən, Huda Əzinining alahidə kowmi bolovan Yəhudiylarə iltipat kılıqan bu bəhtlər məniwi wə maddiy jəhətnimu əz iqigə alidu.

Kitabta gunahlarning һalakətləri hər tərəptin kərsitilidu. Kitabta pəkət gunahlarning kiyamət künidə Huda təripidin məngəlük һəküm կիլինiqən һalakitila əməs, bəlki bu dunyaqımı təwə bolovan salamatlikimizgə, ailimizdiki turmuşka, dostluk munasiwitimizgə wə pütkül jəmiyətkə bolovan қorğunqluk təsirliri bayan kılınidu. Gunahning jəmiyətning tərəkkiyatining jan tomurioja, yəni əz'ara ixənqə bolovan təsirliri kərsitilidu. Kitabta padixaḥ wə uning həlkə arisidiki munasiwət toqrukul yezilojanlıri az. Sulayman bu kitab arkılıq əzini təxwiq, kılıp, əzinin mərpaət-hökükini kezlep, həlkining kezini boyimakçı əməs. Əksiqə, u ularoja əzinin Hudanıng ilkidə ikənlilikini əskərtip: «**Padixaḥning kəngli Pərvərdigarning կոլидидур, Pərvərdigar kəyəргə тооրл иса, xu тәрəпкə mangиду**» dəydu (21-bab, 1-ayət).

Kitabning əng mühim wə həyran կalarlıq yərlirininq biri xuki, insaniyət ikki hilqə bələnidu. Kitabta bu ikki hil adəmlər hərhil ipadıləx usuli arkılıq bayan kılınidu. Danalar wə nadan-əhməklər (yaki saddilar), təkəbburlar wə kiqik peillar, sadık-səmimiylər wə yaloqanqlar, iqxanlar wə hərūnlar, bolupmu həkkaniylar wə rəzillərgə bəlinidu. Biz kaysi hildikilərgə təwə? Məzkur kitab bizgə nuroğun əməliy misallarnı berip: «**կայսի հիմակ կիման?**» degən soalimizoja jawab tepiximizoja yardım beridu. Uningdinmu mühimi, bizgə tütütit yolunu kərsitip beridu. Kisksisi, bizni əzinin təyyarlıqan ziyanıtigə təklipli kılıqan «Danalıq» degən kixininq səzığə mərhəmət kılıdu. U bizgə: Danalıq adəmning balisidin əməs (məyli կազə mühim ərbab yaki hökükdar boluxidin kat'iyınəzər), bəlki «**Pərvərdigardinla կօրկնչ դանակինգ բախնիքидур**» — dəp dəwət kılıdu. Əz-əzığə, əzinin əkil-parasitigə

## «Pənd-nəsihətlər»

tayanmaslik kerək, pəkət Pərvərdigar ojila tayinix kerək: «**Əz əklinggə tayanmay, Pərvərdigar oq qin diling bilən tayan ojin**» (3-bab, 5-ayət).

Hərbir insan balisoja mundak intayın җımmətlik wədə berilgənki, kimki danalıknı kəngül koyup izdisə, əməliyəttə ahirida Hudanıng əzini tonuojan bolidu: —

«**Əgərdə danalıqka կulak salsang,**  
— Əgər yoruklukka erixikə kəngül bərsəng,  
— Əgər əkil-parasatka təxna bolup iltija կilsang,  
— Əgər yoruklukka erixix üçün duayingda yukarı awazda yelinsang  
— Əgər kümüxkə intilgəndək intilsang,  
— Əgər yoxurun gəhərnı izdigəndək izdənsəng,  
**Undakta Pərvərdigardin həkikiy қorkuxni bilisən,**  
**Wə sanga Hudani tonux nesip bolidu**» (2-bab, 2-5-ayət).

Danalıq wə həkikiy bilim Hudadin kəlgini dək, xübhısızkı həkəkəniyətmə pəkət Uningdinla kəlgəndür. Həbkkuk degən yənə bir pəyoqəmbər degəndək: «**Həkəkəniy kixi Hudaqa tayinix arklıq yaxaydu**».

Bu həkikətlərni Sulayman eż atisi Dawut pəyoqəmbərdin əgəngən. Kitabning kəp kismi bəlkim miladiyədin ilgiri 960-yillarda yezilojan.

### Pənd-nəsihətlərdiki «hekmatlik səzlər»ning asasiy қurulması

Okurmənlər «Pənd-nəsihətlər»diki «hekmatlik səzlər»ning kəp kismining «ikki կurluk» xəkilda ikənlikini baykışyalaydu. Xu қurulmida bəzidə bir həkikət uning əksiqə bolovan yənə bir həkikət bilən selixturulidi; bəzidə bir həkikət uningoqa ohxap ketidiojan yənə bir həkikət bilən selixturulidi yaki uningoqa mənisiini kengəytidiojan baxkə bir həkikət koxulidi; bəzidə məlum həkikət (uyqurlarning mağal-təmsilliridək) ohxitix arkılıq eniklaxturulidi yaki təkitlinidu.

Məsilən, (1) «əksiqə bolovan həkikət bilən selixturux»:

«**Dana oojul atisini xad կilar;**  
**Əkilsiz oojul anisini կayoju-həsrətkə salar**» (10:1)  
«**Əqmənlik jedəl կozajar;**  
**Mehir-muhəbbət həmmə gunahlarni yapar**» (10:12)

(2) Bir həkikətni uningoqa ohxap ketidiojan yənə bir həkikət bilən selixturux yaki uning mənisiini kengəytix:

«**Pərvərdigarning ata կilojan bərikiti adəmni dələtmən կilar;**  
**U bərikitigə heqbir japa-muxəkkət կoxmas**» (10:22)  
«**Həkəkəniyning qıçarojan mewisi «hayatlıq dərihi»dur;**  
**Kim dana bolsa, baxkilarnı կutulux yolioja կayturar**» (11:30)

## «Pənd-nəsihətlər»

(3) Bir həkikətni ohxitix arkılık eniklax yaki təkitləx:

«**Adəm aqqık su yutuwalıqandək,**  
**Kəzığə is-tütək kirip kətkəndək,**  
**Ḥurun adəmni ixlətkənmü xundak bolar»** (10:26)  
«**Qiraylık əmma tetiksiz hotun,**  
**Qoxķining tumxukioqa altun һalқa salıqandəktur»** (11:22)  
«**Nazakətlik ayal izzət-hərmətni կoldin bərməs;**  
**Zorawanlar baylıknı կoldin bərməs»** (16:11).

Demisakmu, uyoqur həlkining makəl-təmsillirigə ohxax, xu hekmetlik səzlərni qüxinix üçün ularning ikki bəlikining (bəzidə üq bəlikining) bir-birigə կandaq baqlanışlığını izdəp qüxinix kerək.

### Məzmun: —

- (a) Danalığning insanlaroqa bolğan hitabi; Sulaymanning Hudani tonuqan atisining sezining կimmiti; Xəytanning insanoqa կoyidioqan tuzaklıri; bu dunyaoqa կandaq yüzlinix (1-9-bab)
- (ə) Sulaymanning hekmetlik səzləri (10-29-bab)
- (b) Agurning hekmetlik səzləri (30-bab)
- (p) Lemu'elning anisining hekmetlik səzləri – pəzilətlik ayal (31-bab)



# Pənd-nəsihətlər

## Pənd-nəsihətlərning kədir-kimmiti

**1** <sup>1</sup> Israel padixahı Dawutning oqlı Sulaymanning pənd-nəsihətləri: —

**2** Bu pənd-nəsihətlər sanga əkil-parasət, ədəp-əhlakni egitip, seni iibrətlik sezlərni qüxinidioqan kılıdu; <sup>3</sup> sanga danalik, həkkaniyilik, pəm-parasət wə duruslukning yolyorukturbiyisini köbul kildirdi. <sup>4</sup> Bu pənd-nəsihətlər nadanlarnı zerək kılıp, yaxlarnı bilimlik wə səzgür kılıdu; <sup>5</sup> bularoja կulaq selixi bilən danalar bilimini axuridu, yorutuloğan kixilər tehimu dana məslihətkə erixidu, <sup>6</sup> xundakla pənd-nəsihətlər həm təmsillərning mənisini, danixmənlərning həkmətləri həm tilsim sezlərini qüxinidioqan kılınidu.

### Yaxlaroja nəsihət

<sup>7</sup> Pərvərdigardin körkux bilimning baxlinixidur;  
Əhməklər danalıknı wə tərbiyini kezgə ilmaydu.

<sup>8</sup> I oqlum, atangning tərbiyisigə kulak sal, anangning söz-nəsihətidin ayrılmı; <sup>9</sup> qünki ular sening bexingoja takaloğan gül qəmbirək, boynungoja esiloğan marjan bolidu.

<sup>10</sup> I oqlum, yamanlar seni azdursa, ularoja əgəxməgin.

<sup>11</sup> Əgor ular: — Yür, tuzak kürup adəm eltürəyli;  
Yoxuruniwelip, birər bigunaq kəlgəndə uraylı!

<sup>12</sup> Təhtisaradək ularni yutuwetəyli,  
Sak bolsimu, həangoja qüxkənlərdək ularni yıkitaylı;

<sup>13</sup> Ulardin hilmuhil kimmiyatlık mal-dunya oqa igə bolup,  
Əylirimizni olja bilən toldurımız.

<sup>14</sup> Biz bilən xerik bol,  
Həmyanımız bir bolsun, desə, —

<sup>15</sup> I oqlum, ularoja yoldax bolma,  
Əzüngni ularning izidin neri kıl!

<sup>16</sup> Qünki ularning putliri rəzillikkə yığıridu,  
Kolini kan kılıx üçün aldiraydu.

<sup>17</sup> Hərkandaq uqar ənat tuyup kəloğanda tuzak koyux bikar awariqiliktur;

<sup>18</sup> Lekin bular dəl eż əkenini təkük üçün saklaydu;  
Əz janlırioqa zamin boluxni kütidu.

<sup>19</sup> Nəpsi yoqınap kətkən hərbir adəmning yollırining akıwiti mana xundak;  
Haram mal-dunya eż igilirining jenini alidu.

<sup>1:1</sup> 1Pad. 4:32; Wəh. 3:9

<sup>1:5</sup> «yorutuloğan kixi» — ibranıy tilida «ixlarnı, məsililərni, baxka adəmni obdan qüxinidioqan kixi» degən mənidə.

<sup>1:7</sup> Ayup 28:28; Zəb. 111:10; Pand. 9:10; Top. 12:13

<sup>1:11</sup> «...tuzak kürup adəm eltürəyli» — ibranıy tilida «...tuzak kürup kən tekəyli».

<sup>1:12</sup> «Təhtisara» — əlgüçilərning rohları kıyamət künini kütidiqan jay (ibranıy tilida «xeol» degən söz).

<sup>1:15</sup> «Əzüngni ularning izidin neri kıl!» — ibranıy tilida «Putungni ularning yolidin neri kıl!».

<sup>1:16</sup> Yəx. 59:7; Rim. 3:15

<sup>1:19</sup> Ayup 8:13

# «Pənd-nəsihətlər»

## Danalıq sadasi

<sup>20</sup> Büyüt danalıq koqida oquq-axkara hitab kılmaqtı,  
Qong məydanlarda sadasını anglatmakta.

<sup>21</sup> Koqa dokmoxlırıda adəmlərni qakırmakta,  
Xəhər dərwazılırida səzilirini jakarlimakta: —

<sup>22</sup> I saddilar, қақанојиқmuxundak nadanlıkkə berilisilər?  
Məshirə kılıoluqlar қақанојiқməshiriliktin huzur alsun?  
Əhməkələr қақanoјiқbilimdin nəprətlənsun?!

<sup>23</sup> Tənbihlirimgə қulak selip mangojan yolunglardın yanqan bolsanglar idi!  
Rohimni silərgə teküp berəttim,  
Sezlimimi silərgə bildürgən bolattim.

<sup>24</sup> Lekin qakırsam, anglimidinglar;  
Kolumni uzartsam, həqkaysinglar karimidinglar.

<sup>25</sup> Nəsihətlirimming həmmisigə pərwa kilmidinglar,  
Tənbihimni anganaxni kılqə halimidinglar.

<sup>26</sup> Xunga, bexinglaroja balayıkaza kəlgəndə külimən,  
Wəhima silərgə yetixi bilən məshirə kılımən.

<sup>27</sup> Həlakət elip kəlgən wəhima üstünglaroja qüxkəndə,  
Wəyrənqılık, silərgə kuyuntazdək kəlgəndə,  
Silər eçir kayoqqa wə azabka muptila bolqıninglarda —.

<sup>28</sup> U qoqda muxu kixilər məndin etünüp qakırıdu,  
Mən pərwa kilmaymən,  
Meni təlmürüp izdisimu, tapalmaydu.

<sup>29</sup> Ular bilimgə nəprətlənginidin,  
Pərwərdigardin əyminixni tallimiojinidin,

<sup>30</sup> Mening nəsihətimni kılqə kobul kılıousi yoklukidin,  
Tənbihimgimu pərwa kilmiojininglardın,

<sup>31</sup> Ular eż bexini yəydu,  
Eż kəstliridin toluk azab tartidu;

<sup>32</sup> Qünki saddilarning yoldın qıkixi eż jenioja zamin bolidu;  
Əhməkələr rahətlik turmuxidin eżlirini həlak kılıdu.

<sup>33</sup> Lekin manga қulak saloşanlar aman-esən yaxaydu,  
Balayıkazalardın, oğəm-əndixlərdin haliy bolup, hatırjəm turidu.

## Danalıqning mewisi

**2<sup>1</sup>** I oqılmı, əgər səzlimni kobul kilsang,

**Nəsihətlirimni kəlbinggə püksəng,**

**2** Əgərdə danalıqka қulak salsang,

Yoruklukka erixikə kengül bərsəng,

**1:20** «danalıq» — «Pənd-nəsihətlər»da «danalıq» pəzilətlik bir ayalning süpitidə kərünüdu. Bu «pəzilətlik ayal» 5:1-14, 6:20-35, 7:6-27, 9:13-18da bayan kılınojan «pahixa ayal» bilər selixturuluxi «pənd-nəsihətlər»ning mühim bir temisidir.

**1:22 «saddilar»** — «Pənd-nəsihətlər»də «saddilar» (yaki «nadanlar») degənning «əgənmigənlər», «sawatqa erixmığənlər» degen baxıq hil tarjimilirimi bar. «Əhməkələr қaқanoјiқbilimdin nəprətlənsun?» — okurmanın xuningqa dikkət kılıoqan boluxi mumkin, «danalıq» muxu yərdə «nadanlar»qa («saddilar»qa) biwasita söz kilsimü, lekin «əhməkələr»ga wa «məshirə kılıoluqlar»qa biwasita sezləmidir. Qünki razıl yolların tutkaqqa, ularqa həqkəndə biwasita nəsihət tasir kilmaydu (8:4, 9:4, 7-8nimü körüng).

**1:24 Yəx. 65:12; 66:4; Yər. 13:10**

**1:27 Ayup 27:9; 35:12; Yəx. 1:15; Yər. 11:11; 14:12; Əz. 8:18; Mik. 3:4**

## «Pənd-nəsihətlər»

<sup>3</sup> Əgər əkıl-parasətkə təxna bolup iltija kilsang,  
Yoruklukka erixix üçün yüksiri awazda yelinsang,  
<sup>4</sup> Əgər kümüxkə intilgəndək intilsəng,  
Yoxurun gəhərni izdigəndək izdisəng,  
<sup>5</sup> Undakta Pərvərdigardin həkikiy қorkuxni bilidiojan bolisən,  
Wə sanga Hudani tonux nesip bolidu.  
<sup>6</sup> Qünki Pərvərdigar danalıq bərgüqidur;  
Uning aqzidin bilim bilən yorukluk qılıdu.  
<sup>7</sup> U durus yaxawatkanlar üçün mol həkmət təyyarlap koyoqandur,  
U wijdanlıq adəmlər üçün қalğandur.  
<sup>8</sup> U adillik kılouqıllarning yollırını asraydu,  
İhlasmən bəndilirining yolını қooqdaydu.  
<sup>9</sup> U qaoqda həkkaniylik, adillik wə durusluğni,  
Xundakla hərkəndək güzəl yolni qüxinidiojan bolisən.  
<sup>10</sup> Danalıq kəlbingga kirixi bilənla,  
Bilim kenglüngə yekixi bilənla,  
<sup>11</sup> Pəm-parasət seni қooqdaydu,  
Yorukluk seni saklaydu.  
<sup>12</sup> Ular seni yaman yoldın,  
Tili zəhər adəmlərdin kutkuzidu;  
<sup>13</sup> Yəni toqra yoldın qətnigənlərdin,  
Kərangoq yollarda mangidiojanlardın,  
<sup>14</sup> Rəzillilik kılıxni həzur kəridiojanlardın,  
Yamanlığın ziyanlarını huxallık dəp bilidiojanlardın,  
<sup>15</sup> Yəni əgrisi yollarda mangidiojanlardın,  
Kingoqir yolda mangidiojanlardın kutkuzidu.  
<sup>16</sup> Danalıq seni yat ayaldın,  
Yəni xırın səzər bilən azdurmaqçı boローン yoqun ayallardin kutkuzidu.  
<sup>17</sup> Bundak ayallar yax waktida təgkən jorisini taxlap,  
Huda aliddiki nikah, əsimini untuojan wapasizlardindur.  
<sup>18</sup> Uning əyiga baridiojan yol olümgə apiridiojan yoldur,  
Uning mangidiojan yolları adəmni ərwałalar makanıqa baxlaydu.  
<sup>19</sup> Uning kəxioja baroqanlarning birimə kayıtip kəlgini yok,  
Ulardın birimə həyatlık yollırıqə erixkini yok.  
<sup>20</sup> Xularni qüxənsəng yahxilarning yolidə mangisən,  
Həkkaniylarning yollırını tutisən.  
<sup>21</sup> Qünki durus adəm zemində yaxap əkalalaydu,  
Mukəmməl kixi bu yerdə makanlıxalaydu..  
<sup>22</sup> Lekin rəzillər zemindin üzüp taxlinidu,  
Wapasızlar uningdin yuluwetilidu.

2:4 Mat. 13:44

2:6 1Pad. 3:9,12; Yak. 1:5

2:16 Pənd. 5:3; 6:24; 7:5

2:21 Zəb. 37:29

2:22 Ayup 18:17; Zəb. 104:35

# «Pənd-nəsihətlər»

## Yaxlaroja səmimiyy agahlandurux

**3**<sup>1</sup> I oqlum, təlimimni untuma,

Degənlirimmi həmixin kənglüngdə qing tut..

**2** Qünki u sanga bərikətlilik kün'lər, uzun əmür wə hatırjəmlik köxup beridu..

**3** Mehriban wə hək-səmimiyy boluxtin waz kəqmə,

Bularni boynungoja esival,

Kəlbinggə pütiwal..

**4** Xundak kılqanda Huda wə bəndilərning nəziridə iltipatka layık bolisən, danixmən həsablinisən..

**5** Əz əklinggə tayanmay, Pərwərdigaroja qin kəlbing bilən tayanojin;

**6** Kəndakla ix kılsang, Pərwərdigarni tonuxka intil;

U sanga toqra yollarni kərsitidu..

**7** Əzüngni əkilliş sanima;

Pərwərdigardin əyminip, yamanlıktın yırak bol..

**8** Xundak kılqojiningda, bu ixlər dərdingga dərman,

Ustihanlıringoja yilik bolidu.

**9** Pərwərdigarning hərmítini kılıp mal-dunyayingdin hədiyələrni sunoqin,

Etizingdin tunji qıkkən məhsulatlıringdin Uningçə atiojin;

**10** Xundak kılqojiningda, ambarliring axlıkça tolup taxidu,

Xarab kələqəlkirlingdə yengi xarab exip-texip turidu..

**11** I oqlum, Pərwərdigarning tərbiyisiga bipərwalık kılma,

Uning tənbihidin bəzmə..

**12** Qünki, ata əziz kərgən oqlıqə tənbih-tərbiyə bərgəndək,

Pərwərdigar kimni seygən bolsa uningçə tənbih-tərbiyə beridu.

**13** Danalikça müvəssər bolqan kixi,

Yoruklukkə iğə bolqan kixi nemidegən bəhtlik-hə!

**14** Qünki danalikning paydisi kümüxning paydisidin keptur,

Kimmiti sap altunningkidinmu ziyadidur.

**15** U ləl-yakutlardın kımmətlikтур,

İntizar bolqan hərkəndək nərsəngdin həqbirimu uningçə təng kalməstur..

**16** Danalikning ong əkili uzun əmür,

Sol əkili baylık wə xəhrət bardur.

**17** Uning yolları sanga hux purak tuyulur,

Uning barlıq tərikilili seni aram tapçuzur.

**3:1** «qing tut» — degən söz ibranıyi tilida: «köoşa, mudapiə kıl» degən məninimə bildüridu.

**3:2** «bərikətlilik kün'lər» — ibranıyi tilida «kün'lərnin uzunluğu».

**3:2** [Kan. 8:1; 30:20](#)

**3:3** «kəlbinggə pütiwal» — ibranıyi tilida «kəlbingdiki tahtaya pütiwal» (Musa pəyəqəmbərgə tapxuruloğan mukəddəs kənun ikki tax tahtaya qəpətlənəndi).

**3:3** [Mis. 13:9; Kan. 6:8](#)

**3:4** «iltipatka layık bolisən» — muxu yerdə ibranıyi tilida «iltipat» degən söz ikki bislik bolup, ikkinçi mənisi «güzəllik»tur.

**3:6** «Kəndakla ix kılsang,...» — ibranıyi tilida «Barlıq yolliringda...».

**3:6** [1Tər. 28:9](#)

**3:7** [Rim. 12:16](#)

**3:8** «dərdingga dərman... bolidu» — ibranıyi tilida «kindikinggə salamatlik... bolidu».

**3:9** [Mis. 23:19; 34:26; Kan. 26:2-11; Mal. 3:10; Luğa 14:13](#)

**3:10** [Kan. 28:8](#)

**3:11** [Ayup 5:17; İbr. 12:5](#)

**3:12** [Wəh. 3:19](#)

**3:14** [Ayup 28:15; Zəb. 19:10; Pənd. 8:11,19; 16:16](#)

**3:15** [Pənd. 8:11](#)

## «Pənd-nəsihətlər»

- <sup>18</sup> U əzini tapşan adəmgə «hayatlıq dərihi»dur,  
Uni qing tutkən kixi nemidegən bəhtlik!
- <sup>19</sup> Pərvərdigar danalıq bilən yər-zeminni bərpa kıldı,  
Həkmət bilən asmanni ornattı.
- <sup>20</sup> Uning bilimi bilən yərning qongkur қatlamları yerildi,  
Həmdə bulutlardın xəbnəm qüxti.
- <sup>21</sup> I oğlum! Danalıq bilən bilimni kəzüngdin qıckarma,  
Pixkən həkmət wə pəm-parasətni qing tut.
- <sup>22</sup> Xuning bilən ular jeninqoja jan köxidü,  
Boynungoja esilqan esil marjandək sanga güzəllik köxidü.
- <sup>23</sup> Xu qaçıda yolunda aman-esən mangalaysən,  
Yolda putlaxmaysən..
- <sup>24</sup> Yatkanda həq nemidin körkəməysən,  
Yetixing bilənlə tatlıq uhlaysən..
- <sup>25</sup> Beinxoja dəhxətlik wəhimiə qüxkəndə körkəmiojin,  
Rəzillərning wəyranqılıkidan oğəm kilmiojin!
- <sup>26</sup> Qünki Pərvərdigar sening tayanqingdur,  
U putnungi kəpkənlərdin neri kılıdu.
- <sup>27</sup> Pəkət kələngdin kəlsila, hajətmənlərdin yahxilikni ayimiojin.
- <sup>28</sup> Kolumn-köxniliřing seningdin etnə sorap kirsə, «Kayıtip ketip, etə kəlgin, etə berəy» — demigin.
- <sup>29</sup> Köxnangoja ziyan kəxlilik niyitidə bolma,  
Qünki u sanga ixinip yeningda hatırjəm yaxaydu.
- <sup>30</sup> Birsi sanga ziyan yətküzmigən bolsa,  
Uning bilən səwəbsiz majiralaxma..
- <sup>31</sup> Zulumhor kixiga həsət kılma,  
Uning yol-tadibirliridin həqnemini tallima.
- <sup>32</sup> Qünki kingojır yollarnı mangidiojanlar Pərvərdigarning nəziridə yirginqliktur,  
Lekin Uning sirdax dostluğunu yaxawatlaşan adəmgə təəlluktur..
- <sup>33</sup> Pərvərdigarning laniti rəzzilik kılqıqining eyididur,  
Lekin U həkkənəyi adəmninə əyiga bəht ata kılur..
- <sup>34</sup> Bərhək, məshirə kılqıqıları U məshirə kılıdu,  
Lekin kiçik peil kixilərgə xəpkət kərsitudu..
- <sup>35</sup> Danalar xəhrətkə warislik kılıdu,  
Lekin һamakətlər rəswa kılınidu..

<sup>3:18</sup> «hayatlıq dərihi» — xübhisizki, «Erən baqqisi»diki Adəm'atımız wə Həwa-animizning bəhrimən boluxışa təyyarlanan «hayatlıq dərihi»ni kərsitudu (Təwrat, «Yar.» 2:9).

<sup>3:20</sup> «yərning qongkur қatlamları yerildi» — bəlkim Nuh pəyəmərbərning waktidiki «qong toparı» bilən munasiwbəlik bəzi ixlərni kərsitxi mumkin («Yar.» 7:11)

<sup>3:20</sup> Yar. 1:9,10

<sup>3:23</sup> Zəb. 37:23-24; 91:9-12

<sup>3:24</sup> Law. 6:19; Ayüp 11:19; Zəb. 3:5; 4:8; 91:5, 6

<sup>3:25</sup> «Rəzillərning wəyranqılıkidan oğəm kilmiojin!» — yaki «Rəzillərning bexişa qüxkən wəyranqılığın oğəm kilmiojin!».

<sup>3:25</sup> Ayüp 5:21

<sup>3:30</sup> «səwəbsiz majiralaxma» — yaki «səwəbsiz dəwalaxma».

<sup>3:31</sup> Zəb. 37:1; 73:3; Pənd. 23:17

<sup>3:32</sup> Ayüp 29:4; Zəb. 25:9,12,14

<sup>3:33</sup> Law. 26:14-45; Kan. 28:15-68; Mal. 2:2

<sup>3:34</sup> Yak. 4:6; 1Pet. 5:5

<sup>3:35</sup> «Lekin һamakətlər rəswa kılınidu» — yaki «Lekin U (Huda) һamakətlərni nomuska kəlduridu» (ibraniy tilida kinaya ixlitip, ahrirkı söz «kötürülidü» bolidu).

# «Pənd-nəsihətlər»

## Hekmət wə danalıqning paydisi

**4<sup>1</sup>** I oğullar, atanglarning nəsihətlirini anglangalar,

Kengül koysanglar,

Yoruklukça erixisilər.

**2** Qünki silərgə egitidiojanlırim yahxi bilimdur,

Kərsətmilirimdin waz kəqmənglər.

**3** Qünki mənmə atamning yumran balisi idim,

Anamning arzuluk yaloquz ooqli idim,

**4** Atam manga egitip mundağ dedi:

— Səzlirimni esingdə tut;

Kərsətmilirimgə riaya kıl,

Xuning bilən yaxnaysən..

**5** Danalıqni aloqın, əkıl tap,

Eytikan səzlirimni untuma, ulardin qıkma.

**6** Danalıqtın waz kəqma, u seni saklaydu;

Uni səygin, u seni koojdaydu.

**7** Danalıq həmmə ixning bexidur;

Xunga danalıqni aloqın;

Barlıqıngni sərp kılıp bolsangmu, əkıl tapkın..

**8** Danalıqni əzizligin, u seni kətüridu,

Uni qing ķuqaklıqanda, seni hərmətkə sazawər kılıdu.

**9** Bexingoja taşaloqan gül qəmbirəktək sanga güzəllik elip kelidi,

Sanga xəhrətlik taj in'am kılıdu..

**10** I oqlum, ķulak saloqın, səzlirimni қobul kılɔjin,

Xunda emrүngning yilliri kəp bolidu.

**11** Mən sanga danalıq yolunu egitəy,

Seni durusluk yollırıqa baxlay.

**12** Mangojiningda kədəmliring qəklənməydi,

Yügürsəng yıkılıp qüxməysən..

**13** Aloqan tarbiyəngni qing tut,

Kolungdin kətküzmigin;

Obdan saklıqın uni,

Qünki u sening hayatingdur.

**14** Yaman adəmlər mangojan yoloqa kirmə,

Rəzillərning izini basma.

**15** Ularning yolidin əzüngni ķaqr,

Yolioqa yekin yolima;

Uningdin yandap etüp kət,

Neri kətkin.

**16** Qünki yamanlar birər rəzillik ķilmiojuqə uhliyalmas,

Birərsini yıkitmojuqə uyküsi kəlməs.

**4:3** 1Tar. 29:1

**4:4** 1Tar. 28:9

**4:7** Pənd. 23:23

**4:9** Pənd. 1:19

**4:12** Zəb. 91:9-12

**4:14** Zəb. 1:1; Pənd. 1:10,15

## «Pənd-nəsihətlər»

<sup>17</sup> Yamanlıq ularning ozukidur,  
Zorawanlıq ularning xarabidur.  
<sup>18</sup> Lekin həkənaliyarlarning yoli goya tang nuridur,  
Kün qüx bolouqə baroqanseri yoruydu.  
<sup>19</sup> Yamanlarning yoli zulmət keqidək kəpkarangoğu,  
Ular yıkılıp, nemigə putlixip kətkinini bilməydi.

<sup>20</sup> I oqlum, səzlirimni kəngül köyub angla,  
Gəplirimgə kulak sal.

<sup>21</sup> Ularnı kezüngdə tutkin,  
Yürükning ketida kədirləp saklıojin.

<sup>22</sup> Qünki səzlirim tapşanlar üçün hayattur,  
Ularning pütün tenigə salamətliktur..

<sup>23</sup> Kəlbingni «həmmidin əziz» dəp sap tut,  
Qırnki barlıq hayat ixliri kəlbtin baxlinidu.

<sup>24</sup> Aqzingni ağrı gəptin yirək tart,  
Ləwliring ezitkuluktur neri bolsun.

<sup>25</sup> Kəzüngni aldingoğa tüz tikkin,  
Naziringni aldingoşa toçra taxla;

<sup>26</sup> Mangidiçan yolungni obdan oyланojin,  
Xundak kilsang ixliring puhta bolidu.

<sup>27</sup> Ongoşa, soloşa kaymiojin;  
Kədəmliringni yamanlıq yoldin neri tart..

### Buzukqılık-paḥixiwazlıqning akiwiti balayı'apəttur, sadıklikning nətijisi bəht-saadəttur

**5** <sup>1</sup>I oqlum, danalikimoja kəngül köyojin,  
İdraklik səzlirimgə kulak, saloqin.

<sup>2</sup>Xundak kılqiningda ixka səzgürlik bilən karaydiojan bolisən,  
Ləwliring pəm-parasəttin ayrılmayıdu.

<sup>3</sup> Qünki buzuk hotunning aqzidin həsəl tamidu,  
Ləwliri zəytun yeqidin siliktur;

<sup>4</sup> Lekin uning akiwiti kəkridək aqqik,  
Ikki bislik kiliqtək etkür.

<sup>5</sup> Uning kədəmliri ölüm girdawioqa elip baridu,  
Tutğan yoli gərgə baxlaydu..

<sup>6</sup> Həyatlıq yolini kılqə bilgüm yok dəp,  
Başkan kədəmliri turaksız bolidu,  
Nəğə baridiojanlıqını həq bilməydi.

<sup>7</sup> Xunga, i oqlullrim, səzlirimni kəngül köyup anglangalar,  
Mening degənlirimdin qıqmanglar.

<sup>8</sup> Undak hotundin yirək қaq!

4:22 Pənd. 4:13

4:27 Kan. 5:32; 28:14

5:3 Pənd. 2:16; 6:24

5:5 «ger» — ibraniy tilida «xeol», yəni «təhətisara» deyilidu, u əlüklərning rohları kiyamət künini kütidiojan yər.

5:5 Pənd. 7:27

## «Pənd-nəsihətlər»

Ixiki aldiqimu yekin yolima!

<sup>9</sup> Bolmisa, izzət-abruyungni baxkilaroja tutkuzup köyisən,  
Yaxlıq yilliringni rəhimsizlərning əolioja tapxurisən!

<sup>10</sup> Yat adəmlər baylıkiring bilən əzini tolduridu,  
Japalıq əjirliringning mewisi yaqa yurtlukning əyigə etüp ketidu;

<sup>11</sup> Əjilingdə nalə-pəryad kətürginingdə,  
Əzayi-bədining yəm bolqanda,

<sup>12</sup> Xu qaçda sən: — «Ah, nəsihətlərin nemanqə nəprətləngəndimən!  
Kenglümədə tənbihlərni nemanqə kəmsitkəndimən!

<sup>13</sup> Nemixə ustazlırimning səzini anglimiqəndimən?  
Manga tərbiyə bərgənlərgə կulak salmiqəndimən?

<sup>14</sup> Jəmiyyəttimu, jamaət aldidimu hərhil nomuska қalojandək boldum!» — dəp əalisən.

<sup>15</sup> Əzüngning kəlqikingdiki suni iqkin,  
Əz bulıkkingdin ekiwatkan sudin huzurlan..

<sup>16</sup> Bulaklıring uroqup hər yergə tarkılıp kətsə bolamdu?  
Eriklıringdiki sular koqılarda ekip yürsə bolamdu?

<sup>17</sup> Bular sangila has bolsun,  
Yat kixilərgə təgmisun!

<sup>18</sup> Bulikinq bəht-bərikətlilik bolqay!  
Yaxlikıngda alojan hotunung bilən huzurlan..

<sup>19</sup> U qixi keyiktək qiraylik! Jərəndək səyümlük!  
Uning baqrıdin həmixə қanaəttə bolqaysən,  
Uning kaynak mühabbitidin daim huxallikka patkaysən..

<sup>20</sup> I oqlum, nemixə yat ayalqa xəyda bolisən?  
Nemixə yoqun hotunning koynıqə əzüngni atisən?

<sup>21</sup> Qünki insanning həmmə kiloqanlıri Pərvərdigarning kəz aldida axkaridur,  
U uning həmmə mangojan yollırını tarazioja selip turidu.

<sup>22</sup> Yaman adəmning ez əsbəhəlikliri əzini tuzakqa qüxüridu,  
U ez gunahı bilən sırtmakķa elinidu.

<sup>23</sup> U yolyorukṭın məhrum bolqanlıqidin jenidin ayrılidu,  
Qekidin axķan һamakətliki tüpəylidin yoldin ezip ketidu.

<sup>5:9</sup> Pənd. 6:34,35

<sup>5:14</sup> «hərhil nomuska қalojandək boldum!» — yaki «pütürnley zavallılıkka qüxkəndəkmən!».

<sup>5:15</sup> «Əzüngning kəlqikingdiki su..., ez bulıkkingdin ekiwatkan sudin huzurlan» — xübhisizki, əzining ayalining mühabbitini kersitudu.

<sup>5:17</sup> «Bulaklıring uroqup hər yergə tarkılıp kətsə bolamdu? ... Bular sangila has bolsun, yat kixilərgə təgmisun!» — 16-17-ayətlər xübhisizki, keqmə mənində. Bizningqə keqma manisi: «Ixki mühabbatiringni yat ayalqa bərmə, paqtet ez jorangoqla beoqxılar bolmisa intayın nomus ix bolidu, rastə-koqılarda raswa bolisən» degəndək bolsa kerək. Bəzi alımlar muxu ayəttiki «sular» balınları kersitudu, dəp karap, mundaq tərjimə kılıdu: —

— «Bulaklıring uroqup hər yergə tarkılıp katsun, eriklıringdiki sular koqılarda ekip yürsən (demək, «pərzəntliring uroquojan bulaklardək hər yergə tarkalsun!»); paqtəla sangila has bolsun, yat ayaldın bolojan bolmisən!».

<sup>5:18</sup> «Bulikinq bəht-bərikətlilik bolqay!» — «bulikinq» muxu ayətə «ez ayaling»ni kersitudu. Ayətnin ikkinçi kısmini körung.

<sup>5:19</sup> «Uning baqrıdin...» — ibranıy tilida «Uning əməqəkliridin...».

<sup>5:21</sup> 2Tar. 16:9; Ayup 31:4; 34:21; Pənd. 15:3; Yər. 16:17; 32:19

# «Pənd-nəsihətlər»

## Yənə birnəqqə nəsihət

**6**<sup>1</sup> I oqlum, əgər dostungoja borun bolqan bolsang,  
Yat kixining կərzini tələxkə kol berixip wədə bərgən bolsang,  
<sup>2</sup> Əgər ez səzüngdin ilinəjan bolsang,  
Əz wədəng bilən baqlınip қalsang,  
<sup>3</sup> U yekiningning қolioja qüvkənliking üçün,  
Amal kılıp eziungni uningdin kutkuz –  
Dərhal yekiningning yenioja berip, eziungni kəmtər tutup xu ixtin haliy қılıxını etünüp sora.  
<sup>4</sup> Jərən xikarqining қolidin қutuluxka tirixkəndək,  
Kux owqining қolidin qıkıxka tirixkəndək,  
Kutulmioqa uhlap yatma,  
Hətta ügdəp arammu alma.

## Qümüle

<sup>6</sup> I hərun, qəmülining yenioja berip uningdin egən,  
Uning tirikqilik yollırıja karap dana bol.  
<sup>7</sup> Ularning baxlıki, əməldarı, həkimdəri yok bolsimu,  
<sup>8</sup> Lakin ular yazda yilning ehtiyacı üçün ax toplivalidu,  
Həsul pəslidə ozuk təyyarliwalidu.  
<sup>9</sup> I hərun, қaqqanlıqə uhlap yatisən?  
Қaqqan ornungdin turisən?  
<sup>10</sup> Sən: — Birdəm kəz yumuwalay, birdəm uhliwalay,  
Birdəm kolumni koxturup yetiwalay, — dəysən.  
<sup>11</sup> Lakin uhlap yatğanda, miskinlik karakqidək kelip seni basidu,  
Yoksulluk huddi korallıq bulangqidək hujumqa etidu.

<sup>12</sup> Ərziməs, pəyli buzuk adəm həmmila yerdə yalojan eytip, pəslikni səzləydu..  
<sup>13</sup> U kəz kisip,  
Putliri bilən ixarə kılıp,  
Barmaklıri bilən kərsitudu;  
<sup>14</sup> Kenglidə aldamqılıkla yatidu,  
U daim rəzillikning koyida bolidu,  
Həmmila yerdə jedəl-majira teriyu.  
<sup>15</sup> Xunga uningoja bekitilgən balayıkaza uni tuyuksız basidu,  
U birakla dawaliqusuz yanjılıdu.

<sup>16</sup> Pərwərdigar nəprətlinidiojan altə nərsə bar,  
Bərhək, yəttə nərsə Uningoja yirinqqliktur.  
<sup>17</sup> Ular bolsa,  
Təkəbburluk bilən karaydiojan kəz,  
Yalojan səzləydiojan til,  
Bigunahlarning kənini teküzidiojan kol,

6:1 «borun» — kepil bolqan kixi.

6:4 Zəb. 132:4-5; Pənd. 20:13

6:9 Pənd. 13:4; 20:4; 24:33,34

6:12 «Ərziməs» — ibraniy tilida «Belialning ooqli» deyildi. «Belial»ning mənisi «ərziməs» degənlik bolup, bəlkim İblisni kərsitudu.

6:17 Pənd. 30:13

## «Pənd-nəsihətlər»

<sup>18</sup> Suyıkəst oylaydiqan kəngül,  
Yamanlıq klixkə tez yugürəydiqan putlar,  
<sup>19</sup> Yalojan səzləydiqan sahta guwahqı,  
Buradər-kərindaxlirları arisioja bəlgünqılık salojuqi kixidur.

### Zinahorluqtın əzüngni tart

<sup>20</sup> I oqlum, atangning əmrigə əməl əkil;  
Anangning kərsətmisidin qıkma.  
<sup>21</sup> Ularning səzini kəlbingga tengip,  
Ularnı boynungoja marjandək kılıp esiwal.  
<sup>22</sup> Yoloja qıkqınında ular seni yetəkləydu,  
Uhliojiningda ular seni saklaydu,  
Uyķudin oyoqanojiningda ular seni həwərləndiridu..  
<sup>23</sup> Qünki Hudanıng pərmanı yoruk qıraoj,  
Uning mukəddəs kanunu nurdur;  
Tərbiyəning tənbihliri bolsa həyatlıq yolidur..  
<sup>24</sup> Ular seni buzuk hotundın saklıojuqi,  
Yat hotunning xerin səzliridin yiraķ kilojuqidur.  
<sup>25</sup> Uning guzəllikiga kenglüngni baqlılimiojin,  
Uning qax-kez oynitixi seni əsirgə almışun.  
<sup>26</sup> Qünki buzuk ayallar tüpəylidin adəmlər bir parqə nanojimu zar bolidu,  
Yat adamning zinahor ayalı bolsa kixining kimmətlik jenini əzığə ow kiliwalidu.  
<sup>27</sup> Otnı koynungoja salsang,  
Əz kiyimngi kəydürməmsən?  
<sup>28</sup> Qooqning üstidə dəssəp mangsang putungni kəydürməmsən?  
<sup>29</sup> Baxkılarning ayalı bilən bir orunda yatidiqan kixi xundak bolidu;  
Kim uningoja tegip kətsə akıwitidin kütulalmayıdu.  
<sup>30</sup> Aq қaloqanda korsikini toyozuzux üçün oqrılık kılıqan kixini baxkılar kəmsitməydu;  
<sup>31</sup> Xundak turukluk u tutulup կalsa,  
Igisiga yəttini telxkə toqra kelidu;  
U əz əyidiki həmmə nərsisini tapxuridu..  
<sup>32</sup> Əhalbuki, baxkılarning hotuni bilən zina kılıojuqi uningdinmu bəttər bolup, tolımı  
oşəplətliktür;  
Undak kılıojuqi əz-əzini һalak kılıdu.  
<sup>33</sup> U zəhmət yeydu, xərməndə bolidu,  
Uning rəswasi həq eqürülməydu.  
<sup>34</sup> Qünki künlx oti ərni dərqəzəpkə kəltüridu,  
İntikam alojan künidə u həq rəhİM kilmaydu.  
<sup>35</sup> Teləm puli berəy desəngmu u қobul kilmaydu,  
Hərkənqə sowoja-salam bərsəngmu uni besikturoqılı bolmayıdu.

<sup>6:18</sup> Rim. 3:15

<sup>6:20</sup> Pənd. 1:8

<sup>6:21</sup> Pənd. 3:3

<sup>6:22</sup> Pənd. 3:23,<sup>24</sup>

<sup>6:23</sup> Zəb. 19:7-9; 119:105

<sup>6:24</sup> Pənd. 2:16; 5:3; 7:5

<sup>6:31</sup> Mis. 22:1, 4

## «Pənd-nəsihətlər»

**7<sup>1</sup>** I oqlum, səzlimgə əməl kıl,  
Tapxuruklirimni yürikingdə sakla.  
**2** Tapxuruklirimə əməl əkilsang, yaxnaysən;  
Təlimlirimni kəz əriquğungni asrioqandək asra.  
**3** Ularnı barmaklıringoja tengip koy,  
Kəlb tahtangoja yeziwal.  
**4** Danalıqnı, sən hədə-singlim, degin,  
Pəm-parasətni «tuolqinim» dəp qakır.  
**5** Xundak əkilsang, ular semi yat hotundın yiraqlaxturidu,  
Aqzidin silik səz qıkıcıqan yoqun ayaldın neri kılıdu..

### Buzuk hotun

**6** Bir ketim əyning derizə kəznəkliridin taxkırıqə əriqojinimda,  
**7** Birnəqqə yax, sadda yigitlərni kərdüm,  
Ularning iqidin bir əkilsizni kərüp kəldim,  
**8** U koqa boylap buzuk hotun turuxluk dokmuxtın etüp,  
Andin uning eyi tərəpkə karap mangdi.  
**9** Kəqkuron ərəngəqə qüxkəndə,  
Zulmət keqə, ay ərəngəqəsida ixiki aldidin etti.  
**10** Mana, eydin bir hotun qıkıp uni kütüwaldi;  
Kiyimi pahixə ayallarningidək bolup,  
Niyiti hıylə-mikir idi.  
**11** Aqzı bixəm-hayasız, naħayiti jahil bir hotun,  
U eyidə turmaydu,  
**12** Birdə məhəllidə, birdə məydanlarda,  
U koqillardiki hər dokmuxta paylap yürüdü.  
**13** Həlikə yax yigitni tartip, uni seyüp,  
Nomussızlarqə uningoşa: —  
**14** «Əyümdə «inaklıq kurbanlığı» gəxi bar,  
Mən bugün Hudaqə kəsam kılōjan kurbanlıqni kıldım,  
**15** Xunga mən sizni qakırojılı qıktım,  
Didaringizoja təlpünüp izdidi.  
Əmdi sizni tepiwaldim!  
**16** Karwitimoja Misirning kəxtilik, yolluk libas yapkuqlırını yaptım.  
**17** Orun-kərpilirimgə hux purak murməkki, müəttər wə əowzak darqınlarnı qaqtım.  
**18** Keling, tang atkuqə muhəbbətlixəyli, oynap huzurlınaylı,  
Kenglimiz ənənəqə əzara əyx-ixrət kılayı,  
**19** Erim eydə yok, yırak, səpərgə qıkıp kətti.

7:2 Law. 18:5; Pənd. 4:4

7:3 Kan. 6:8; 11:18

7:5 Pənd. 5:3

7:11 Pənd. 9:13

7:14 «inaklıq kurbanlığı» — Musa pəyəmbərgə tapxurulqan mukəddəs ənənəqə bekitkən bir hil kurbanlık, uning əhəmiyyəti; (1) Huda bilən bolən inaklıqka erixış üçün; (2) Hudaqə alahidə rəhmət eytix üçün; (3) Hudaqə dua bilən kılən ənənəqəni ipadılax üçün.

-Kurbanlıqka kala, koy yaki əqkimə bolidu. Bu hil kurbanlıqning alahidiliyi, kurbanlık sunuqası kixi uni kurbanlık kıləndin keyin, gəxidin elip yeyələydi. Muxu yerdə bu ayal: «Mən Huda aldida pak» deməkqi bolidu. Bu pütünləy sahəpəzlik, əlwətə.

7:17 Küy. 4:14.

## «Pənd-nəsihətlər»

<sup>20</sup> U bir həmyan pul elip kətti,  
Ay tolouqə u əygə kəlməydu» — dedi.  
<sup>21</sup> Ayal kəp xerin səzləri bilən rasa kızıkturdi,  
Qıraylık gəpləri bilən uni əsir kılıwaldı.  
<sup>22-23</sup> Soyuxka elip mangajan əküzədək,  
Həmaqət kixi kixən bilən jazaoja mangojandək,  
Kiltakka qüzkən kuxtək,  
Yigit uning kəynidin mangdi.  
Jigirini ok texip etmiguqə,  
U bu ixning hayatıqə zamin bolidiojanlığını həq bilməydu.

<sup>24</sup> I oqullirim, səzlərimni kəngül koyup anglanglar,  
Degənlirimgə կulaq selinglar,  
<sup>25</sup> Kəlblinglərni bundaқ hotunning yolioja kətküzmənglər,  
Uning aldam halsisioja qüxüp kətmənglər.  
<sup>26</sup> Bundak ayal nuroqun xixilərni yıkitip yarilanduroqan,  
Uning boquzlıqan adəmləri tolimu keptur,  
<sup>27</sup> Uning eyi bolsa təhtisaraning kirix eçqizidur,  
Adəmni «ħalakət meħħanhanisi»qla qüxürük yolidur..

## «Danalik» hitab ķılıdu

**8** <sup>1</sup> Կulaq sal, danalik qakiriwatmadu?  
Yorukluk, sada qikiriwatmadu?  
<sup>2</sup> Yollarning egiz jayliridin,  
Dokmxulardin u orun alidu,  
<sup>3</sup> Xəhərgə kiridiqan kowuklarning yenida,  
Hərkəndaq dərwaza eçqizlirida u murajət kılmaqtə: —  
<sup>4</sup> «I metiwarlər, silərgə murajət kılımən,  
Həy, adəm balılıri, sadani silər üçün kılımən,  
<sup>5</sup> Gədək bolovanlar, zeräklikni eġiniwelinglar,  
Əhmək bolovanlar, yoruklukka erixinglar!  
<sup>6</sup> Manga կulaq selinglar,  
Qünki güzel nərsilərni dəp beriman,  
Aqzimni ekip, durus ixlarni silərgə yətküzimən.  
<sup>7</sup> Eytqanlırim həkikəttur,  
Aqzim rəzilliktin nəprətlinidü;  
<sup>8</sup> Səzlərimning həmmisi hək,  
Ularda həqkəndək hıyligərlik yaki əgitmilik yoktur.  
<sup>9</sup> Ularning həmmisi qüxəngənlər üçün enik,

<sup>7:21</sup> Pənd. 1:17

<sup>7:27</sup> «tahtisara» — ibraniy tilida «xeol», olüklərning rohları kiyamət künini kütidiojan yər.

<sup>7:27</sup> Pənd. 2:18; 5:5

<sup>8:1</sup> Pənd. 1:20,21

<sup>8:5</sup> «Gədək bolovanlar, ... əhmək bolovanlar, yoruklukka erixinglar!» — okurmənlər xuningəja dikkət kılajan boluxi mümkün, «danalik» «nadanlar»qa (yəki «gədəklər» yankı «saddilar»qa) biwasitə sez kıldı, pəkət bəzidə «əhməklər»gə biwasitə sez kıldı, lekin «məshirə kılıquqlar»qa hərgiz biwasitə səzləməydi. Qünki «məshirə kılıquqlar» rəzil yolları tutkını üçün ularqa həqkəndək nəsihət təsir kılmayıd (1:22, 94, 7-8nimü kerüng).

<sup>8:7</sup> «Eytqanlırim həkikəttur» — ibraniy tilida «Tanglayım həkikətni seçinip seçləydi».

## «Pənd-nəsihətlər»

Bilim aloqanlar üçün durus-tooqrıdur.

<sup>10</sup> Kümüxkə erixkəndin kərə, nəsihətlirimni köbul qilinglar,  
Sap altunni elixtin kərə bilimni elinglar.

<sup>11</sup> Qünki danalık lələk-yakutlardın əwzəl,  
Hərkəndək atiwarlıq nərsəngmu uningoja təng kəlməstur..

<sup>12</sup> Mən bolsam danalıkmən,  
Zerəklik bilən billa turimən,  
İstikaməttin kelip qıkqan bilimni ayan kılımən..

<sup>13</sup> Parwərdigardin əyminin — Yamanlıkkə nəprətlinix deməktür;  
Takəbburluk, məqrurluk, yaman yol həm xum eoqizni əq kərimən.

<sup>14</sup> Məndə obdan məslihətlər, pixqan həkmət bar;  
Mən degən yorukluk, kudrat məndidur.

<sup>15</sup> Padixahılar mən arkılık həküm süridü,  
Mənsiz hakimlər adil həküm qılqarmas.

<sup>16</sup> Mən arkılıqla əmirlər idarə kılıdu,  
Aliyjanablar, yər yüzidiki barlıq sorakqılar toqra həküm kılıdu.

<sup>17</sup> Kimki meni seysə, mənmə uni seyimən,  
Meni təlmürüp izdigənlər meni tapalaydu;

<sup>18</sup> Məndə baylık, xəhrət,  
Hətta konirimas, keqməs dələt wə həkkaniyətmi bar..

<sup>19</sup> Məndin qıkqan mewə altundin,  
Hətta sap altundin kimmətliktur,  
Məndin alidiqan daramət sap kümüxtinmu üstündür..

<sup>20</sup> Mən həkkaniyət yolioja mangımən;  
Adalət yolinə otturisida yürimənki,  
<sup>21</sup> Meni seygənlərni əməliy nərsilərgə miras kıldurimən;  
Ularning həzinilirini toldurimən.

<sup>22-23</sup> Pərwərdigar ixlirini baxlıxidila,  
Kədimdə yasioqanlıridin burunla,  
Mən uningoja tawadurmən. Əzəldin tartipla — muğəddəmdə,  
Yər-zemin yaritilmastila,  
Mən tikləngənmən..

<sup>24</sup> Qongkur həngərlər, dengiz-okyanlar apiridə boluxtin awwal,  
Mən məydanoja qıkırilojanmən;  
Mol su uroqup turidiqan bulaklar bolmastınlı,

<sup>25-26</sup> Egiz taqlar eż orunlriqə köyulmastınlı, təpiliklər xəkillənməstınlı,  
Pərwərdigar bipayan zemin, kəng dalaları,  
Aləmning əsliyidiki topa-qanglırinimə tehi yaratmastınlı,  
Mən məydanoja qıkırilojanmən.

<sup>27-29</sup> U asmanlarnı bina kılıwatlıknında,  
Dengiz yüziga upuk sızıkını siziwatlıknında,

<sup>8:11</sup> Ayup 28:15; Zəb. 19:10; Pənd. 3:14,15; 16:16

<sup>8:12</sup> «...bilimni ayan kılımən» — yəki «...bilimni tətip berimən».

<sup>8:18</sup> Pənd. 3:16

<sup>8:19</sup> Pənd. 3:14

<sup>8:22-23</sup> «Pərwərdigar ixlirini baxlıxidila...» — ibraniy tilida «Pərwərdigar yolini baxlıxidila...». «...Mən tikləngənmən» — baxka birhil tərjimisi «...Mən məsih kılındım».

<sup>8:22-23</sup> Yh. 1:1

## «Pənd-nəsihətlər»

Ərxtə bulutlarnı orunlaqturup,  
Qongkır dengizdiki bulak-mənbələrni mustəhkəmləwatkinida,  
Dengiz sulirini bekitkən dairidin exp kətmisun dəp pərman qüxüriwatkinida,  
Bipayan zemining ullirini kuruwatkinida,  
Mən u yərdə idim;  
<sup>30</sup> Xu qaçda goya usta bir hünərwəndək Uning yenida turojanidim,  
Mən hərdaim Uning alidda xadlinattim, mən Uning kündilik dil'aramı idim;  
<sup>31</sup> Mən Uning alimidin, yər-zeminidin xadlinip,  
Dunyadiki insanlardın hursənlilik tepip yürəttim,  
<sup>32</sup> Xunga i balilar, əmdi manga կulaқ selinglar;  
Qırkı yollirimni qıng tutkanlar nəkədər bəht tapar!.  
<sup>33</sup> Alojan nəsihətkə əməl kılıp,  
Dana bołożın, uni rət kılma.  
<sup>34</sup> Səzümgə կulaқ selip,  
Hərkünü dərwazilirim aliddin kətməy,  
Ixiklirim alidda meni kütidiojan kixi nəkədər bəhtliktur!  
<sup>35</sup> Kimki meni tapsa hayatni tapidu,  
Pərwərdigarning xəpkitigə nesip bolidu..  
<sup>36</sup> Lekin manga gunah kılqan hərkim əz jenioqa ziyan kəltüridi,  
Meni yaman kərgənlər əlümni dost tutkan bolidu»..

### Danalığning sözining dawami, buzuq hotunning sözləri

<sup>1</sup> **D**analık əzигə bir əy selip,  
Uning yəttə tüwrükini ornattı.  
<sup>2</sup> U mallirini soyup,  
Esil xarablirini arilaxturup təyyarlap,  
Ziyapət dastihinini yaydı;  
<sup>3</sup> Dedəklirini mehəman qakırixka əwətti,  
Əzi xəhərninq əng egiz jaylırida turup:  
<sup>4</sup> «I saddilar, bu yərgə kelinglar, — dəp qakıriwatidu;  
Nadanlaroja:  
<sup>5</sup> Kəni, nanlırimdin eçiqiz tegip,  
Mən arilaxturup təyyarlıqan xarablardın iqinglar;  
<sup>6</sup> Nadanlar қataridin qikip, hayatka erixinglar,  
Yorukluk yolda menginglər», — dəwatidu.

<sup>8:27-29</sup> Ayup 26:10; Yar. 7:11; Yar. 1:9, 10; Ayup 38:10, 11; Zəb. 104:6-9.

<sup>8:30</sup> Yh. 5:17

<sup>8:32</sup> Zəb. 119:1, 2; 128:1; Luk. 11:28

<sup>8:35</sup> Pənd. 12:2

<sup>8:36</sup> «Kimki meni tapsa hayatni tapidu, Pərwərdigarning xəpkitigə nesip bolidu.... Meni yaman kərgənlər əlümni dost tutkan bolidu» — bu 8-bab həmdə 9:1-12fiki qong tema «Danalık»tur. Bu bablardıki həwardin қarıoqanda, əməliyətə «Danalık» bir xəhstur. Injilda bu Xəhsning Huda bilən billə mənggülük turoquqi Məsih ikənlikli ayan kılınıdu (məsilən «Yuh.» 1:1-4, 18, «1Cor.» 1:24, 30, «Fil.» 2:5-11, «Kol.» 1:15-18, «Ibr.» 1:1-12, «1Yuh.» 1:1-2, «Wəh.» 22:12-13 қatarlıqlarını kərəng).  
—

<sup>9:3</sup> Pənd. 8:2

## «Pənd-nəsihətlər»

<sup>7</sup> Həkawurlar oqa tənbih bərgüqi ahanatkə uqrayıdu,  
Kəbihlərni əyibligüqi əzigə daq kəltüridu.  
<sup>8</sup> Həkawurlar ni əyiblimə, qünki u sanga eq bolup əlidid;  
Həlbuki, dana kixini əyiblisəng, u seni səyid..  
<sup>9</sup> Dana adəmgə dəwət əksang, əkli tehimu toluk bolidi;  
Həkəkaniy adəmgə durus yol kərsətsəng,  
Bilimi tehimu axidu.

<sup>10</sup> Pərwərdigardin əyminix danalığning baxlinixidur,  
Mukəddəs bolouqını tonux yorukluktur..  
<sup>11</sup> Mən danalıq səndə bolsam, künliringni uzartımən,  
Əmrüngning yilliri kəpiyər..  
<sup>12</sup> Səndə danalıq bolsa, paydını kəridiojan əzüngsən,  
Danalıqni mazak əksang ziyan tartidiojanmu əzüngsən.

<sup>13</sup> Nadan hotun aqzi bisərəmjan, əkilsizdur,  
Həqnemə bilməstur..  
<sup>14</sup> U iixik aldida olturup,  
Xəhərninq əng egiz jaylirida orun elip,  
<sup>15</sup> Uduł etüp ketiwatqanlar oqa:  
«Kimki sadda bolsa, bu yərgə kəlsun!» — dəwatidu,  
Wə əkilsizlərni:  
<sup>17</sup> «Ooprilikqə iqkən su tatlıq bolidu,  
Ooprilap yegən nan təmlik bolidu!» — dəp qarkıwatidu..  
<sup>18</sup> Lekin qakırılıquqi olüklərning uning əyidə yatikanlığının bihəwərdur,  
Uning burunki mehmanlırinining allıqاقan təhtisaraning təglirigə qüxüp kətkənlilikini u səzməs...»

### Padixaḥ Sulaymanning hekmatlik səzləri

**10** <sup>1</sup>Padixaḥ Sulaymanning pənd-nəsihətləri: —

Dana ooqul atisini xad kılars;  
Əkilsiz ooqul anisini կayoju-həsrətkə salars.  
<sup>2</sup> Həram bayılıklärning heq paydısı bolmas;  
Həkəkaniyət insanni elüməndin kutuldurars.  
<sup>3</sup> Pərwərdigar həkəkaniy adəmning jenini aq կoymas;  
Lekin u kəbihlərning nəpsini booqup կoyar.  
<sup>4</sup> Hurunluk kixini gaday kılars;

<sup>9:8</sup> Mat. 7:6

<sup>9:10</sup> Ayup 28:28; Zəb. 111:10; Pənd. 1:7

<sup>9:11</sup> Pənd. 10:27

<sup>9:13</sup> Pənd. 7:11

<sup>9:17</sup> Pənd. 20:17

<sup>9:18</sup> «təhtisaraning təgliri» — «təhtisara» (ibraniy tilida «xeol») olüklərning rohları kiyamət künini kütidiojan yər.

<sup>9:18</sup> Pənd. 2:18

<sup>10:1</sup> Pənd. 15:20

<sup>10:2</sup> Pənd. 11:4

## «Pənd-nəsihətlər»

Ixqanlıq bolsa bayaxat kılars.

<sup>5</sup> Yazda həsulni yioqiwalouqi — dana oquldur;

Lekin orma waktida uhlap yatkuqi — hijalətkə qalduridiojan oquldur.

<sup>6</sup> Bərikət həkəkaniy adəmning bexiqə qüxər;

Əmma zorawanlıq yamanlarning aqzioja urar..

<sup>7</sup> Həkəkaniy adəmning yadikari mubarəktur;

Yamanlarning nami bolsa, sesik ķalar.

<sup>8</sup> Dana adəm yolyoruk-nəsihətlərni kobul kılars;

Kot-kot, nadan kixi əz ayioqi bilən putlixar.

<sup>9</sup> Oğubarsız yürgən kixining yürüx-turuxi turaklıktur,

Yollirini egrı ķılqanning kiri ahiri axkarilinidu.

<sup>10</sup> Kəz ixaritini kılıp yüridiojanlar adəmni daşa qaldurar;

Kot-kot, nadan kixi əz ayioqi bilən putlixar.

<sup>11</sup> Həkəkaniy adəmning aqzı həyatlıq bulıkidur,

Əmma zorawanlıq yamanning aqzioja urar..

<sup>12</sup> Əqmənlik jedəl қozojar;

Mehir-muhəbbət həmmə gunahlarni yapar..

<sup>13</sup> Əkıl-idraklık adəmning aqzidin danalıq tepilar;

Əkilsizning dümbisigə palak, tegər..

<sup>14</sup> Dana adəmlər bilimlərni ziyanə topalar;

Lekin əhməkninq aqzı uni ħalakətkə yeķinlaxturar.

<sup>15</sup> Mal-dunyalıri goya məzmut xəhərdək bayning kapalitidur;

Miskinni ħalak kılıdiojan ix dəl uning namratlıqidur.

<sup>16</sup> Həkəkaniylarning ejirliri janqa jan қoxar,

Ķəbiħlərning həsuli gunahnila kəpəytixtar..

<sup>17</sup> Nəsihətni anglap uni saklıoqı həyatlıq yolioqa mangar;

Tənbihlərni rət ķıloqan kixi yoldın azoqanlardur.

<sup>18</sup> Adawət saklıoqan kixi yaloqan sezliməy կalmas;

Tehmet qaplıoqanlar əhməktur..

<sup>19</sup> Gəp kəp bolup kətsə, gunahtın haliy bolmas,

Lekin aqzioja igə boloqan əkilliiktur.

<sup>20</sup> Həkəkaniy adəmning səzi huddi sap kümüx;

Yamanning oyları tolimu ərziməstur..

<sup>21</sup> Həkəkaniy adəmning səzləri nuroğun kixini kuvvətlər;

Əhməklər əkli kəmlikidin olər.

<sup>22</sup> Pərvərdigarning ata ķıloqan bərikiti adəmni dələtmən kılars;

<sup>10:4</sup> «Hərunluq» — ibraniy tilida: «kol boxlukı». «Ixqanlıq» — ibraniy tilida: «ostayidillikning kolı».

<sup>10:4</sup> Pənd. 12:24

<sup>10:6</sup> «Əmma zorawanlıq yamanlarning aqzioja urar» — baxka birhil tərjimi: «Əmma yamanlarning aqzı zorawanlıknı yoxurar».

<sup>10:8</sup> Pənd. 10:10

<sup>10:11</sup> «həyatlıq bulıkı» — bəlkim «Erən bağısı»diki «həyatlıq beridiojan dərhək»ə oħxitiləndur. «Əmma zorawanlıq yamanning aqzioja urar» — yaki «Əmma yamanning aqzı zorawanlıknı yoxurar».

<sup>10:11</sup> Pənd. 10:6; 13:14

<sup>10:12</sup> 1Kor. 13:7; 1Pet. 4:8

<sup>10:13</sup> Pənd. 20:30

<sup>10:16</sup> «...gunahnila kəpəytixtar» — yaki «...gunahını bekitər».

<sup>10:18</sup> «Adawət saklıoqan kixi yaloqan sezliməy կalmas» — ibraniy tilida: «Adawət saklıoquning ləwliri yaloqan bolidu».

<sup>10:20</sup> «Həkəkaniy adəmning səzi» — ibraniy tilida: «Həkəkaniy adəmning tili». «Yamanning oyları» — ibraniy tilida: «yamanning kengli».

## «Pənd-nəsihətlər»

U bərikitigə həqbir japa-muxəkkət koxmas.

<sup>23</sup> Əhmək kəbihlikni tamaxa dəp bilər;

Əmma danalık yorutuloğan kixining hursənlikidur..

<sup>24</sup> Yaman kixi nemidin körkəş xuningəja uqrar;

Həkəkəniy adəmning arzusı əməlgə axurular.

<sup>25</sup> Yaman adəm կuyundək etüp yokar;

Lekin həkəkəniy adəm mənggülük uldəktur.

<sup>26</sup> Adəm aqqık su yutuwaloğandək,

Kəzигə is-tütək kirip kətkəndək,

Hürun adəmni ixka əwatkənmü xundak bolar..

<sup>27</sup> Pərvərdigardin əyminx əmürni uzun kilar,

Yamanning əmri kışkartilar..

<sup>28</sup> Həkəkəniy adəmning ümidi hursənlik elip kelər;

Lekin rəzilning kütkini yokka qıkar..

<sup>29</sup> Pərvərdigarning yoli durus yaxawatkanlaroja baxpanahdur;

Kəbihlik kılıqquqlarıraqa bolsa əhaləktər..

<sup>30</sup> Həkəkəniylarning orni mustəhkəmdür;

Yamanlar zemində uzun turmas.

<sup>31</sup> Həkəkəniy adəmning aozzidin danalık qıkar;

Lekin xumluq til kesip taxlinar.

<sup>32</sup> Həkəkəniy adəmning sezi kixigə mok huxyaşar;

Yaman adəmning aozzidin xumluq qıkar.

**11**<sup>1</sup> Yaloğan taraza Pərvərdigarоja yirginqliktur;  
Adil jing texi Uni hursən kilar..

<sup>2</sup> Təkəbburluk, bilən birgə xərməndiqilik əgixip kelər;

Lekin danalık kiqik peillarоja həmrəh bolar..

<sup>3</sup> Tooqrlarning səmimiyliliyi ezini yetəklər;

Lekin kazzaplarning ağrılıki ezini wayran kilar..

<sup>4</sup> Hudanıng oğəzəp künidə mal-dunyanıng paydısı bolmas;

Lekin həkəkəniyət adəmni elümdin kütkuzar..

<sup>5</sup> Kamil adəmning həkəkəniyiliyi əzini tüz yoloja baxlar;

Yaman adəm eż yamanlığının yikilər.

<sup>6</sup> Durus adəmlərning həkəkəniyiliyi əzlirini kütkuzar;

Lekin kazzaplar eż hıyla-nəytringidin tutular.

<sup>7</sup> Rəzil adəm əlsə, uning ümidi yokka qıkar;

Günahkarnıng ümidi ahiri kuruq kalar..

<sup>10:23</sup> «yorutuloğan» — ibaraniy tilida «ixni, baxka adəmni obdan qüxinidioğan» degən mənidə.

<sup>10:23</sup> Pənd. 14:9

<sup>10:26</sup> «Adəm aqqık su yutuwaloğandək...» — ibraniy tilida: «Aqqık su qıqlarıraq təgkəndək...».

<sup>10:27</sup> Pənd. 9:11

<sup>10:28</sup> Ayup 8:13,14; 11:20; Zəb. 112:10

<sup>10:29</sup> Pənd. 13:6

<sup>11:1</sup> Law. 19:36; Kən. 25:13; Pənd. 16:11; 20:10,23

<sup>11:2</sup> Pənd. 15:33; 16:18; 18:12

<sup>11:3</sup> Pənd. 13:6

<sup>11:4</sup> Pənd. 10:2; Əz. 7:19; Zəf. 1:18

<sup>11:7</sup> «Günahkarnıng ümidi...» — baxka birhil tərjimisi, «Küqlüklərnıng ümidi...».

## «Pənd-nəsihətlər»

<sup>8</sup> Həkəkəniy adəm kiyinqılıqtin haliy kılınar;  
Rəzil adəm uning ornıoja tutular..

<sup>9</sup> Munapıklar eż aqzı bilən yekinini bazar;  
Lekin həkəkəniylar bilimi bilən kutkuzular.

<sup>10</sup> Həkəkəniy adəm ronak tapsa, xəhər hux bolar;  
Rəzil adəm halak bolsa, həlk təntənə kilar.

<sup>11</sup> Toqrılarning bərikət tiləxliri bilən xəhər güllinər;  
Lekin rəzilləرنing tili bilən wəyran bolar.

<sup>12</sup> Əz yekinini səkidiojan kixi — əkilsizdür;  
Əmma yorutulmuş adəm aqzını yiyojar.

<sup>13</sup> Gəp toxuönüqi mahpiyatlırnı axkarilar;  
Sadiq adəm amanətkə hiyanət kılmas.

<sup>14</sup> Yolyoruk kəm bolsa, əl-yurt yıkılar;  
Uluq bir məslihətqi bolsa, əl nijat tapar...

<sup>15</sup> Yatka borun bolqan kixi ziyan tartmay kalmas;  
Kol berixip kepil boluxni yaman kergən kixining կulikti tinq bolar..

<sup>16</sup> Xapaətlik ayal izzət-hərmətni қoldın bərməs;  
Zorawanlar baylıknı қoldın bərməs.

<sup>17</sup> Rəhimsizlər eż-ezığa bəht yaritar;  
Rəhimsiz əz tenini aqırıtar.

<sup>18</sup> Yaman adəmlərning alojan ix həkkı ularni aldar, bərikətsiz bolar;  
Əmma həkəkəniyat terioquqi adəm əməliy in'am alar..

<sup>19</sup> Həkəkəniyat adəmgə həyatlıq tapkuzar;  
Yamanlıknı kəzləp yüridiojan kixi elümgə yüz tutar.

<sup>20</sup> Niyiti buzuk kixi Pərvərdigarqa yirginqliktur;  
Əmma yoli diyanətlik kixilər uning hursənlikidur.

<sup>21</sup> Kol tutuxup birləxsimu, yamanlar jazaqə tartilmay kalmas;  
Lekin həkəkəniylarning nəslı nijat tapar...

<sup>22</sup> Qiraylıq əmma tetikşiz hotun,  
Qoxkining tumxukçioqa altun hälka salojandəktur.

<sup>23</sup> Həkəkəniylarning arzusi pəkət yahxi mewə elip kelər;  
Yamanlarning kütkini oğezəp-nəprəttur.

<sup>24</sup> Biraw mərdlərqə tarkətsimu, güllinər;  
Yənə biraw berixkə tegixlikini ayisimu, pəkət namratlixar.

<sup>25</sup> Mərd adəm ətlinər;  
Baxķılnarı suoqarquqi eziimu suoqırılar..

<sup>26</sup> Axlıknı satmay besiwalqan kixi əlning lənitigə uqrayıdu;  
Lekin axlıknı setip bərgüqigə bərikət tilinər.

<sup>27</sup> Yahxiliknı izdəp intilgən adəm xapaət tapar;

<sup>11:8</sup> Zəb. 34:19; Pənd. 21:18

<sup>11:14</sup> «Yolyoruk kəm bolsa...» — baxķa birhil tərjimisi, «Kəp məslihətqlər bolsa,...». «...nijat tapar» — yaki «...bihətər turar».

<sup>11:14</sup> 1Pad. 12:1-20

<sup>11:15</sup> «Yatka borun bolqan kixi ziyan tartmay kalmas» — 6:1 wə izahətni kərüng.

<sup>11:18</sup> «Yaman adəmlərning alojan ix həkkı ularni aldar, bərikətsiz bolar» — iibraniy tilida «yaman adəmning ix həkkı yalojan bolar».

<sup>11:21</sup> «Kol tutuxup birləxsimu,...» — baxķa birhil tərjimisi: — «xübhisizki,...».

<sup>11:21</sup> Pənd. 16:5

<sup>11:25</sup> Zəb. 112:9; 2Kor. 9:9

## «Pənd-nəsihətlər»

Yamanlıqını izdигən adəm əzi yamanlık kərər..

<sup>28</sup> Əz mal-duniyasıqı tayanəquqı yikılar;

Həkəkəniy kixi yopurmakṭək kəkirər..

<sup>29</sup> Əz eyigə azarqılıq salojan kixi xamaloja miras bolar;

Əkilsiz adəm aklanining küli bolup қalar.

<sup>30</sup> Həkəkəniyning beridiojan mewisi «hayatlıq dərihi»dur;

Dana kixi kəngüllərni hayatlıqka mayıl қilar..

<sup>31</sup> Kəranglar, həkəkəniy adəm bu dunyada səwənlili üçün bədəl tələgən yerdə,

Rəzillər bilən gunahkarlarning akıwiti қandaq bolar?..

**12<sup>1</sup>** Kimki tərbiyini қədirlisə, bilimnimu səygüqidur;  
Lekin tənbihkə nəprətləngən nadan-hamaqəttur.

<sup>2</sup> Yahxi niyatlık adəm Pərvərdigarning iltipatiqə erixər;

Əmma Pərvərdigar hıylə-mikirlik adəmnинг gunahını bekitər.

<sup>3</sup> Adəmlər yamanlık kılıp amanlık tapalmas;

Lekin həkəkəniylarning yiltizi təwrənməs..

<sup>4</sup> Pəzilətlik ayal erining tajidur;

Əmma uni uyatka saloquqı hotun uning ustihinini qırıtər..

<sup>5</sup> Həkəkəniy adəmning oy-pikri durus həküm qıkırar;

Yamanlarning nəsihətləri məkkarlıqtur..

<sup>6</sup> Yamanlarning səzləri kan təkidiqən kiltakqtur;

Lekin durusning səzi adəmni kiltakqtın կutuldurar..

<sup>7</sup> Yamanlar aqdurulup, yokılar;

Lekin həkəkəniylarning eyi məzmut turar..

<sup>8</sup> Adəm ez zerikliyi bilən mahtaxka sazawər bolar;

Əgri niyatlık kixi kezgə ilinmas.

<sup>9</sup> Pekir turup himzətkari bar kixi,

Əzini qong tutup aq yürgən kixidin yahxidur..

<sup>10</sup> Həkəkəniy adəm ez uliqinimu asrar;

Əmma rəzil adəmning bolsa hətta rəhimdilliğimə zalimliktur..

<sup>11</sup> Tirixip terikqılık kılıqan dehəkənninq korsiqi tok bolar;

**11:27** Zəb. 7:16; 9:15,16; 10:2; 57:6

**11:28** Zəb. 1:3, 4; 92:12-14

**11:30** «hayatlıq dərihi» — muxu yerdə «hayatlıq dərihi» deganlık, «Erən bəqiqisi»diki Adəm'atımız wə Həwa'animizning bəhrimə boluxioja təyyarlanıjan dərəhni kərsitudu (3:18-ayətni kərung). «...hayatlıqka mayıl қilar» — əyni tekistə «hayatlıq» degən sez yok. Lekin həkəkəniylik yolidə Hudanıñ memin bandılırlı adəmlarning kənglini ezi üçün almayıdu, bəlli uların Hudanıñ yoliqə jałp kılıdı; xunga toluk mənisi: «Kim dana bolsa kixilərninq kənglini rijat yoliqə baxlaydu» dəp қaraymet. Muxu ayətni «Luka» 5:10 bilən selixturojılı bolidu.

**11:31** «Kəranglar, həkəkəniy adəm ...bədəl tələgən yerdə, rəzillər bilən gunahkarlarning akıwiti қandaq bolar?» — bu ayət Injil, «1Pet.» 4:18da nəkəl kəltürülüdü.

**11:30** Yar. 2:9; Yak. 5:19, 20

**11:31** 1Pet. 4:17,18

**12:3** Pənd. 10:25

**12:4** 1Kor. 11:7

**12:5** «... oy-pikri durus həküm qıkırar» — yaki: «...oy-pikri durustur».

**12:6** Pənd. 1:11,18; 11:9

**12:7** «Yamanlar aqdurulup, yokılar» — baxka birhil təjimisi: «Yamanlar aqduruluoında, yokılar».

**12:7** Zəb. 37:36-40; Pənd. 11:21

**12:9** Pənd. 13:7

**12:10** Kan. 25:4

## «Pənd-nəsihətlər»

Əmma ham hiyallaroqa berilgən kixininə əkli yoktur..

<sup>12</sup> Yaman adəm yamanlıq qıltığını kəzləp olturur;  
Əmma həkkəniy adəmnin yiltizi mewə berip turar.

<sup>13</sup> Yaman adəm əz aozzining gunahıdin tutular;  
Həkkəniy adəm muxəkət-kiyinqılıktın əntərələr.

<sup>14</sup> Adəm əz aozzining mewisidin kanaət tapar;  
Əz kəli bilən kılıqanlıridin uningoja yandurular.

<sup>15</sup> Əhmək əz yolinə toqra dəp bilər;  
Əmma dəwətəkə kulaq saloqan kixi aklanıdur..

<sup>16</sup> Əhməkning aqqiki kəlsə, tezla bilinər;  
Zerək kixi həkərətkə səwr kılara, sətqılıknı axkarılimas..

<sup>17</sup> Həkikətni eytən kixidin adalət bilinər;  
Yaloqan guvahlıq kılıqnuqidin aldamqılıq bilinər..

<sup>18</sup> Bəzlilərning yeniklik bilən eytən gəpi adəmgə sanjilojan kiliqka ohxar;  
Birək akılanıning tili dərdəkə dərmandur..

<sup>19</sup> Rastqıl mənggü turoquzulidu;  
Ləwzi yaloqan bolsa birdəmliktur..

<sup>20</sup> Yamanlıknıñ koyida yürgüqininq kenglidə hıylə saklanoqandur;  
Amanlıknı dəwət kılıqnuqlar huxallıkkə qəmər.

<sup>21</sup> Həkkəniy adəmning bəxiqə həq külət qüxməs;  
Kəbihələr balayıqazaqə qəmülər.

<sup>22</sup> Yaloqan səzleydiqanning ləwliri Pərvərdigarə yirginqliktur;  
Lekin ləwzidə turoqanlarə U apırın eytar.

<sup>23</sup> Pəmlik adəm bilimini yoxurar;  
Birək əhmək nadanlığını jakarlar..

<sup>24</sup> Tirixqan kəl həkək tutar;  
Hürün kəl alwanoqa tutular..

<sup>25</sup> Kəngülninq qəmə-andixisi kixinin mükqəytər;  
Lekin mehribanə bir söz kixinin rohəndur.

<sup>26</sup> Həkkəniy kixi əz dosti bilən birgə yol izdər;  
Birək yamanlarning yoli ezlirini adaxturar..

<sup>27</sup> Hürün əzi tutqan owni pixurup yeyəlməs;  
Birək atiwarlıq bayılıqlar tirixqanoqa mənsuptur..

<sup>28</sup> Həkkəniyliknıñ yolidə həyat teplər;  
Xu yolda əlüm kərənməstur.

<sup>12:11</sup> Pənd. 28:19

<sup>12:13</sup> «Yaman adəm əz aozzining gunahıdin tutular» — yaki «Eojızdiki itaatsizliktin rəzil tuzak qıkar».

<sup>12:13</sup> Pənd. 10:14; 18:7

<sup>12:14</sup> Pənd. 13:2

<sup>12:15</sup> Pənd. 3:7

<sup>12:16</sup> «...həkərətkə səwr kılara, sətqılıknı axkarılimas» — ibranıy tilida bu iki iبارə «ikki bislik» bir söz bilənlə ipadıləngən.

<sup>12:17</sup> Pənd. 14:5

<sup>12:18</sup> Zəb. 57:4; 59:7; Pənd. 16:27

<sup>12:19</sup> «rastqıl» — ibranıy tilida «həkikətning lewi». «ləwzi yaloqan bolsa birdəmliktur.» — ibranıy tilida «yaloqanı til bolsa birdəmliktur».

<sup>12:23</sup> Pənd. 13:16; 15:2

<sup>12:24</sup> Pənd. 10:4

<sup>12:25</sup> Pənd. 15:13

<sup>12:26</sup> «Həkkəniy kixi əz dosti bilən birgə yol izdər» — baxşa hil tərjimiliri: «Həkkəniy kixi əz dostının kenglidikini təkxürər», «Həkkəniy kixi dost tutuxta səgək bolar» yaki «Həkkəniy kixi əz dostıqə yol kərsitar».

<sup>12:27</sup> «Birək atiwarlıq bayılıqlar tirixqanoqa mənsuptur» — baxşa birhil tərjimisi: «Birək tirixqan kixi əz təəllükatını atiwarlaydu».

## «Pənd-nəsihətlər»

**13<sup>1</sup>** Dana oojul atisining tərbiyisigə kəngül կoyar;  
Məşhırə kılqoqı tənbihkə կulak salmas.

**2** Adəm durus eojizining mewisidin huzurlinar;  
Tuzkorlar zorawanlıqka həwəs kılıp zorawanlıqka uqrar.<sup>2</sup>

**3** Səzdə ehtiyatqan xixi jenini saklap կalar;  
Aqzi ittik հalakatkə uqrar.

**4** Hürunnering arzu-tiliki bar, lekin erixəlməs;  
Lekin tirixqan atlinər.

**5** Həkkaniy adəm yaloqanqılıqtin yirginər;  
Kəbih bolsa sesip, xərməndə bolar.

**6** Yoli durusni həkkaniyət կooqdar;  
Lekin gunahkarni rəzillik yıkitar..

**7** Bəzilər əzini bay kərsətkini bilən əməliyəttə կuruk sələttur;  
Bəzilər əzini yokşul kərsətkini bilən zor bayılıkları bardur.<sup>3</sup>

**8** Əz bayılıki gerügə tutulqan bayning jenioja ara turar;  
Birak yoksullar heq wəhimiini anglimas.

**9** Həkkaniy adəmning nuri xadlinip parlar;  
Birak yaman adəmning qirioqi əqürülər.

**10** Kibirliliktin pəkət jedəl-majirala qıçar;  
Danalıq bolsa nəsihətni anglioqanlar bilən billidur.

**11** Ixliməy tapkan һaram bayılık bərikətsizdur;  
Tər təküp һalal tapkan güllinər..

**12** Təlmürginigə kütüp erixəlməslək kəngülni sunuk կilar,  
Lekin təxnaliqta erixkini «hayatlıq dərihi»dur.<sup>4</sup>

**13** Hudanıng kalam-səzığa pisənt kilmiojan adəm gunahning təlimigə kərzdar bolar;  
Lekin pərəmanni қadırlıqən adəm yahxılık kərər.

**14** Akılanining təlimi hayatlıq bərgüqi bulakтур,  
U seni əlüm tuzaklıridin kutuldurər..

**15** Akılanılık adəmni iltipatka erixtürər;  
Birak tuzkorlarning yoli əgrı-bügri, jəpalık bolar.

**16** Pəm-parasətlik adəm bilimi bilən ix kərər;  
Həmaqət əz nadanlığını axkarilar.<sup>5</sup>

**17** Rəzil alaqıqi bala-kəzaqoja uqrar;  
Sadık əlqi bolsa dardkə dərmandur.

**18** Tərbiyəni rət kilojan adəm namratlixip uyatka կalar;  
Əmma tənbihni kobul kilojan hərmətəkə erixər.

**19** Əməlgə axxan arzu kixığə xerin tuyular;  
Lekin əhməkələr yamanlıknı taxlavxi yaman kərər.

**20** Akılanılər bilən billə yürgən Dan. bolar;

**13:2** Pənd. 12:14

**13:6** Pənd. 10:29; 11:3, 5, 6

**13:7** Pənd. 12:9

**13:9** Ayup 18:5, 6; 21:17; Pənd. 4:18

**13:11** Pənd. 10:2; 20:21

**13:12** «hayatlıq dərihi» — «Erən baqiqisi»diki, Adəm'atımız wə Ҳawa-animizning bəhriman boluxioja təyyarlanəqan dərəhni kersitidü (3:18ni kerüng).

**13:12** Pənd. 13:19

**13:14** Pənd. 10:11; 14:27

**13:16** Pənd. 12:23; 15:2

## «Pənd-nəsihətlər»

Birak əhməklərgə həmrəh bolqan nalə-pəryadta կalar.<sup>21</sup>

<sup>21</sup> Balayıkaza gunahkarlarning kəynidin besip mangar;  
Lekin həkəkaniylar yahxılığın ejrini tapar.

<sup>22</sup> Yahxi adəm pərzəntlirining pərzəntlirigə miras қaldurar;  
Gunahkarlarning yioqan mal-dunyalıri həkəkaniylar üçün toplinar.

<sup>23</sup> Yoxsulning taxlanduk yeri mol һosul berər,  
Lekin adalətsizliktin u wəyran bolar.

<sup>24</sup> Tayakni ayioqan kixi oqlını yahxi kərməs;  
Balini səygən kixi uni əstayidil tərbiyiləp jazalar.

<sup>25</sup> Həkəkaniy adəm kəngli կanaət tapkuqə ozuk yər;  
Yamanning korsikı aq կalar.

**14** <sup>1</sup>Hərbir dana ayal əz ailisini awat կilar;

<sup>2</sup>Əhmək ayal ailisini əz koli bilən wəyran կilar.

<sup>3</sup>Durusluq yolidə mangidioqan kixi Pərvərdigardin korkar;  
Kingçir yolda mangoqan kixi Hudani kezgə ilmas.

<sup>4</sup>Əhməkninq təkəbbur aqzı əziga tayak bolar;  
Akilanining ləwliri əzinə kooqdar.

<sup>5</sup>Ulaq bolmisa, eojil pak-pakiz turar;  
Birak əküzning küqi bolqandila sangaja axlıq tolar.

<sup>6</sup>Ixnəqliq guwahqı yaloqan eytmas;  
Sahta guwahqı yaloqan gəpni nəpəstək tinar.

<sup>7</sup>Həkawurlar danalıq izdəp tapalmas;  
Birak yorutuloqan adəmgə bilim elix asanoja qütəxər.

<sup>8</sup>Birawning aqzida bilim yoklukını bilip yətkəndə,  
Uningdin ezungni neri tart.

<sup>9</sup>Əkjil-parasətlik kixininq danalığı əz yolını oylinixtidur;  
Əhməklərninq əkilsizlikı bolsa əzlirining aldinixidur.

<sup>10</sup>Əhməklər bolsa «itaətsizlik kurbanlığı»ni kezgə ilmaydu,  
Həkəkaniylar arısida bolsa iltipat tepilar..

<sup>11</sup>Kengüldiki dərdni pəkət əzila kətürələr;  
Kengüldiki huxlukķimu baxxilar xerik bolalmas.

<sup>12</sup>Yamanning eyi erülüp qüxər;  
Həkəkaniy adəmning qediri güllinip ketər.

<sup>13:20</sup> «...nalə-pəryadta կalar» — yaki «...ziyan tartar».

<sup>13:22</sup> Ayüp 15:29; 27:17

<sup>13:23</sup> Pənd. 12:11; 18:9

<sup>13:24</sup> Pənd. 23:13

<sup>14:1</sup> «... əz ailisini awat կilar» — ibraniy tilida «... əz ailisini kurar».

<sup>14:2</sup> Ayüp 12:4

<sup>14:4</sup> «Ulaq bolmisa, eojil pak-pakiz turar...» — eojilning sesiklikü tüpeylidin eojildiki ulaqınları qikiriwitix tolimu əhməkənililik olwettə.

<sup>14:5</sup> Mis. 23:1; Pənd. 12:17

<sup>14:6</sup> «Həkawurlar» — yaki «Məshirə kiloquşilar».

<sup>14:9</sup> «Itaətsizlik kurbanlığı» — Musa pəyojəmbərgə tapxuruloqan «muqəddəs kanun»a asasən, birsi baxxilarqa gunah kılıp ziyan yətküçən bolsa, Hudadin keqirüm elix üçün awwal ziyan tartkuqią xu gunahını etirap kılıp, az deqəndə ikki həssə tələm berip, andin itaətsizlikü üçün kılınıdoqan kurbanlığının («itaətsizlik kurbanlığı»ni) ibadəthanında Hudaşa atap berixi kerək idi.

—Baxxə birhil tarjimisi «Əhməklər itaətsizlikigə nisbətən yeniklik bilən külüp köyidü».

## «Pənd-nəsihətlər»

<sup>12</sup> Adəm balisişa toqridək kərünidioğan bir yol bar,  
Lekin akıwiti ḥalakətkə baridioğan yollardur..  
<sup>13</sup> Oyun-külkə bolsa kəlbətiki əqəm-кayoğun yapar,  
Huxallık etüp kətkəndə, əqəm-кayoğu yənilə қalar..  
<sup>14</sup> Toqra yoldin burulup yanğan adəm һaman əz yolidin toyar;  
Yahxi adəm əz ixidin қanaətlinər..  
<sup>15</sup> Saddilar həmmə gəpkə ixinip ketər;  
Lekin pəm-parasətlik kixi hərbir կədəmni awaylap basar.  
<sup>16</sup> Dana adəm ehtiyatqan bolup awariqılıktın neri ketər;  
Əhmək hakawurluk kilip, eziqə ixinip aldioğan mangar..  
<sup>17</sup> Terikkak ahməklilik қilar;  
Nəyrəngwaz adəm nəprətkə uqrar.  
<sup>18</sup> Saddilar əhməklilikka warislik қilar;  
Pəm-parasətliklər bilimni əz tajı қilar.  
<sup>19</sup> Yamanlar yahxilarning aldida igilər;  
Қəbihlər həkkaniyning dərwaziliri aldida bax urar.  
<sup>20</sup> Namrat kixi hətta əz yekiniqimu yaman kerünər.  
Bayning dosti bolsa keptur..  
<sup>21</sup> Yekinini pəs kərgən gunahkardur;  
Lekin miskinlərgə rəhİM kılōjan bərikət tapar.  
<sup>22</sup> Yamanlıq oylioğanlar yoldin adaxşanlardın əməsmu?  
Bırak yahxilik oylioğanlar rəhİM-xəpkət, həkikət-sadıqlıqka tuyəssər bolar..  
<sup>23</sup> Həmmə mehnəttin payda qıkar;  
Bırak қuruk paranglar adəmni möhtajlıqta қaldurur.  
<sup>24</sup> Akılanılər üçün bayılıqlar bir tajdur;  
Əhməklərning nadanlığının pəkət yənə xu nadanlıqla qıkar.  
<sup>25</sup> Həkkaniy guwahlıq bərgüqi kixılarning hayatını kutkuzar;  
Yaloğan-yawidak, sezləydiqan guwahlıq yaloğan gəpni nəpəstək tinar.  
<sup>26</sup> Pərwərdigardin körküdinqanning küqlük yələnqüki bar,  
Uning balılırimu hımayıga iğə bolar.  
<sup>27</sup> Pərwərdigardin körküx hayatning bulikidur;  
U kixini əjəllilik tuzaklardın kutkuzar..  
<sup>28</sup> Padixaħning xan-xəripi pukrasining keplikidindur;  
Pukrasining kəmliki əmirning halakitidur.  
<sup>29</sup> Eçir-besik kixi intayin akıl kixidur;  
Qeqiloqak əhməklıknı uluɔşlar.  
<sup>30</sup> Hatırjəm kəngül tənning saklıqidur;  
Həsrət qekix bolsa sengəklərni qıritar.  
<sup>31</sup> Miskinni bozək kılouqı — Pərwərdigarəja һakarət kılouqidur;  
Hajətmənlərgə xapaət kılıx Uni hərmətligənliktur..

<sup>14:12</sup> Pənd. 16:25

<sup>14:13</sup> Pənd. 5:4

<sup>14:14</sup> Pənd. 1:31

<sup>14:16</sup> «awariqılıktın» — yaki «yamanlıktın».

<sup>14:20</sup> Pənd. 19:4, 7

<sup>14:22</sup> Luka 6:38

<sup>14:27</sup> «hayatning bulığı» — 13:14nimu kərüng.

<sup>14:27</sup> Pənd. 10:11; 13:14

<sup>14:31</sup> Pənd. 14:21; 17:5

## «Pənd-nəsihətlər»

- <sup>32</sup> Yaman eż yamanlıki iqidə yikitilar;  
Həkkəniy adəm hətta səkratta yatkandimu hatırjəm bolar..  
<sup>33</sup> Yorutulojan kixining kənglidə danalıq yatar;  
Bırak əhməkning kənglidikisi axkara bolmay қalmas..  
<sup>34</sup> Həkkəniyət hərkəysi elni yukarı kətürər;  
Gunah hərkəndək millətni nomuska қaldurar.  
<sup>35</sup> Padixaḥning iltipati əkillilik hizmətkarning bexioqa qüxər;  
Bırak uning oqəzipi nomusta қalduroquqi uyatsız hizmətkarining bexioqa qüxər..

**15**<sup>1</sup> Mulayim jawab oqəzəpni basar;

Qopal səz aqqıknı қozojar..

<sup>2</sup> Akılanılerning tili bilimni jarı kilar;

Əhməkning aqzı қuruk gəp tekər..

<sup>3</sup> Pərwərdigarning kezi hər yərdə yürər;

Yahxi-yamanlarnı körüp turar..

<sup>4</sup> Xipa yətküzgüqi til huddi bir «hayatlıq dərihi»dur;

Tili aqrlılık kixining rohini sundurar..

<sup>5</sup> Əhmək atisining təbiyisigə pisənt kılmas;

Lekin atisining tənbihiga қulak salojan zerək bolar.

<sup>6</sup> Həkkəniyning eyidə gəhərlər kəptur;

Bırak yamanning tapawiti əzığa awariqilik tapar.

<sup>7</sup> Dananıg ləwliri bilim tarkıtar;

Əhməkning kənglidin həq bilim qıkmas.

<sup>8</sup> Yamanlarning kurbanlıq Pərwərdigarоja yirginqliktur;

Duruslarning duasi Uning hursənlikidur..

<sup>9</sup> Yamanlarning yoli Pərwərdigarоja yirginqliktur;

Lekin həkkəniyətni intilip izdigiqını U yahxi körər.

<sup>10</sup> Toqra yoldın qıkkınlar azablıq təbiyini körər;

Tənbihə eq bolquqi elər.

<sup>11</sup> Təhtisara wə halakət Pərwərdigarning kez aldida oquq turojan yerdə,

İnsan kənglidiki oy-pikirni қandağmu Uningdin yoxuralisun?!..

<sup>12</sup> Həkawur tənbih bərgüqini yakturmas;

U akılanılardın nəsihət elixķa barmas..

<sup>13</sup> Kəngül xad bolsa, hux qiray bolar;

**14:32** «Yaman eż yamanlıki iqidə yikitilar; həkkəniy adəm ... hatırjəm bolar» — toluk ayətning baxka bir hil tərjimisi: «Külpət kalğonda, yaman adəm həydiwetili; bırak həkkəniy adəm səkratta yatkandimu panaħlık bolar».

**14:33** Pənd. 10:14; 12:23; 13:16

**14:35** «Nomusta қalduroquqi uyatsız hizmətkar...» — ibraniy tilida «nomusta қalduroquqi» wə «uyatsız» degən ikki ibarə birlə ikki bislik səz bilən bildürülidi.

**15:1** Pənd. 25:15

**15:2** Pənd. 12:23; 13:16; 15:28

**15:3** «Yahxi-yamanlar...» — ibraniy tilida «yaman-yahxilar» degənlik bilən bildürülidi.

**15:3** Ayup 34:21; Pənd. 5:21; Yər. 16:17; 32:19

**15:4** «Xipa yətküzgüqi til» — yaki «mehriban til». «hayatlıq dərihi» — 3:18-ayttiki izahatni körüng.

**15:4** Pənd. 12:18; 13:14

**15:8** Pənd. 21:27; Yəx. 1:11; Yər. 6:20; Am. 5:21

**15:11** «Təhtisara» — əlgənlərning rohılıri baridiojan jayni kərsitidu.

**15:11** 2Tar. 6:30; Zəb. 7:9; 44:20-21; Yər. 17:9, 10; Yh. 2:24, 25; 21:17; Ros. 1:24

**15:12** «Həkawur» — yaki «məşhərə kılıquqı».

## «Pənd-nəsihətlər»

Dərd-ələm tartsa, rohi sunar..

<sup>14</sup> Yorutuloğan kəngül bilimni izdər;

Əkilsizning aqzı nadanlıknı ozuk kılars.

<sup>15</sup> Ezilgənlərning həmmə künlliri təstə etər;

Bırak xad kəngül hərkünini həyttək ətküzər.

<sup>16</sup> Zor baylık bilən biaramlıq tapkandin,

Azoja xükür kılıp, Pərwərdigardin əyməngən əwzəl.

<sup>17</sup> Nəprət iqida yegən bordak gəxtə kılınoğan katta ziyanəttin,

Mehir-muhabbat iqida yegən kektat əwzəl.

<sup>18</sup> Terikkək kixi jedəl qıkırar;

Eoşir-besik talax-tartixlarnı tinqlandurər.

<sup>19</sup> Hürunnering yoli tikənlik қaxadur,

Durus adəmnıng yoli kətürulgən yoldək daqıdamdur.

<sup>20</sup> Dana oğul atisini xad kılars;

Əkilsiz adəm anisini kəmsitər..

<sup>21</sup> Əkli yok kixi əhməklik bilən huxtur;

Yorutuloğan kixi yolini tooqrlap mangar..

<sup>22</sup> Məslihətsiz ix kılqanda nixanlar əməlgə axmas;

Məslihətqi kəp bolqanda muddialar əməlgə axurular..

<sup>23</sup> Kixığə jayida bərgən jawabidin hux bolar,

Dəl waktida kılqan söz nəkədər yahxidur!

<sup>24</sup> Həyatlıq yoli əkillilik kixini yükirioja baxlayduki,

Uni qongkur təhtisaradin kutkuzar..

<sup>25</sup> Pərwərdigar təkəbburning eyini yuluwetər;

Bırak U tul hotunlaroja pasillarnı turoquzar..

<sup>26</sup> Yamanlarning oy-pikri Pərwərdigaroja yirginqliktur;

Bırak sap dilning sezliyi səyümlüktür..

<sup>27</sup> Aq kəz kixi ez ailişigə awariqılık kəltürər;

Para elixkə nəprətləngən kixi kün kerər..

<sup>28</sup> Həkkənəyi adəm kəndak, jawab berixta kayta-kayta oylinar;

Yaman adəmning aqzidin xumluq tekülər.

<sup>29</sup> Pərwərdigar yaman adəmdin yırakçır;

Bırak U həkkənəyining duasını anglar..

<sup>30</sup> Hux kezər kəngülni xadlandurər;

Hux həwər ustihanlaroja gəx-may kondurər..

<sup>31</sup> Həyatlıkka elip baridişan tənbihkə կulağ saloğan kixi danalarning kataridin orun alar.

15:13 Pənd. 17:22; 18:14

15:16 Zəb. 37:16; Pənd. 16:8

15:17 Pənd. 17:1

15:18 Pənd. 28:25; 29:22

15:20 Pənd. 10:1

15:21 Pənd. 10:23; 14:9

15:22 Pənd. 11:14

15:24 «təhtisara» — elgənlərning rohlları baroğan jayni kərsitudu.

15:25 Pənd. 2:21,22; 12:7; 14:11

15:26 «oy-pikri» — yaki «pilanlıları».

15:26 Pənd. 6:18

15:27 Pənd. 1:19

15:29 Zəb. 10:17; 34:15-19; 145:18, 19

15:30 Pənd. 25:25

## «Pənd-nəsihətlər»

<sup>32</sup>Tərbiyəni rət kılqan eż jenini har kılar;  
Tənbihgə կulak salqan yorutular.  
<sup>33</sup>Pərwərdigardin qorkux adəmgə danalıq əgitər;  
Awwal kəmtərlik bolsa, andin xəhərat kelər..

**16<sup>1</sup>**Kəngüldiki niyətlər insanoğa təwədudur;  
Biraq tilning jawabi Pərwərdigarning ilkididur..

<sup>2</sup>İnsan eżining həmmə kılqan ixini pak dəp bilər;  
Lekin kəlbdiki niyətlərni Pərwərdigar tarazioğa selip tartip kərər..

<sup>3</sup>Niyət kılqan ixliringni Pərwərdigar oqa tapxurqın,  
Xundak kılqanda pilanlıring pixip qıçar..

<sup>4</sup>Pərwərdigar barlık məwjüdyiətning hərbirini məlum məksət bilən apiridə kılqan;  
Hətta yamanlarnimu balayı'apət küni üçün yaratkandur..

<sup>5</sup>Təkəbburlukka toloqan kengüllərning hərbiri Pərwərdigar oqa yirginqliktur;  
Kol tutuxup birləxsimu, jazasız қalmas..

<sup>6</sup>Muhabbat-xəpkət wə həkikət bilən gunahlar kafarət kılınip yepilar;  
Pərwərdigardin əyminx adəmlərni yamanlıktın haliy kilar..

<sup>7</sup>Adəmning ixliri Pərwərdigarni hursən kilsa,  
U hətta düxmənlirinimu uning bilən inaqlaxturar.

<sup>8</sup>Halal aloqan az,  
Haram aloqan keptin əwzəldur..

<sup>9</sup>İnsan kənglidə eż yolını tohtitar;  
Əmma kədəmlirini toorilaydiojan Pərwərdigardur.

<sup>10</sup>Hətta padixahning ləwlirigə karitip əpsun okulsimu,  
Uning aqzı tooqra həkümətin qətniməs..

<sup>11</sup>Adil taraza-mizanlar Pərwərdigar oqa hastur;  
Taraza taxlirining həmmisini U yasiqandur..

<sup>12</sup>Padixah rəzillik kilsa yirginqliktur,  
Qünki təht həkkaniyat bilənla məhkəm turar.

<sup>13</sup>Həkkaniyət səzligən ləwlər padixahlarning hursənlikidur;  
Ular durus səzligüqilərni yahxi kərər.

<sup>14</sup>Padixahning kəhri goya əlümning əlqisidur;  
Biraq dana kixi uning əqəzipini tinqlandurar..

<sup>15</sup>Padixahning qirayining nuri kixığa jan kirgüzər;

**15:33** Pənd. 1:7; 9:10; 18:12

**16:1** Pənd. 16:1; 19:21; 20:24; Yər. 10:23

**16:2** «kəlbdiki niyətlər» — ibranıy tilida «(adəmlərning) rohlırı» deyiliidi.

**16:2** Pənd. 21:2

**16:3** Zəb. 37:5; 55:22; Mat. 6:25; Luqā 12:22; 1Pet. 5:7

**16:4** Ayup 21:30

**16:5** «kol tutuxup birləxsimu,...» — baxqa birhil tərjimi: «xubhisizki,...».

**16:5** Pənd. 6:17; 8:13; 11:21

**16:6** «...gunahlar kafarət kılınip yepilar» — Təwrat dəwrində, gunahlar kurbanlıqlar arkılıq «yepilip kəqürüm kılındı» (yəni, «kafarət kılındı»). Injil dəvrində kəlgəndila, gunahlar «elip taxlandı» (məsilən, «Yh.,» 1:29).

**16:8** Zəb. 37:16; Pənd. 15:16

**16:10** «Hətta padixahning ləwlirigə karitip əpsun okulsimu, uning aqzı tooqra həkümətin qətniməs» — yənə ikki hil tərjimi bar: (1) «Padixahning ləwliridə Pərwərdigarning wəhiyi bolsa, uning aqzı tooqra həkümətin qətniməs»; (2) «Padixahning ləwliri wəhiygə karap sözlaydu; uning aqzı tooqra həkümətin qətniməsləki kerək».

**16:11** Law. 19:36; Kan. 25:13-16; Pənd. 11:1; 20:10, 23

**16:14** Pənd. 19:12; 20:2

## «Pənd-nəsihətlər»

Uning xəpkəti waktida yaşqan «keyinkı yamoqur»dur.<sup>16</sup>

<sup>16</sup> Danalıq elix altun elixtin nəkədər əwzəldür;

Yorutuluxni tallax kümüxni tallaxtin xunqə üstündür!<sup>17</sup>

<sup>17</sup> Durus adəmning egiz kətürulgən yoli yamanlıktın ayrılxırt;

Öz yolioja ehtiyat kılıqan kixi jenini saklap қalar.

<sup>18</sup> Məoqrurluk һalak boluxtin awwal kelər,

Təkəbburluk yikilixtin awwal kelər.<sup>19</sup>

<sup>19</sup> Kəmtər bolup miskinlər bilən bardı-kəldidə bolux,

Təkəbburlar bilən һaram mal bəlüxkəndin əwzəldür.

<sup>20</sup> Kimki ixni pəm-parasət bilən kılsa payda tapar;

Pərvərdigar oqa tayanıqan bolsa, bəht-saadət kerər.<sup>21</sup>

<sup>21</sup> Kengli dana kixi səgək atilar;

Yekimlik sözlər adəmlərning bilimini axurar.

<sup>22</sup> Pəm-parasət əzигə igə boloqanlar oqa həyatlıqning bulikidur;

Əkilsizlərgə talim bərməkninq ezi əkilsizliktur.<sup>23</sup>

<sup>23</sup> Akılanə kixininə kəlbi aqzidin əkıl qıkırar;

Uning ləwzığa bilimni ziyyadə қilar.

<sup>24</sup> Yekimlik sözlər goya həsəldür;

Kengüllərni hux kılıp təngə dawadur.

<sup>25</sup> Adəm balisi oqa toqridək kərünidiqan bir yol bar,

Lekin akıwiti һalakətkə baridiqan yollardur.<sup>26</sup>

<sup>26</sup> Ixligüqininq ixtiyi uni ixka salar;

Uning қarnı uningoja həydəkqılık қilar.<sup>27</sup>

<sup>27</sup> Muttəhəm kixi yaman gəpnı kolap yürər;

Uning ləwliri lawuldap turoqan otka ohxar.<sup>28</sup>

<sup>28</sup> Əgrisi adəm jedəl-majira tuqduroquqidur;

Ələywətqi yekin dostlarnı ayriwetər.<sup>29</sup>

<sup>29</sup> Zorawan kixi yekin adimini azdurar;

Uni yaman yoloja baxlap kirər.<sup>30</sup>

<sup>30</sup> Kezini yumuwaloqan kixi yaman niyətni oyular;

Lewini qixligən kixi yamanlıqka təyyardur.<sup>31</sup>

<sup>31</sup> Həkkəniyət yolidə akarojan qaq,

Adəmning xəhrət tajidur.

<sup>16:15</sup> «Uning padixa hninq xəpkəti waktida yaşqan «keyinkı yamoqur»dur» —ibraniy tilida: «Uning (padixa hninq) xəpkəti «keyinkı yamoqurları»ni əpkəlgən buluttur». «Keyinkı yamoqurlar» Israilda 3-ayda yeojip, ətiyazlık ziraətlərni pixuruxtək һalıklı rolini oynaydu. Xunga hərbir dehəkn «keyinkı yamoqur» oqa təxnadur, ular uni bək կədirleydü.

<sup>16:15</sup> Pənd. 19:12; Hox. 6:3; Zək. 10:1; Yak. 5:7

<sup>16:16</sup> Ayup 28:15; Zəb. 19:10; 119:72; Pənd. 3:14; 15; 8:11; 19

<sup>16:18</sup> Pənd. 11:2; 17:19

<sup>16:20</sup> «Kimki ixni pəm-parasət bilən kılsa payda tapar» — yaki «nəsihət sezigə kengül koyojan payda tapar».

<sup>16:20</sup> Zəb. 2:12; 34:8-9; 125:1; Yəx. 30:18; Yər. 17:7

<sup>16:22</sup> Pənd. 13:14

<sup>16:25</sup> Pənd. 14:12

<sup>16:26</sup> «Uning қarnı uningoja həydəkqılık қilar» —ibraniy tilida «Uning aqzı uningoja həydəkqılık қilar».

<sup>16:27</sup> «Muttəhəm kixi» —ibraniy tilida «Belialning oqlı» deyilidü. «Belial»ning mənisi «ərziməs» degənlək bolup, bəlkim iblisni kərsitidü.

<sup>16:27</sup> Pənd. 12:18

<sup>16:28</sup> Pənd. 15:18; 26:21; 29:22

<sup>16:29</sup> «Uni yaman yoloja baxlap kirər» —ibraniy tilida «Uni yahxi əməs bir yoloja baxlap kirər».

<sup>16:30</sup> «Kezini yumuwaloqan kixi» — yaki «kez kışkuçı kixi», «kezini qimildatkuçı adəm».

<sup>16:30</sup> Pənd. 6:13; 14

<sup>16:31</sup> «Həkkəniyət yolidə akarojan qaq, adəmning xəhrət tajidur» — aytning baxla birhil tərjimisi: «Ak qaq bolsa

## «Pənd-nəsihətlər»

<sup>32</sup> Asan aqqıqlımaydiqan kixi palwandin əwzəldur;  
Əzini tutuwaloqan xələr aloqandinmu üstündür..

<sup>33</sup> Qək etəkkə taxlanojini bilən,  
Lekin nətijisi pütünləy Pərwərdigardindur.

**17**<sup>1</sup> Kurbanlıq gəxlirigə tolqan jedəllik əydin,  
Bir qıxləm kuruq nan yəp, kengül tinqlikta bolqan əwzal.

<sup>2</sup> Hizmətkar qewər bolsa, hojisining nomusta köyoquqi oqlını baxkurar;  
Kalgüsidi u hojining ooqli qatarida turup uning mirasni təkşim kılars.

<sup>3</sup> Sapal kəzan kümüxni tawlar, qanak altunni tawlar,  
Bırak adəmning kəlbini Pərwərdigar sinar.

<sup>4</sup> Kəbih kixi yaman səzlərgə ixinər;  
Yalojanqı pitniqilərning səzigə қulak salar.

<sup>5</sup> Miskinlərni məshirə kılouqi, əzini Yaratkuqını həkarətligüqidur;  
Baxkılarning bəhtsizlikidin huxal bolqan kixi jazasız kalmış.

<sup>6</sup> Kerilarning nəwriliri ularning tajidur;  
Pərzəntlərning pəhri ularning atılıridur.

<sup>7</sup> Əhmək yarixik gəp kilsa uningçə yaraxmas;  
Mətiwər yalojan səzlisə uningçə tehimu yaraxmas.

<sup>8</sup> Para — uni bərgüqinə nəziridə esil bir gəhərdur;  
Goya uni nəgila ixlətsə muwəppəkijətkə erixidioqandək..

<sup>9</sup> Baxkılarning hatalığını yoputup kəqürgən kixi mehîr-muhəbbətni kəzlər;  
Kona hamanni soriqan kixi yekin dostlarnı düxmən kılars.

<sup>10</sup> Akılanıqə singgən bir eoziz tənbih,  
Əhməkkə uruloqan yüz dərridin ünümlüktür.

<sup>11</sup> Yamanlar pəkət asiylikni kezərlər;  
Uni jazalaxkə rəhimsiz bir əlqi əwətilər.

<sup>12</sup> Əhmikənə ix kılıwatkan nadan kixigə uqrəp kələqəndin kərə,  
Balılıridin ayrıloqan eyikkə yoluqup kələqan yahxi.

<sup>13</sup> Kimki yahxilikə yamanlık kilsa,  
Ixikidin balayıkaza neri kətməs..

<sup>14</sup> Jedəlninq baxlinixi tosmini su elip kətkəngə ohxaydu;  
Xunga jedal partlaxtin awwal talax-tartixtin kol üzgin..

<sup>15</sup> Yamanni aklioqan,  
Həkkənaniyəqə kara qaplioqan,  
Ohxaxla Pərwərdigarə yirginqliktur..

adəmning xələrat tajidur; u həkkənəyt yolidə pəyda bolidü..

<sup>16:32</sup> «Əzini tutuwaloqan» — ibranıy tilida: «Əz rohını idarə kılidioqan» degən səzlər bilən ipadilinidu.

<sup>17:1</sup> «Kurbanlıq gəxliri» — ibranıylar ibadəthanida Hudaqə atap soyoran bəzi kurbanlıq gəxlirinən kəp kışmini eyigə akılıp yeyixkə bolatti.

<sup>17:1</sup> Pənd. 15:17

<sup>17:3</sup> Pənd. 27:21; Yər. 17:10

<sup>17:5</sup> Pənd. 14:31

<sup>17:8</sup> «Para — ...goya uni nəgila ixlətsə muwəppəkijətkə erixidioqandək» — bu ayət həjwiy, kinayilik söz bolup, omumiy əməma əpsusluqın bir əhəwalını kərsitidü; əlwəttə, u bu ixni təripliməydi.

—Baxkə birhil tarjimişi: «U buni nəgila ixlətsəm muwəppəkijətkə eriximən, dəydu».

<sup>17:13</sup> Qən. 32:35; Pənd. 20:22; 24:29; Rim. 12:17; 1Tes. 5:15; 1Pet. 3:9

<sup>17:14</sup> Pənd. 20:3

<sup>17:15</sup> Mis. 23:7; Pənd. 24:24; Yəx. 5:23

## «Pənd-nəsihətlər»

- <sup>16</sup> Əhməkning kengli danalıqni ətiwarlimisa,  
Kəndakmۇ uning қолida danalıqni setiwalojudək puli bolsun?<sup>17</sup>
- <sup>17</sup> Həqiqiy dost hərdaim sanga muhəbbət kərsitər,  
Həqiqiy kərindax yaman künün üqtün yardımğə dunyaşa kəlgəndur.
- <sup>18</sup> Əkilsiz kixi kol berip,  
Yekjini üçün kepil bolidu.
- <sup>19</sup> Jedəlgə amraq gunahqı amraqtur;  
Bosuqını egiz kilojan ħalakətni izdər.<sup>20</sup>
- <sup>20</sup> Niyiti buzuluojan yahxilik kərməs;  
Tilida hək-nahəkni astin-üstün kilojuqi balaoja yolukar.
- <sup>21</sup> Bala əhmək bolsa, ata oşım-kayquqa patar;  
Hamaqətning atisi huxallık kərməs.
- <sup>22</sup> Xad kəngül xipalıq doridək təngə dawadur;  
Sunuk roh-dil adəmning yilikini ķurutar.<sup>23</sup>
- <sup>23</sup> Qırıq adəm yəng iqidə parini köbul kılار;  
U adalətning yolunu burmilar..<sup>24</sup>
- <sup>24</sup> Danalıq yorutulojan kixininq kəz aldida turar;  
Birək, əkilsizning kezi hiyalkəxlik kılıp kutupta yürər..<sup>25</sup>
- <sup>25</sup> Galwang bala atini azaboqa salar;  
Uni tuoqkuqiningmu dərdi bolar..<sup>26</sup>
- <sup>26</sup> Həkkaniylarqa jərimanə köyuxka kət'iy bolmas;  
Əmirlərni adalətni ķollıqını üçün dumbalaxka bolmas..<sup>27</sup>
- <sup>27</sup> Bilimi bar kixi kəm səzlük bolar;  
Yorutulojan adəm ķaltis eojir-besik bolar..<sup>28</sup>
- <sup>28</sup> Hətta əhməkmu az səzlisə dana hesablinar;  
Tilini tizginligən kixi danixmən sanilar.

**18**<sup>1</sup> Kərpqiliktin ayrılip yalouz yürgən kixi haman eż nəpsigə qoq tartar;  
Hərkəndək qın həkmətkə haman jan-jəhli bilən kərxi qıkar.

<sup>2</sup> Əhmək yorutuluxka kizikmas;  
Kizikidiqını pəkət eż oylioqanlarını kərsitixla, halas.

<sup>3</sup> Yaman kixi kəlsə, nəprətmü pəyda bolar;

Nomussız ix iza-ahənəttin ayrılması..

<sup>4</sup> Adəmning səzliri qongkur sularoqa ohxar;  
Danalıq bulki erik süyidək erkəxləp akar.

<sup>5</sup> Yamanşa yan besixka,

<sup>17:16</sup> «Əhməkning kengli danalıqni ətiwarlimisa,...» — ibraniy tilida «Əkməkning həq kengli yok tursa,...»

<sup>17:19</sup> «Bosuqını egiz kilojan kixi» — ibraniy tilida «Dərvazisini egiz kilojan (kixi)». Bundak adəm bəlkim əzinin bay ikanılığını kez-kez kılmakçı bolidu.

<sup>17:19</sup> Pənd. 16:18

<sup>17:22</sup> Pənd. 15:13

<sup>17:23</sup> «Qırıq adəm yəng iqidə parini köbul kılار» — ibraniy tilida «Qırıq adəm baoṛında parini köbul kılars...» yaki «Qırıq adəm baojirdın parini alar...».

<sup>17:24</sup> Top. 2:14; 8:1

<sup>17:25</sup> Pənd. 10:1; 15:20; 19:13

<sup>17:26</sup> «Jərimanə köyux» — «jərimanə köyux»ning «jazalax» deqən omumiy mənəsimi boluxi mümkün. «Həkkaniylarqa jərimanə köyuxka kət'iy bolmas» — ibraniy tilida «Həkkaniylarqa jərimanə köyuxka yahxi əməs».

<sup>17:27</sup> «Kəltis eojir-besik bolar» — ibraniy tilida «salkın rohı bar» deqənni bildürdü.

<sup>18:3</sup> «Nəprətmü pəyda bolar» — yaki «pəslikmu payda bolar».

## «Pənd-nəsihətlər»

Sorakta həkkəniyəqə uwal qılıxqa qət'iy bolmas.<sup>18:5</sup>

<sup>6</sup>Əhməkning ləwliri uni jedəlgə baxlar;

Uning aqzi «Meni dumbala» dəp təklip kılars.

<sup>7</sup>Əhməkning aqzi əz bexioqa əhalakəttur;

Uning ləwliri əz jenioqa əkpəndur.

<sup>8</sup>Qəywəthorning səzləri hərhil nazunemətlərdək,

Kixining kəlbigə qongkur singdürürlər.

<sup>9</sup>Ixida hərun boloqan kiximu,

Buzoqunqı bilən ülpətdax bolidu..

<sup>10</sup>Pərvərdigarning nami məzmut munardur;

Həkkəniyələr uning iqığə yığırıp kirip yüksəridə aman bolar..

<sup>11</sup>Bay adəm mal-dunyasını «mustəhkəm xəhərim» dəp bilər;

Nəziridə ezzini saklaydioqan egiz sepildək turar.

<sup>12</sup>Bitqit boluxtin awwal, kəngülgə təkəbburluk, kelər;

Awwal kəmtərlik bolsa, andin xəhrət kelər..

<sup>13</sup>Səzni anglimay turup, aldirap jawab bərgən,

Əhməklikini kərsitip ezzini hijaləttə kəldurur.

<sup>14</sup>Təndiki aqırıq azabiqə adəmning ez rohi bərdaxlıq bərgüzər;

Bırak rohi sunqan bolsa uni kim ketürər?

<sup>15</sup>Yorutuloğanning kəlbə bilimgə erixməktə,

Akilanining külaklırları bilimni izdiməktə.

<sup>16</sup>Sowqat ez igisiga ixi kni daqdam eqip berər;

Uni qong ərbablar aldioqə yətküzər.

<sup>17</sup>Dəwa kılqanda, awwal səzligüqining səzləri orunluq kərünər;

Lekin ərəxi tərəp soal köyup ixni sürüxtürər.

<sup>18</sup>Qəq taxlax jedəllərni tügitər;

Olojilar ning arisidiki ixnimə həl kilar.

<sup>19</sup>Rənjigən kərindəxning kənglini elix mustəhkəm xəhərni elixtinmu təs;

Jedəl-majira қorəqanning taqək-baldaqlıriqə ohxaxtur.

<sup>20</sup>Adəm durus səzligənlilikidin korsiki tok bolar;

Əz kənglidin qılkən səzləridin mol həsul alar.

<sup>21</sup>Hayat-mamat tilning ilkididur;

Kimki uning təsirini ətiwarlısa uning mewisidin yər.

<sup>22</sup>Hotunni tallap alojan kixi yahxılık tapidi,

<sup>18:5</sup> «qət'iy bolmas» — ibraniy tilida «yahxi əməs».

<sup>18:5</sup> Law. 19:15; Kan. 1:17; 16:19; Pənd. 24:23

<sup>18:7</sup> Pənd. 10:14; 12:13; 13:3

<sup>18:8</sup> «Kixining kəlbigə...» — ibraniy tilida «Korsikining iqliki yərlirigə...».

<sup>18:8</sup> Pənd. 26:22

<sup>18:9</sup> «kiximu...» — ...mu — demək, hərun adəm oqywəthorqə ohxax buzоqunqıdur.

<sup>18:10</sup> Hək.9:51; 2Sam. 22:51; Zəb. 18:1-3; 61:3-4; Pənd. 29:25

<sup>18:11</sup> Pənd. 10:15

<sup>18:12</sup> Pənd. 11:2; 15:33; 16:18

<sup>18:17</sup> Pənd. 25:8

<sup>18:20</sup> «Adəm durus səzligənlilikidin .. mol həsul alar» — ayət ibraniy tilida «Aqzining mewisidin adəmning korsiki tok bolar; ləwlirininq həsulidin kənaətinər» degen səzlər bilən bildürüldü.

<sup>18:20</sup> Pənd. 12:14; 13:2

<sup>18:21</sup> «Kimki uning təsirini ətiwarlısa uning mewisidin yər» — yaki «Kimki əz səzlərigə amrak bolsa, xu uning mewisini yər».

<sup>18:21</sup> Pənd. 21:23; Yak. 3:2

## «Pənd-nəsihətlər»

U Pərwərdigarning mərhimitigə erikkən bolidu..

<sup>23</sup> Miskinlər pəs awazda yelinip sözlər;

Bay bolsa қopallıq bilən jawab berər.

<sup>24</sup> Dostni kəp tutğan kixi harab bolar;

Lekin kərindaxtinmu yekin baqlanoğan bir dost bardur..

**19<sup>1</sup>** Pəzilətlik yolda mangajan kəmbəqəl,

Hiyiligər sezlük əhməktin yahxidur..

<sup>2</sup> Yənə, oğyriti bar kixi bilimsiz bolsa bolmas;

Aldirangoğu yoldin qıkar..

<sup>3</sup> Kixining əhməklilik eż yolini astin-üstün kiliwetər;

Xundak turukluk u könglidə Pərwərdigardin rənjip aqırınar..

<sup>4</sup> Baylık dostni kəp kilar;

Miskinlər bar dostidirrimu ayrılip kalar..

<sup>5</sup> Yaloğan guvahlıq kılajan jazalanmay əlmas;

Yaloğan eytkuqimu jazadin kutulalmas..

<sup>6</sup> Tola adəm sehiyidin iltipat kəzlər;

Sowoqat berip turoquqioqa həmmə kixi dosttur..

<sup>7</sup> Namratlaxkandin kərindaxlirimu zerikər;

Uning dostliri tehimu yirək əqər;

Yalwurup əqəplisimu, ular tepilməs..

<sup>8</sup> Pəm-parasətkə erixküqi eżigə keyünər;

Nurni sakliojan kixining bəhti bolar.

<sup>9</sup> Yaloğan guvahlıq kılajan jazalanmay əlmas;

Yaloğan eytkuqimu halak bolar..

<sup>10</sup> Həxəmətlik turmux əhməkkə yaraxmas;

Kulning əmaldarlar üstidin həküm sürüxi tehimu əamlaxmas..

<sup>11</sup> Danixmənlik igisini asanlıqqa aqqıqlanmaydiqan kilar;

Hatalıknı yoputup əqərürə uning xehritidur.

<sup>12</sup> Padixahning oğzıpi xirning həwlxiyoqa ohxax dəhəxtəlik bolar;

Uning xəpkəti yumran ot-qəpkə qüxkən xəbnəmdək xerindur..

<sup>13</sup> Əhmək oçqul atisi üçün balayı kazadur;

Uruxkək hotunning zarlxalıri tohtimay temip qüvkən tamqə-tamqə yeojinoğa ohxaxtur..

<sup>14</sup> Oy bilən mal-mülük ata-bowilardin mirastur;

<sup>18:22</sup> Pənd. 19:14

<sup>18:24</sup> Pənd. 17:17

<sup>19:1</sup> Pənd. 28:6

<sup>19:2</sup> «bolmas» — ibraniy tilida «yahxi əməs». «Aldirangoğu yoldin qıkar» — ibraniy tilida «Ayaqlırını aldiratkuqi kixi hata əqədəm basar».

<sup>19:3</sup> Yak. 1:13,14,15

<sup>19:4</sup> Pənd. 14:20

<sup>19:5</sup> «Yaloğan eytkuqi...» — ibraniy tilida «Yaloğan (sez) püwligüqi....»

<sup>19:5</sup> Qan. 19:19; Pənd. 21:28

<sup>19:6</sup> «Tola adəm sehiyidin iltipat kəzlər...» — yaki «Tola adəm əmirdin iltipat kəzlər...».

<sup>19:7</sup> Pənd. 14:20

<sup>19:9</sup> «Yaloğan eytkuqi...» — ibraniy tilida «Yaloğan (sez) püwligüqi...».

<sup>19:10</sup> Pənd. 30:22

<sup>19:12</sup> Pənd. 16:14,15; 20:2

<sup>19:13</sup> Pənd. 10:1; 15:20; 17:25; 21:19; 27:15

## «Pənd-nəsihətlər»

Birak pəm-parasətlik hotun Pərwərdigarning iltipatidindur..

<sup>15</sup> Hərunluk kixini oqəplət uykuşa oqərk kılars;

Bikar tələp aqarqılığın dərdini tartar..

<sup>16</sup> Pərwərdigarning əmrigə əməl kılajan kixi əz jenini saklar;

Əz yollırıdin həzi bolmiojan kixi elər..

<sup>17</sup> Kəmbəqəllərgə rəhimdillik kılajan,

Pərwərdigar oja kərz bərgən bilən barawərdur;

Uning xəpkitini Pərwərdigar kəyturar.

<sup>18</sup> Pərzəntingning tərbiyini köbul kılıxioja ümidwar bolup,

Uni jazalap tərbiyə berip turojin;

Lekin uni əlgüqə har bolsun degüqi bolma..

<sup>19</sup> Kəhrlük kixi jaza tartar;

Uni kütkuzmakçı bolsang, kaya-kaya kütkuzuxung kerək.

<sup>20</sup> Nəsihətni angliojin, tərbiyəni köbul kılojin,

Undak kılojanda keyinkı künnliringdə dana bolisən.

<sup>21</sup> Kixining kənglidə nuroğun niyətlər bar;

Ahirida pəkət Pərwərdigarning dalalət-hidayitidin qıkqan ix akar..

<sup>22</sup> Kixining yekimlikli uning mehîr-muhəbbitudindur;

Miskin bolux yaloqanqılığın yahxidur.

<sup>23</sup> Pərwərdigardin əyminix kixini həyatqa erixtürər;

U kixi hatırjəm, tok yaxap, balayıkaza qüsürülüxidin haliy bolar..

<sup>24</sup> Hərun kolini sunup kaqioja tikşkini bilən,

Olızani aqzioja selixkümu hərunluk kılars..

<sup>25</sup> Həkawuroja kılınojan tayak jazası saddioja kılınojan ibrəttur;

Yorutulmuş kixığa berilgən tənbib,

Uning bilimini tehimu ziyadə kılars..

<sup>26</sup> Atisining melini buliojan,

Anisini eyidin həydəp qıçarojan,

Rəswalik, izə-aħanat kəldurqoqı oquldur.

<sup>27</sup> I oqul, nəsihətkə külükngi yupuruwalsang,

Əkilməng təlimliridin yırak laxkinqindur..

<sup>28</sup> Pəskəx guwahqı adaletni mazaq kılouqıdur;

Yaman adəmnin aqzı rəzillilikni yutar..

<sup>29</sup> Həkawurlar üçün jazalar təyyardur,

Əhməklərning dümbisigə uridiojan kamqa təyyardur..

<sup>19:14</sup> Pənd. 18:22

<sup>19:15</sup> Pənd. 6:9; 10:4; 20:13

<sup>19:16</sup> «Əz yollırıdin həzi bolmiojan kixi elər» — yaki «Uning (demək, Pərwərdigarning) yollırını kəmsitkən kixi elər».

<sup>19:16</sup> Pənd. 3:21,22; Lukə 11:28

<sup>19:18</sup> «Lekin uni əlgüqə har bolsun degüqi bolma» — baxka birhil tərjemisi: «...birak uning yioja-zarlırioja kulaq salma».

<sup>19:18</sup> Pənd. 13:24; 23:13; Əf. 6:4

<sup>19:21</sup> Ayüp 23:13; Zəb. 33:11; 115:3; Yəx. 46:10

<sup>19:23</sup> Zəb. 34:9-10

<sup>19:24</sup> Pənd. 26:15

<sup>19:25</sup> Pənd. 21:11

<sup>19:27</sup> «I oqul, ... əkilməng təlimliridin yırak laxkinqindur» — baxka birhil tərjemisi: «I oqlum, əkilməng təlimliridin yırak laxturidiojan sezləri anglatın ezungni tart!».

<sup>19:28</sup> «Pəskəx guwahqı» — ibranı tilidəz «Belialning (İblisning) guwahqısı».

<sup>19:29</sup> «Həkawurlar» — yaki «Məshirə kılouqılar».

## «Pənd-nəsihətlər»

**20<sup>1</sup>** Xarab kixini rəswa ķılar,  
Hərək kixini oqlırlaxtur;

Kimki uningoşa berilip ezip kətsə, əkilsizdur.

**2** Padixaḥning oqəzipi xirning hərkirixigə ohxax körkunqluketur;  
Uning aqqılığını kəltürgən, eż jenioşa jaza qüxürər.<sup>2</sup>

**3** Əzini majiradin neri kılıx kixining izzitudur;

Bırak hərbir əhmək eżini basalmas.<sup>3</sup>

**4** Hürun adəm kixta yər həydiməs;  
Yiojim waktida yoklukta kəlip axlıq tilər.<sup>4</sup>

**5** Kixining kenglidiki oy-niyetliri qongkur suşa ohxaxtur;  
Yorutulojan adəm ularni tartip alalaydu.<sup>5</sup>

**6** Əzini sadık dəydiqənlər kəptur;  
Bırak ixənqlik bir adəmni kim tapalisun?

**7** Həkkaniy adəm diyanətlik yolda mangar;  
Uning pərzəntiliriga bəht-bərikət kaldurular!

**8** Padixaḥ adalət tahtidə olturoqanda,  
Həmmə yamanlıknı kezi bilən ķoçlaydu.<sup>6</sup>

**9** Kim eżini gunahdin tazilandim,  
Wijdanım paklandı, deyələydy?<sup>7</sup>

**10** İki hil taraza texi,  
İkki hil kürə ixlitix,  
Ohxaxla Pərwərdigar oya yirginqliktur.<sup>8</sup>

**11** Hətta bala eż hisliti bilən bilinər;  
Uning kıləjanlırinin pak, durus yaki əməsliki hərikətliridin kərünüp turar.

**12** Kəridiojan kəzni, anglaydiojan ķulaknı,  
Hər ikkisini Pərwərdigar yarattı.<sup>9</sup>

**13** Uykuşa amraq bolma, namratlıkkə uqraysən;  
Kezüngni ekip oyqaş bol, nening mol bolar.<sup>10</sup>

**14** Heridar mal aloqanda: «Naqar ikən, naqar ikən!» dəp ķakxaydu;  
Elip katkəndin keyin «Esil nərsə, ərzan aldim» dəp mahtinidu.

**15** Altun bar, lələl-yakutlarmu kəptur;

**20:2** «... eż jenioşa jaza qüxürər» — ibraniy tilida: «... eż jenioşa gunah kıləjan bolidu».

**20:2** Pənd. 16:14; 19:12

**20:3** Pənd. 17:14

**20:4** «Hürun adam kixta yər həydiməs» — Paləstində bir yıl altə pəsilgə belinidu. On birinqi, on ikkinqi ay «kix pəslı» hesablinidu. «Kix» pəsl yər həydipliojan pəsil, qünki bu pəsildə yamouş yeoqip turpaq yumxak bolidu.

**20:5** «Kixining kenglidiki oy-niyetliri ... yorutulojan adəm ularni tartip alalaydu» — bu pand-nəsihətkə karita alimlarda təwəndikidən birkənqə hil qüxənqə bar: (1) hər adəmning kenglidə qongkur oy-niyətlər bardur; yorutulojan kixi bu oy-niyətləri (yahxi bolsun yaman bolsun) əkli bilən qüxinip yetəlaydu. (2) yorutulojan kixi danixmən həm az sezləydiqən kixilərdin ularning yahxi oy-pikirilərini, yahxi nasihətlərini alalaydu. (3) yorutulojan kixi yaman niyatlık kixilərning aqzidin ularning niyatlırını biləlaydu. (4) bəzi alimlar bu ayətni «hərbir kixining kenglidə Hudadin kəlgən dalalet (yolyoruk, hidayət) bardur; u qongkur կudukturki suşa ohxaydu; ...» dəp qüxinip, uning mənisini: «Hudadin kəlgən xu «dalalet» hərbir adəmning kenglidə boləjan bolidu, yorutulojan kixi bu dalaletni jakarlap baxxılarnı yorutalaydu» dəp qüxəndürdü.

-Bızningqə birinqi hil qüxənqını tövra dəp karayımız.

**20:5** Pənd. 18:4

**20:8** Pənd. 20:26

**20:9** 1Pad. 8:46; Ayup 14:4; Zəb. 51:5-7; Top. 7:20; 1Yuh. 1:8

**20:10** Qan. 25:13; Pənd. 11:1; 20:23

**20:12** Mis. 4:11; Zəb. 9:4

**20:13** Pənd. 19:15

## «Pənd-nəsihətlər»

Biraq bilimni beqixlioqan ləwlər nemidegən kimmətlik gəhərdur!.

<sup>16</sup> Yatka kepil boloqan kixidin kərzət tonini tutup aloqin;  
Yat hotunəja kapalət bərgən kixidin kapalət puli al..

<sup>17</sup> Aldap erixkən tamaş tatlıktır;  
Keyin, uning yegini xeqıl bolar..

<sup>18</sup> Pilanlar məslihət bilən bekitilər;  
Pixkən kərsətmə bilən jəng kilqin..

<sup>19</sup> Gəp toxuoquqi sirlarnı axkarilar;  
Xunga walakəkkür bilən arilaxma..

<sup>20</sup> Kimki ata-anisini həkərət kilsa,  
Uning qirioqi zulmət karangoqusida eəqərl..

<sup>21</sup> Tez erixkən miras həman bərikətlik bolmas..

<sup>22</sup> Yamanlıkka yamanlık əyeturay demə;  
Pərwərdigarəja tayinip küt, U dərdingga yetər..

<sup>23</sup> İkki hil taraza taxi Pərwərdigarəja yirginqliktur;  
Sahta əlqəm kət'iy yarimas..

<sup>24</sup> İnsanning hayatık kədəmlirini Pərwərdigar bəlgiləydu;  
Undakta insan eż musəpisini nədin bilsun?

<sup>25</sup> Bir nərsisini yeniklik bilən «Hudaoqa ataloqan!» dəp wədə berix,  
Kəsəmlərin keyin ikkilinip çayta oylinix,  
Əz jenini kiltakka qüxtürgəngə barawər.

<sup>26</sup> Dana padixah yamanlarnı topanni soruqandək soruwetidu,  
Haman təpkəndək tuluk bilən yanjiwətər.

<sup>27</sup> Adəmning roh-wijddani — Pərwərdigarning qirioqidur,  
U kəlbning hərbir təglirini təkxürüp pərk etər.

<sup>28</sup> Mehîr-xəpkət wə həkikət padixahını saklaydu;  
U mehîr-xəpkət bilənlə eż təhtini mustəhkəmləydu.

<sup>29</sup> Yax yigitlarning əwəllük ularning pəhridur;  
Kərilarning izziti ak qaqlıridur..

<sup>30</sup> Tərbiya yarılıri yamanlıknı tazilap qikirar,  
Tayaq izliri iq-baojırni taza kılars..

**21** <sup>1</sup> Padixahning kəngli eriklardıki sudək Pərwərdigarning kolididur;  
Pərwərdigar kəyərgə toqrlısa, xu tərəpkə mangidu.

<sup>2</sup> İnsan eżining həmmə kılqan ixini toqra dəp bilər;

<sup>20:15</sup> Pənd. 3:14,15

<sup>20:16</sup> Pənd. 11:15; 27:13

<sup>20:17</sup> Pənd. 9:17

<sup>20:19</sup> Pənd. 11:13

<sup>20:20</sup> Mis. 21:17; Law. 20:9; Kan. 27:16; Mat. 15:4

<sup>20:21</sup> Pənd. 13:11; 28:20

<sup>20:22</sup> Kan. 32:35; Pənd. 17:13; 24:29; Rim. 12:17; 1Tes. 5:15; 1Pet. 3:9

<sup>20:23</sup> «kət'iy yarimas» — ibraniy tilida «yahxi əməs».

<sup>20:23</sup> Pənd. 20:10

<sup>20:24</sup> Ayup 31:4; Zəb. 37:23; 139:1-3; Yər. 10:23

<sup>20:29</sup> Pənd. 16:31

<sup>20:30</sup> Pənd. 10:13

## «Pənd-nəsihətlər»

Lekin Pərvərdigar kəlbdiki niyətlərni tarazioqa selip tartip kərər..

<sup>3</sup> Pərvərdigarning nəziridə,

Həkkəniliylik bilən adalət yürgüzük kurbanlıq kılıxtin əwzəldur.

<sup>4</sup> Təkəbbur kezlər, məqrur kəlb, yamanlarning qırıqi — həmmisi gunahetur.

<sup>5</sup> Əstayidil kixılerning oyları ularnı pəkət bayaxatlıkkı yetəklər;

Qeqilangoqlularning oyları bolsa, ularnı pəkət yoksuzlukkila yetəklər.

<sup>6</sup> Yaqılıma til bilən erixkən bayılıqlar,

Əlümni izdəp yürgənlər kooqlap yürgən bir tübünlə, halas..

<sup>7</sup> Yamanlarning zalimlikı ezlərini qırımiwalar;

Qünki ular adalət yolda mengixni rət kılōjan.

<sup>8</sup> Jinayətkar mangidiqan yol nahayıti əgridur;

Sap dil adəmning hərəkəti tüptüzdür.

<sup>9</sup> Soküxkək hotun bilən azadə əydə billə turoqandin kərə,

Əgzining bir bulungida yalouz yetip köpkan yahxi.

<sup>10</sup> Yaman kixiniñ kengli yamanlıkkıla hərismandur;

U yekiniojumu xapaət kərsətməs.

<sup>11</sup> Hakawurning jazaqə tartılıxi, bilimsizgə ibrat bolar;

Dana kixi kobul kılōjan nəsihətlərdin tehimu kəp bilim alar..

<sup>12</sup> Həkkənili Bolouquyi yamanning eyini kezlər;

U əhaman yamanlarnı yamanlıkkıa köyüp yıktıtar..

<sup>13</sup> Miskinlarning nalisioqa kulikini yoputup kari bolmiojuqi,

Ahiri əzi pəryad kətürər,

Birək həqkim pərwa kılmas.

<sup>14</sup> Yoxurun sowoqat oğazəpni basar;

Yəng iqidə berilgən para kəhər-oğazəpni pəsəytər..

<sup>15</sup> Adalətni bəja kəltürük həkkəniliarning huxallılıkıdır,

Birək yamanlıq kılouqilarqa wəhimidur.

<sup>16</sup> Həkmət yolidin ezip kətkən kixi,

Ərwaħlarning jamaiti iqidilikərdin bolup қalar..

<sup>17</sup> Tamaxaoqa berilgən kixi namrat қalar;

Yaq qaynaxķa, xarab iqixkə amraq beyimas.

<sup>18</sup> Yaman adəm həkkəniliy adəm üçün gərə pulining ornida қalar;

Ezilgən duruslarning orniqə iplaslar қalar..

21:2 «Kəlbdiki niyətlər» — ibraniy tilida «kələblər» deyilidu.

21:2 Pənd. 16:2

21:3 1Sam. 15:22; Zəb. 50:8-14; Yəx. 1:11, 16; Hox. 6:6

21:4 «yamanlarning qırıqi» — muxu yərdə «qiraq» bəlkim adəmning rohını, yəni adəmning əng qongkur yerini kərsitudu (20:27-ayətri kerüng). Baxkə birhil tərjüməsi «yamanlarning həsəli»

21:5 Pənd. 10:4; 13:4

21:6 Pənd. 10:2, 4; 13:11

21:9 «Soküxkək hotun bilən azadə əydə billə turoqandin kərə,...» — yaki «Soküxkək hotun bilən azadə əydə olturoqandin kərə,...».

21:9 Pənd. 21:19; 25:24; 27:15

21:11 «Hakawurning...» — yaki «Məshirə kılouqining...».

21:11 Pənd. 19:25

21:12 «Həkkənili bolouquqi» — demisəkmə «Həkkənili Bolouquqi» Huda Əzidur.

21:14 «yəng iqidə» — ibraniy tilida «baqır iqidə». «Yoxurun sowoqat oğazəpni basar... kəhər-oğazəpni pəsəytər» — demisəkmə, bu hil pənd-nəsihət bündək ixərləri təripliməydü, pəkət omumiy əhwalı təswirləydi, halas.

21:14 Pənd. 17:8; 18:16

21:16 «Ərwaħlar» — əlüklərning rohlırını kərsitudu.

21:18 Pənd. 11:8

## «Pənd-nəsihətlər»

<sup>19</sup> Sokuxkak wə terikkək ayal bilən ortak turoqandin,  
Qel-bayawanda yaloquz yaxiojan yahxidur..

<sup>20</sup> Akılanining eyi də baylıq bar, zəytun may bar;  
Bırak əhməklər tapkınıni utturluk buzup-qaqar.

<sup>21</sup> Həkkəniyət, mehribanlıknı izdigiqi adəm,  
Həyat, həkkəniyət wə izzət-hərmətkə erixər.

<sup>22</sup> Dana kixi küqlüklər xəhərinining sepilioja yamixar,  
Ularning tayanqioloqan қorqinini oqlitar.

<sup>23</sup> Əz tilioja, aqzioja igəoloqan kixi,  
Jenini awariqiliklərdin saklap қalar..

<sup>24</sup> Qongqılık қılqanlar,  
«Hakawur», «ħali qong», «mazakqi» atilar.

<sup>25</sup> Hürün kixi eż nəpsidin ħalak bolar,  
Qünki uning қoli ixka barmas;

<sup>26</sup> Nəpsi yaman bolup u kün boyi təmə kılıp yürər;  
Bırak həkkəniyət adəm həqnemini ayimay sədikə қilar..

<sup>27</sup> Yaman adəmning kurbanlık Pərwərdigarqa yirginqliktur;  
Rəzil oqərzədə əpkelingən bolsa tehimu xundakət!

<sup>28</sup> Yaloqan guwahlık қiloqu ħalak bolar;  
Əyni əħwawli anglap səzligən kixinining səzi əbədgiqə akar..

<sup>29</sup> Yaman adəm yüzini kəlin қilar;  
Durus kixi yolinə oylap puhta basar.

<sup>30</sup> Pərwərdigarqa karxi turalaydiojan həqkandak danalik, əkil-parasət yaki tədbir yoktur.  
<sup>31</sup> Atlar jəng künü üçün təyyar kılınojan bolsimu,  
Bırak oqəlibə-nijat pəkət Pərwərdigardindur..

**22** <sup>1</sup>Yahxi nam zor baylıqka igə boluxtın əwzəl;  
Kədir-kimmat altun-kümüxtin üstündür..

<sup>2</sup> Gaday bilən bay bir zemində yaxar;  
Hər ikkisini yaratkan Pərwərdigardur..

<sup>3</sup> Zerək kixi balayıqazani aldin körüp қaqqar;  
Saddilar aldioja berip ziyan tartar..

<sup>4</sup> Əzini təwən tutup, Pərwərdigardin əyminxning bərikiti — bayaxatlıq, izzət-hərmət wə hayattur.

<sup>5</sup> Hiyigərlərning yolidə tikənlər, tuzaklar yatar;  
Əz yolioja hezioloqan kixi ulardin yiraq bolar..

<sup>6</sup> Balioja kiqikidə mijəzigə қarap durus tərbiyə bərsəng,

21:19 Pənd. 21:9; 25:24

21:23 Pənd. 18:21

21:26 Zəb. 37:26

21:27 Pənd. 15:8; Yəx. 1:13; Yər. 6:20; Am. 5:21

21:28 Pənd. 19:5, 9

21:31 Zəb. 20:7; 33:16-17

22:1 Top. 7:1

22:2 «Gaday bilən bay bir zemində yaxar» — ibraniy tilida: «Gaday bilən bay bir-birigə yolukar».

22:2 Pənd. 29:13

22:3 Pənd. 27:12

22:5 «Əz yolioja hezioloqan kixi» — ibraniy tilida «Əz jenini saklaydiojan kixi».

## «Pənd-nəsihətlər»

Qong bolqanda u xu yoldin qıkmas.

<sup>7</sup> Baylar miskinlərni baxkurus;

Kərzdar kərz igisining kulidur.

<sup>8</sup> Nahəklik urukını qaqqanning alidiojan həsuli balayı'apettur;

Uning ojəzəp-həywisi qüxər.<sup>...</sup>

<sup>9</sup> Sehiy adəm bərikət tapar;

Qünki u miskinlərgə eż nenidin belüp bərgüqidur.<sup>...</sup>

<sup>10</sup> Həkawurni köqlivətsəng, jedal-majira besilar;

Kelixməsliklər wə xərməndiqiliklər tügər.

<sup>11</sup> Pak niyətni kədirləydiqan kixining səzləri güzəldur;

Xunga padixah uning bilən dost bolar..

<sup>12</sup> Pərwərdigarning kezi ilim-həkikətni saklar;

U iplaslarning səzlərini eqip taxlap bikar kılars..

<sup>13</sup> Hərun adəm: «Taxkırıda bir xir turidu,

Koqioja qıksam eltürüləmənl!» — dəydu.<sup>...</sup>

<sup>14</sup> Zinahor ayalning aøjzi qongkur bir oridur;

Pərwərdigar narazi bolqan kixi uningoja qüxüp ketər.<sup>...</sup>

<sup>15</sup> Nadanlıq səbiy balilarning kəlbığa baqlaqlıktur;

Bırak, tərbiyə tayıki buni uningdin yırak kılars..

<sup>16</sup> Miskinlərni ezix bilən bay bolqan,

Wə baylaroja sowoqat sunidiojan kixi,

Ahiri pəkət yokşullukta kalar.<sup>...</sup>

### Ottuz hekmatlik söz

<sup>17</sup> Kulaq sal, sanga akitanılrning səzlərini eğitəy;

Kengül köyup bilimimni eğəngin.

<sup>18</sup> Ularnı kəlbingdə qing tutsang,

Ular sanga xerin bolar,

Ləwliringdə səp bolup təyyar turidu.

<sup>19</sup> Qin kəlbing bilən Pərwərdigarqa tayinxıng üçün,

Bügün bu hekmətlik səzlərni baxka bırsigə əməs,

Bəlki sanga yətküzdum.

<sup>20</sup> Uningdin mana ottuzni yazdim,

**22:6** «Balıqə kiqikidə mijəzığə karap durus tərbiya bərsəng, ... yoldin qıkmas» — bizningqə bu pənd hərbir balining alahidiliyi, hasılık bar, xunga balıqə eż mijəzığə, mahiyitiga karap tərbiya berix kerək, degənni kərsitudu. Baxka birhil tərjimisi: «Balıqə kiqikidə həkkaniy yolda mengixni eğatsəng,... yoldin qıkmas».

—Bəzi xərhqilər ayətni «kinayilik söz» dəp qızıxinip: «Balıqə kiqikidə ezi halıqan (xəhsiyətqi) yol boyiąq tərbiyə beriwər! Mana, qong bolqanda u xu yoldin qıkmas!» dəp tərjimə kılıdu (demək, balını ərkilətmə!).

**22:8** «Uning ojəzəp-həywisi» — ibraniy tilida «Ojəzipini yətküzidiojan həsisi» deyildi.

**22:8 Ayup 4:8; Hox. 10:13**

**22:9** «Sehiy adəm» — ibraniy tilida «sehi közlük kixi».

**22:9 2Kor. 9:6**

**22:11 Zob. 10:16**

**22:12** «Pərwərdigarning kezi ilim-həkikətni saklar» — Pərwərdigar hərbir dəwrda, hərbir yərdə eżini kərsitudiqlən ispat-həkikətni saklaydu, həm xundakla xu ispat-həkikətni kədirləydiqan, xularoja guwah beridiojan kixılerni saklaydu («Rim.» 1:19-20ñi kerüng); U yənə barlıq insanlaroja Kalam-Xerif (Tawrat, Zəbur, Injil) bərgüqidur.

**22:13 Pənd. 26:13**

**22:14** «Zinahor ayal» — ibraniy tilida «yat ayal».

**22:14 Pənd. 2:16; 5:3; 7:5; 23:27**

**22:15 Pənd. 13:24; 19:18; 23:14; 29:15,17**

**22:16 Pənd. 14:31; 17:5**

## «Pənd-nəsihətlər»

Buning iqidə nəsihətlər həm bilim bar.

<sup>21</sup> Bular bilən həkikətning səzlirinə dərwəkə həkikət ikənlərini bilələysən,  
Wə xundaq kılıp seni əwətkükilərgə həkikətning səzləri bilən jawab qayturalaysən.

<sup>22</sup> Yoxsul din bulap alma, u kəmbəqəl tursa,  
Ajiz məminlərni sorak ornida bozək kılma..

<sup>23</sup> Qünki Pərvərdigar ularning dəwasını ketürər,  
Ulardin bulap aloqanlardın bulap alar..

<sup>24</sup> Mijəzi ittik adəm bilən dost bolma,  
Kəhrlilik adəm bilən arilaxma,

<sup>25</sup> Bolmisa, uning yaman yolını eginip kəlip, kiltakka qüxisən.

<sup>26</sup> Baxqılaroja kepil bolup kol bərgüqilərdin bolma,  
Kərzlərni təlxəkə kapalı bərgüqilərdin bolma;

<sup>27</sup> Sening qayturalıqduşək nərsəng boloqan bolsa,  
Ular orun-kərpiliringni bikardin-bikar astingdin elip kətmigən bolattı!

<sup>28</sup> Ata-bowiliring pasilni bəlgiləp bərgən kona qegra taxlırını yətkimə..

<sup>29</sup> Ixni əstayidil wə qakqan bejiridioğan kixini kərgənmidi?  
U pəs adəmlərning hizmitidə bolmas;  
Padixahlarning aldida turar..

**23** <sup>1</sup>Katta ərbab bilən həmdastıhan bolsang,  
Aldingdiki kim ikənlərini obdan oylan.

<sup>2</sup> Ixtiying yaman bolsa,  
Gelingoja piqak təngləp turoğandak əzüngni tart..

<sup>3</sup> Uning nazunemətlərini tama kılma,  
Ular adəm aldaydioğan tamaklardur.

<sup>4</sup> Bay bolımən dəp əzüngni upratma;  
Əzüngning zehnəngni bu ixkə қaratma..

<sup>5</sup> Baylıqlarоja kəz tikixing bilənla, ular yok bolidu;  
Pul-mal dərwəkə əzığa қanat yasap,  
Huddi bürküttək asmanoja uqup ketər.

<sup>22:20</sup> «Uningdin mana ottuzni yazdim» – bu «ottuz söz» 22:22-24:22də təpildi.

-Baxka birhil tərjimi: «Uningdin mana əla səzlərni yazdim».

<sup>22:22</sup> «sorak ornı» – ibraniy tilida «xəhər dərvazısı» – yəni sot kılıdiqan yərnı kərsitidü.

<sup>22:22</sup> Mis. 23:6; Ayup 31:13; Zəb. 82:3, 4; Zək. 7:10

<sup>22:23</sup> Mis. 22:22, 23; Zəb. 10:17-18

<sup>22:26</sup> Pənd. 6:1; 11:15

<sup>22:27</sup> Pənd. 20:16

<sup>22:28</sup> Kan. 19:14; 27:17; Pənd. 23:10

<sup>22:29</sup> «Əstayidil wə qakqan» – ibraniy tilida birlərə söz («mahır») bilən ipadilinidu.

<sup>23:2</sup> «Əzüngni tart» – ibraniy tilida «gelingoja piqak təngləp tur» degən söz bilən ipadilinidu.

<sup>23:4</sup> «Əzüngning zehnəngni bu ixkə қaratma» – baxka birhil tərjimi: «Əz əklingdin qekinip əzüngni tart». 3:5-ayətni körüng.

## «Pənd-nəsihətlər»

<sup>6</sup> Aq kəzning nenini yemə,

Uning esil nazunemətlirini tama kılma;

<sup>7</sup> Qünki uning kəngli kəndak bolqandək, əzimu xundak.

U aozzida: — Kəni, alsila, iqsilə! — desimu,

Bırak kənglidə seni oyliojini yok.

<sup>8</sup> Yegən bir yutum taamnimu kusuwetisən,

Uningoşa kılajan qiraylıq səzliringmu bikaroşa kətkən bolidu.

<sup>9</sup> Əhməkkə yol kərsitip salma,

Qünki u əkil səzliringni kəzgə ilmas..

<sup>10</sup> Kədimdə bekitkən yərning pasil taxlirini yətkimə,

Yetimlarning etizliriojumu ayaq basma;

<sup>11</sup> Qünki ularning Həmjəmət-Kutkuzojuqisi intayin küqlüktur;

U Əzi ular üçün üstüngdin dəwa kilar.

<sup>12</sup> Nəsihətkə kəngül koy,

Ilim-bilimlərgə kulak sal.

<sup>13</sup> Balangoşa tərbiyə berixtin erinmə;

Əgər tayaq bilən ursang, u əlüp kətməydu;

<sup>14</sup> Sən uni tayaq bilən ursang,

Bəlkim uni təhtisaradin kutkuziwalisən.

<sup>15</sup> I oğlum, dana bolsang,

Mening kəlbim ənqə hux bolar idi!

<sup>16</sup> Aqzingda orunluk səzlər bolsa, iq-iqimdin xadlinimən.

<sup>17</sup> Gunah sadir kiloquilaroşa rəxk kılma,

Hərdaim Pərvardigardin əyminixtə turojin;

<sup>18</sup> Xundak kilojiningda jəzmən kəridiojan yahxi kününg bolidu,

Arzu-ümiding bikaroşa kətməs..

<sup>19</sup> I oğlum, səzümgə kulak selip dana bol,

Kəlbingni Hudanıng yolioja baxliojin.

<sup>20</sup> Məyhorlaroşa arilaxma,

Nəpsi yaman gəxhorlar bilən bardi-kəldi kılma;

<sup>21</sup> Qünki əharakkəx bilən nəpsi yaman ahirida yoksullukta ələr,

Oşəplət uyküsiçə patkanılaroşa jəndə kiyimni kiygüzər.

<sup>23:9</sup> Pənd. 9:8; Mat. 7:6

<sup>23:10</sup> Pənd. 22:28

<sup>23:11</sup> «Həmjəmət-Kutkuzojuqı» — kona Israilda «həmjəmət-kutkuzojuqı» («goel»)ning kılıdiqan yənə bir ixi əzinin jəmatidiki uwal kiliñojanlar üçün adalətni yürgütük idi. Uning uruk-tuoqanlıridən birsə katillik kəstigə uqriqan bolsa, «həmjəmət-kutkuzojuqı»ning katilin eltərürə hökükü həm wazipisi bar idi. Muxu ayəttiki «həmjəmət-kutkuzojuqı» bolsa Huda Əzidur, alwətta.

<sup>23:13</sup> Pənd. 13:24; 19:18; 22:15; 29:15,17

<sup>23:14</sup> «təhtisara» — elgənlərning rohları baridiojan jayni kərsitudu.

<sup>23:16</sup> «iq-iqimdin xadlinimən» — ibraniy tilida «əberəklirim xadlinidu».

<sup>23:17</sup> Zəb. 37:1; 73:3; Pənd. 24:1

<sup>23:18</sup> Pənd. 24:14

<sup>23:20</sup> Yəx. 5:22; Luğa 21:34; Rim. 13:13; Əf. 5:18

## «Pənd-nəsihətlər»

<sup>22</sup> Seni tapkan atangning səzini angla,  
Anang kəriqanda uningçə hərmətsizlik kılma.  
<sup>23</sup> Həkikətni setiwal,  
Uni hərgiz setiwətmə.  
Danalik, tərbiyə wə yorutuluxnimu al..

<sup>24</sup> Həkəkəniy balining atisi qong huxallik tapar;  
Dana ooulnı tapkan atisi uningdin hursən bolar..  
<sup>25</sup> Ata-anangni səyündürüp,  
Seni tuqşan anangni hux əkil.

<sup>26</sup> I oqlum, kəlbingni manga tapxur;  
Kəzliringmu həyatlıq yollırımoja tikilsun!  
<sup>27</sup> Qünki pahixə ayal qongkər oridur,  
Buzuk yat ayal tar zindandur;  
<sup>28</sup> Ular karakqidək məküwelip,  
Insaniyet arisidiki wapasızlarnı kəpəytər.

<sup>29</sup> Kimdə azab bar? Kimdə dərd-ələm? Kim jedəl iqidə əklər? Kim nalə-pəryad kətürər? Kim səwəbsiz yarilınar? Kimning kezi kizirip ketər?  
<sup>30</sup> Dəl xarab üstidə uzun olturojan,  
Əbjəx xarabtin tetixkə aldiriojan məyhorlar!.  
<sup>31</sup> Xarabning ajayib kızillikçə, uning jamdiki julalikçə,  
Kixining gelidin xundak silik etkənlilikgə məptun bolup əkləm!  
<sup>32</sup> AHIRIDA u zəhərlik yilandək qekiqiwalıdu,  
Ok yilandək nəxtirini sanjiyu.  
<sup>33</sup> Kəz aldingda oqlitə mənzirilər kərünidu,  
Aqzindin əlavimikan səzlər qıkıldı.  
<sup>34</sup> Huddi dengiz-okyanlarda ləyləp əkləjandək,  
Yəlkənlilik kemining moma yaoniqi üstidə yatkəndək bolisən.  
<sup>35</sup> Sən qoşum: — Birsi meni urdi, lekin mən yarılanmidim!  
Birsi meni tayaş bilən urdi, birak aqırıqını səzmidim!» — dəysən.  
Birak sən yənə: «Həoxuməja kəlsəmlə, mən yənilə xarabni izdəymən! — dəysən.

**24** <sup>1</sup> Yamanlarqa rəkk əkilma,  
Ular bilən bardı-kəldi kılıxni arzu əkilma;  
<sup>2</sup> Qünki ularning kengli zorawanlıqlı oylar;  
Ularning aqzı azar yətküzüxnı səzlər..

<sup>23:22</sup> Pənd. 1:8

<sup>23:23</sup> Pənd. 4:7

<sup>23:24</sup> Pənd. 10:1; 15:20

<sup>23:27</sup> Pənd. 22:14

<sup>23:30</sup> Yəx. 5:11,<sup>22</sup>

<sup>23:33</sup> «oqlitə mənzirilər kərünidu» — yəki «oqlitə ayallar kərünidu».

<sup>24:1</sup> Zəb. 37:1; Pənd. 3:31; 23:17

<sup>24:2</sup> Zəb. 10:7

## «Pənd-nəsihətlər»

<sup>3</sup> ailə bolsa danalıq asasida bərpa ķilinər;

Qüixinix bilən mustəhkəmlinər.

<sup>4</sup> Bilim bilən əyning hanılırı hərhil kimmətlik, esil gehərlərgə toldurular.

<sup>5</sup> Dana adəm zor küqkə igidur;

Biliimi bar adəm կudritini axurar..

<sup>6</sup> Puhta nəsihətlər bilən jəng kilojin;

Əqləbə bolsa Birdinbir Uluq Məslihətqi bilən bolar..

<sup>7</sup> Danalıq əkilsiz adəmgə nisbətən tolimu egiz, qüxiniksizdur;

Qonglar xəhər dərwazisi aldişa yiojılqanda u zuwan aqalmas..

<sup>8</sup> Əskilikni niyətligən adəm «suyikəstqi» atilar.

<sup>9</sup> Əhməkliktin bolğan niyət gunahdır;

Həkawur kixi adəmlərgə yirginqliktur.

<sup>10</sup> Bexingçə eçir kün qüxkəndə jasarətsiz bolsang,

Küqsiz həsablinisən.

<sup>11</sup> Səwəbsiz elümgə tartilojanlarnı kutkuzojin;

Booquzlinix həwpidə turlojanlardın yardımən қolungni tartma;

<sup>12</sup> Əgər sən: «Bu ixtin həwirimiz yoktur» desəng,

Hər adəmning kənglini tarazioja Salojuqi buni kərməsmu?

Jeninqni həyat Saklıojuqi uni bilməsmu?

U hərbir insan balsining eż kılıqanlıri boyiqə ularning əzигə yandurmasmu?.

<sup>13</sup> I oqlum, həsəl tapsang istimal kıl, u yahxidur.

Hərə kənikidin aloğan həsəl bolsa tatlık tetiydu;

<sup>14</sup> Danalıq bilən tonuxsang, umu kənglünggə xuningdək bolar;

Uni tapkiningda jəzmən yahxi keridiojan kününg bolidu,

Arzu-ümiding bikaroja kətməs..

<sup>15</sup> I rəzil adəm, həkkənaniyning eyigə yoxurun hujum ķilixni kütmə,

Uning turalojusini buliojuqi bolma!

<sup>16</sup> Qünki həkkənani yəttə ketim yiķılıp qüxər,

Bırak ahiri yənə ornidin turar.

Lekin rəzil kixi kulpət iqigə putlixip qüxər..

<sup>24:5</sup> Pənd. 21:22

<sup>24:6</sup> «Əqləbə bolsa birdinbir uluq məslihətqi bilən bolar» — «Birdinbir Uluq Məslihətqi» bizningqə Huda Əzini kərsitixi kerək.

-Baxka birhil tərjimisi: «Məslihətqilər kəp bolsa, əqləbə bolidu».

<sup>24:6</sup> Pənd. 11:14; 15:22; 20:18

<sup>24:7</sup> Pənd. 14:6

<sup>24:11</sup> Zəb. 82:3-4

<sup>24:12</sup> Ayup 34:11; Zəb. 62:12; Yər. 32:19; Rim. 2:6; Wəh. 22:12

<sup>24:14</sup> Zəb. 19:11; 119:103; Pand. 23:18

<sup>24:16</sup> Ayup 5:19; Zəb. 34:19; Am. 5:2; 8:14

## «Pənd-nəsihətlər»

<sup>17</sup> Rəkibing yıkılıp kətsə hux bolup kətmə,  
Düxmining putlixip qüxsə xadlanma;

<sup>18</sup> Pərwərdigar buni kərgəndə,  
Bu əqlikingni yahxi kərməy,  
Bəlkim oqəzipini rəkibinggə qüxürməsliki mumkin.

<sup>19</sup> Yamanlar rawaj tapsa, biaram bolup kətmə;  
Rəzillərgə rəxk kılma..

<sup>20</sup> Qünki yamanlarning keləqiki yoktur,  
Uning qırıqimu əqrəbülər..

<sup>21</sup> I oqlum, Pərwərdigardin əqli, padixahnimu hərmət kıl.  
Kutratkuqılar bilən arilaxma.

<sup>22</sup> Bundaq kixilərgə kelidiojan balayı'apət uxtumtut bolar,  
Pərwərdigar bilən padixahning ularni əndaq yokitidiyanlığını biləmsən?..

### Baxğa əqliyə sözər

<sup>23</sup> Bularmu ağılanılerning sözərlidur: —

Sot əliqanda bir tərəpkə yan besix ət'iy bolmas...<sup>24</sup>

<sup>24</sup> Jinayətqığa: «Əyibsiz sən» dəp həküm qıçarojan kixığa,  
Həlkələr lənət eytar;  
Əl-yurtlar uningdin nəprətlinər..<sup>25</sup>

<sup>25</sup> Birək ular jinayətqining gunahını ekip taxliojan kixidin hursən bolar,  
Ular uningoja bəht-saadət tilixər.

<sup>26</sup> Durus jawab bərgüqi,  
Goyaki kixininə ləwlirigə səygüqidur..<sup>27</sup>

<sup>27</sup> Awwal sırtta ixliringning yolunu hazırlap,  
Etiz-erikliringni təyyarla,  
Andin əyüngni salojin.

<sup>28</sup> Yekininoja əxri asassız guvahlıq kılma;  
Açzingdin həq yaloqanlıq qıckarma.  
<sup>29</sup> «U manga əndaq kılıqan bolsa, mənmə uningoja xundak kılımən,  
Uning manga kılıqinini əzığa yandurimən», degüqi bolma..

<sup>24:17</sup> Ayup 31:29; Pənd. 17:5

<sup>24:19</sup> Zəb. 37:1; 73:3; Pənd. 3:31; 23:17; 24:1

<sup>24:20</sup> Ayup 18:5, 6; Pənd. 13:9; 20:20

<sup>24:22</sup> «Pərwərdigar bilən padixahning...» — ibraniy tilida: «Ular ikkisining...».

<sup>24:23</sup> «ət'iy bolmas» — ibraniy tilida «yahxi oməs».

<sup>24:23</sup> Mis. 23:3, 6; Law. 19:15; Kən. 1:17; 16:19; Pənd. 18:5; 28:21; Yh. 7:24; Yak. 2:1

<sup>24:24</sup> Pənd. 17:15; Yax. 5:23

<sup>24:26</sup> «Durus jawab bərgüqi, goyaki kixininə ləwlirigə səygüqidur» — ayətnin baxşa birhil tərjimisi «Ular durus jawab bərgən kixininə ləwlirigə səyüp koyar».

<sup>24:29</sup> Rim. 12:17,<sup>19</sup>

## «Pənd-nəsihətlər»

<sup>30</sup> Mən hərunning etizlikidin öttim,  
Əkilsizning üzümzarlıqı yenidin mangdim,

<sup>31</sup> Mana, hər yeridin tikənlər əsüb qıkqan,  
Hohilar yər yüzini besip kətkən,  
Koruk temi ərülüp kətkən!

<sup>32</sup> Ularnı kərgəq, obdan oylandım;  
Kərginimdin sawak aldım: —

<sup>33</sup> Şən: «Yənə birdəm kəzümni yumuwalay,  
Yənə birdəm uhliwalay,  
Yənə birdəm put-kolumni almap yetiwalay» — desəng,

<sup>34</sup> Namratlıq bulangqidək seni besip kelər,  
Həjətmənlik қalınlıq əskərdək sanga hujum ķılar.

### Sulaymanning pənd-nəsihətlirining dawami

**25**<sup>1</sup> Təwənda bayan kılıniciojanlırimu Sulaymanning pənd-nəsihətliri; bularni Yəhūdanıng padixahı Həzəkiyaning ordisidikilər kəqürüp hatırlılgən: —

<sup>2</sup> Pərwərdigarning uluqluğu — Əzinin kılıqan ixini axkarılımiojinida;  
Padixahıarning uluqluğu — bir ixning sirini yexəliginidə..

<sup>3</sup> Ərxning egizlikini,  
Zeminning qongkurlukını,  
Wə padixahıarning kənglidikini məlqərləp bilgili bolmas.

<sup>4</sup> Awwal kümüxning pokı ayrılip tawlansa,  
Andin zərgər nəpis bir ķaqa yasap qıçar.

<sup>5</sup> Awwal padixahıning aldidiki rəzil hizmətkarları kooqliwetilsə,  
Andin uning təhti adalət üstiga ķurular..

<sup>6</sup> Padixahıning aldida əzüngni həmmining aldı kılıp kərsətmə,  
Uning aldidiki ərbablarning ornida turuwalma;

<sup>7</sup> Ornungni əzüngdin yukarı janabka berip, uning aldida pəgahka qüxürülginingdin kərə,  
Əzgilərning seni terə təklip kılıqını yahxidur..

<sup>8</sup> Aldırıp dəwaqə barlıqın,  
Mubada berip, yekining üstün qıkıp seni lət kilsa, կandak kılısən?

<sup>9</sup> Yekining bilən munaziriləxsəng,  
Baxkilarning sirini aqma.

<sup>10</sup> Bolmisa, buni bilgüqilər seni əyibləydi,  
Sesik namdin ķutulalmaysən.

<sup>11</sup> Waqtı-jayıda kılınoğan söz,  
Kümük ramkilaroja tiziləqan altun almilardur.

<sup>12</sup> Küləkkə altun հալկա, nəpis altundın yasaloğan zinnət buyumi yaraxkandək,  
Akılanining agahlıduruxi kəngül koyqanın külükioja yarixar.

<sup>24:33</sup> Pənd. 6:10,<sup>11</sup>

<sup>25:2</sup> Rim. 11:33

<sup>25:5</sup> Pənd. 20:8, 28

<sup>25:7</sup> «Ornungni əzüngdin yukarı janabka...» — iibraniy tilida «Əz kəzüng kərgən janabka...».

<sup>25:7</sup> Luk 14:7-11

<sup>25:8</sup> Pənd. 18:17

## «Pənd-nəsihətlər»

<sup>13</sup> Huddi orma waktidiki tomuzda iqkən ƙar süyidək,  
Ixənqlik əlqi əzini əwətküqilərgə xundak bolar;  
U hojayinlirining kəksi-ķarnını yaxartar..

<sup>14</sup> Yamojuri yok bulut-xamal,  
Yalojan sowojatni wədə kılıp mahtanojuqıja ohxaxtur.

<sup>15</sup> Uzunqıqə səwr-taƙat kılinsa, hékümdarmu kayıl kılınar,  
Yumxaƙ til səngəklərdinmu etər..

<sup>16</sup> Sən həsəl tepiwalingmu?  
Uni pəkət toyoluqila ya,  
Kəp yesəng yanduruwetisən.

<sup>17</sup> Koxnangning bosuojsıja az dəssə,  
Ular səndin toyup, eq bolup kalmisun.

<sup>18</sup> Yalojan guwahlıq bilən yekiniqa ƙara qaplioquqi,  
Huddi gürza, kiliq wə etkür okka ohxaxtur..

<sup>19</sup> Sunuk qix bilən qaynax,  
Tokur put bilən mengix,  
Külpət künidə wapasız kixigə ümid baqlioqandəktur.

<sup>20</sup> Kix künidə kixilərning kiyimini salduruwetix,  
Yaki suda üstigə aqqık su kuyux,  
Kəyoğuluk kixining aldidə nahxa eytkandəktur..

<sup>21</sup> Düxminingning korsikı aq bolsa,  
Nan bər;  
Ussiojan bolsa su bər;..  
<sup>22</sup> Xundaƙ ƙilsang, bexioqa kəmür qoojını toplap salojan bolisən,  
Wə Pərwərdigar bu ixni sanga yanduridu..

<sup>23</sup> Ximal tərəptin qikqan xamal kattik yamojur elip kəlgəndək,  
Qekimqi xum qirayni kəltürər.

<sup>24</sup> Sokuxkaƙ hotun bilən azadə əyda billə turoqandin kərə,

<sup>25:13</sup> «Huddi orma waktidiki tomuzda iqkən ƙar süyidək» – ibraniy tilida: «Huddi orma waktidiki karning salķinidək» deyilidü.

<sup>25:13</sup> Pənd. 13:17

<sup>25:15</sup> Pənd. 15:1; 16:14

<sup>25:18</sup> Zəb. 11:2; 57:4; 59:7; 120:3-4; Pənd. 12:18

<sup>25:20</sup> «ham suda üstigə aqqık su kuyux» – suda üstigə aqqık su kuyulsa, intayın aqqık bir hıd qikidu, xunga mənisi: – «xarioja tuz sapkendək» deyəndək.

<sup>25:20</sup> Rim. 12:15

<sup>25:21</sup> «Düxmining...» – ibraniy tilida «Sanga eq bolqanning...».

<sup>25:21</sup> Mis. 23:4, 5; Rim. 12:20

<sup>25:22</sup> «düxminning bexioqa kəmür qoojını toplap salojan bolisən» – buning mənisi: «uni kattik uyaldurisən». Bu ibarə Misirdiki kona bir adətni kersitidu. Kixilər towa kılıqanlığını bildürük üçün bexida bir siwət qoojını kətürüp mangidu. Xunga «Uning bexioqa kəmür qoojını toplap salisən» degini, uning towa kılıxioqa yاردəم berəlaysən» «wijdanini oyqıtışan» deyənliliktir.

## «Pənd-nəsihətlər»

Əgzining bir bulungida yalouz yetip-kopkan yahxi...<sup>25</sup>

Ussap kətkən kixigə muzdək su berilgəndək,  
Yırak yurttin kəlgən hux həwərmü ənə xundaq bolar.

Petikdilip süyi leyip kətkən bulak,  
Süyi bulojiwetilgən kuduk,  
Rəzillərgə yol koyojan həkkaniy adəməgə ohxaxtur.

Həsəlni həddidin ziyyadə yeyix yahxi bolmas;  
Birak uluqluknı izdəxning ezi uluoq ixtur.<sup>27</sup>

Əzinini tutalmaydiqan kixi,  
Wəyran bolqan, sepilsiz kalojan xəhərgə ohxaydu.<sup>28</sup>

**26**<sup>1</sup> Yazda kar yeoqx,  
Orma waqtida yamoqur yeoqx qamlaxmioqandək,  
Izzət-hərmət əhməkkə layık əməstur.

Ləyləp uqup yürgən kuoqqaqtək,  
Uqkan karlıqaq yərgə konmioqandək,  
Səwəbsiz karoqix kixigə ziyan kəltürəlməs.

Atka əmək, exəkkə nohta lazim bolqinidək,  
Əhməkning dümbisiga tayaq layiktr.<sup>3</sup>

Əhməkning əhmiqanə gəpi boyiqə uningoja jawab bərmigin,  
Jawab bərsəng əzüng uningoja ohxap kəlixing mumkin.

Əhməkning əhmiqanə gəpi boyiqə uningoja jawab bərgin,  
Jawab bərmisəng u əzining əhməklilikini əkillilik dəp qaoqlar.

Əz putini kesiwətkəndək,  
Əz bexiqə zulmat tiligəndək,  
Əhməktin həwər yollaxmu xundaq bir ixtur.<sup>4</sup>

Tokurning karoja kalmigan putliridək,  
Əhməkning aqzıqə selinojan pənd-nəsihətmü bikar bolur.

Salojiqə taxni baqlap atkəndək,  
Əhməkkə hərmət bildürüxmu əhmiqanə ixtur.<sup>5</sup>

Əhməkning aqzıqə selinojan pənd-nəsihət,  
Məstning kolioja sanjilojan tikəndəktur.

Əz yekinlirini karişiqə zəhimləndürən okyaqidək,  
Əhməknı yaki udul kəlgən adəmni yallap ixlətkən hojayinmu ohxaxla zəhimləndürəngüqidur.<sup>6</sup>

It aylinip kelip əz kusukını yalıqandək,

**25:24** «Sokuxkak hotun bilən azada əydə billə turoqandin kərə...» — yaki «Sokuxkak hotun bilən azada əydə olturoqandin kərə...».

**25:24 Pənd. 21:9,19**

**25:27** «Birak uluqluknı izdəxning ezi uluoq ixtur» — bizningə bu ayəttiki «uluqluk» Hudanıng uluqlukını kərsitidü. -ibraniy tilida «uluoq» bilən «eçir» bir sez bolqanqka, bu ayətning baxka birhil tərjimi bar: «Eçir ixlarnı oylinip sürütxürükning ezi eçir ixtur». Yənə baxka birnəqqə hil tərjimiliri bar, jümlidin «Oz uluqlukını izdəx uluoq ix əməs». **25:28** «Əzinini tutalmaydiqan kixi» — «əzinini tutalmaydiqan» deyin sez ibraniy tilida «ez rohını idarə kılalmayıqdan» dəp ipadilinidü.

**25:28 Pənd. 16:32**

**26:3** Zəb. 32:8, 9,10; Pənd. 10:13

«Əz bexiqə zulmat tiligəndək» — ibraniy tilida «huddi ziyan iqpəndək».

**26:8** «Salojiqə taxni baqlap atkəndək...» — tax salojiqə baqlap koyulsə, uni salojidin qıçaroqılı bolmayıdu, əlwəttə.

**26:10** «Əz yekinlirini karişiqə zəhimləndürən okyaqidək, əhməknı yaki udul kəlgən adəmni yallap ixlətkən hojayinmu ohxaxla zəhimləndürəngüqidur» — bu pənd-nəsihətnin baxka birnəqqə hil tərjimiliri bar.

## «Pənd-nəsihətlər»

Əhmək əhməkləkini kaytilar..

<sup>12</sup> Əzini dana qaoşlap məmnun bolğan kixini kərdüngmu?  
Uningoşa ümid baqlımaqtın əhməkkə ümid baqlımaq əwzəldur..

<sup>13</sup> Hürun adəm: — «Taxkırıda dəhxətlik bir xir turidu,  
Koqida bir xir yüridu!» — dəp əydiñ qıkmas..

<sup>14</sup> Əz müjükida eqilip-yepilip turojan ixikkə ohxax,  
Hürun kariwatta yetip u yak-bu yakka ərülməktə.

<sup>15</sup> Hürun əkolini sunup қaqioşa tikkini bilən,  
Olızani aqzioşa selixtinmu erinər..

<sup>16</sup> Hürun əzini pəm bilən jawab bərgüqi yəttə kixidinmu dana sanar.

<sup>17</sup> Koqida keliwetip, ezişa munasiwətsiz majiraşa arilaxkan kixi,  
Itning kulikini tutup sozojanşa ohxax hətərgə duqar bolar.

<sup>18</sup> Əz yekinlirini aldap «Pəkət qaqqaq kılıp koydum!» dəydiojan kixi,  
Otqxaxlarnı, oklärni, hərhil əjəllik korallarnı atkən təlwigə ohxaydu.

<sup>20</sup> Otun bolmisa ot eçər;  
Oleşywət bolmisa, jedəl besilar..

<sup>21</sup> Qooqlar üstigə qaqqan kemürdək,  
Ot üstigə kyoqan otundək, jedəlqi jedəlni uloqaytar..

<sup>22</sup> Oleşywəthorning səzləri hərhil nazunemətlərdək,  
Kixining kəlbığa qongkur singdürürlər..

<sup>23</sup> Yalkunluk ləwlər rəzil kəngüllərgə қoxuloqanda,  
Sapal қaqioşa kümüx həl bərgəngə ohxaxtur.

<sup>24</sup> Adawət saklaydiojan adəm eçini gəpliri bilən yapsimu,  
Kənglidə kat-kat suyiqəst saklaydu.

<sup>25</sup> Uning səzi qiraylık bolsimu, ixinip kətmigin;  
Kəlbidə yəttə kat iplaslık bardur.

<sup>26</sup> U eqmənləkini qiraylık gəp bilən yapsimu,  
Lekin rəzilliki jamaətning aldida axkarılınar.

<sup>27</sup> Kixığa ora koliojan ezi qúxar;  
Taxni domilatkan kixini tax dumilap kaytip kelip uni yanjar..

<sup>28</sup> Sahta til ezi ziyanəxlik kılıojan kixilərgə nəprətlinər;  
Huxamət kılıoquqi eçiz adəmni һalakətkə ittirər.

**27** <sup>1</sup>Ətiki kününg toopruluq mahtanma,  
Qünki bir künə nemə bolidiqiningnimu bilməysən..

<sup>2</sup> Seni baxxılar mahtisun, eż aqzinq mundaq kilmisun,  
Yat adəm seni mahtisun, eż ləwliring undak kilmisun.

<sup>3</sup> Tax eçir, kum heli jing basar,

<sup>26:11</sup> 2Pet. 2:22

<sup>26:12</sup> Pənd. 29:20

<sup>26:13</sup> Pənd. 22:13

<sup>26:15</sup> Pənd. 19:24

<sup>26:20</sup> Pənd. 22:10

<sup>26:21</sup> Pənd. 15:18; 29:22

<sup>26:22</sup> «Kixining kəlbığa qongkur singdürürlər» — ibranı tilida «kixining körsikining işki yərlirigə singdürürlər».

<sup>26:22</sup> Pənd. 18:8

<sup>26:27</sup> Zəb. 7:15-16; 9:15; 10:2; 57:6; Top. 10:8

<sup>27:1</sup> Yak. 4:13, 14

## «Pənd-nəsihətlər»

Bırak əhmaq kəltüridiojan hapiqlik ikkisidin tehimu eçirdur.

<sup>4</sup> Olezəp rəhimsizdur,

Kəhr bolsa kəlkündək adəmni ekitip ketər,

Bırak kim həsəthorluk alıda taçabil turalisun?

<sup>5</sup> Axkara əyibləx yoxurun muhəbbəttin əladur.

<sup>6</sup> Dostning kolidin yegən zəhimlər sadikliktin bolidu;

Bırak düxmənning seyxülleri hıyligərliktur.

<sup>7</sup> Tok kixi həsal kənikidinmu bizardur,

Aq kixigə hərkəndək aqqık nərsimu tatlık bilinər..

<sup>8</sup> Yurt makanidin ayrılojan kixi,

Uwisidin ayrılip yürgən kuxka ohxar.

<sup>9</sup> Ətir wə huxbuy kəngülni aqar,

Jan kəyər dostning səmimiyy məslihəti kixini rişəbtəndürər.

Jan kəyər dostning səmimiyy, huxhuy məslihəti kixini hux kılur.

<sup>10</sup> Əz dostungni, atangning dostinimü untuma;

Bexingoja kün qüvkəndə kərindixingning əyigə kirip yelinma;

Yekindiki dost, yiraqtiki kərindaxtin əla..

<sup>11</sup> I oqlum, dana bol, kənglümni hux kıl,

Xundak kılıqiningda meni məshirə kılıdiojanlaroja jawab berələymən.

<sup>12</sup> Zerək kixi balayıqazani aldin kərüp qaqrar;

Saddilar aldioqa berip ziyan tartar..

<sup>13</sup> Yatka kepil bolojan kixidin kərzəgə tonini tutup alojin;

Yat hotunoja kapalət bərgən kixidin kapalət puli al..

<sup>14</sup> Kək səhərdə turup, yüksiri awazda dostioqa bəht tiligənlik,

Əzini karqax həsablinar.

<sup>15</sup> Yaməjurluk kündiki tohitmay qüvkən tamqə-tamqə yeojin,

Wə sokuxkak hotun bir-birigə ohxaxtur..

<sup>16</sup> Uni tizgənləx boranni toşkanoja,

Yaki yaqənli ong kol bilən qangalliojanqa ohxaxtur.

<sup>17</sup> Təmürni təmürgə bilisə etkürləxkəndək,

Dostlarmu bir-birini etkürləxtürər.

<sup>18</sup> Ənjür kəqitini pərwix kılıquqi uningdin ənjür yəydu;

Hojayinini asrap kütükən kul izzət tapidi.

<sup>19</sup> Suda adəmning yüzü əks etkəndək,

Insanning kəlbining əndəkliki ez yenidiki kixi arkılık bilinər..

<sup>20</sup> Təhtisara wə əhaləkət hərgiz toymiqəndək,

Adəmning aq kezləri ənaat tapmas..

<sup>21</sup> Sapal əzəmət kümüxnini, qanak altunni tawlar,

<sup>27:6</sup> «Dostning kolidin yegən zəhimlər sadikliktin bolidu» — yaki «Dostning kolidin yegən zəhimlər adəmni həkikətkə yətküzar».

<sup>27:7</sup> «Tok kixi həsal kənikidinmu bizardur» — yaki «tok kixi həsal kənikini dəssiwetidu».

<sup>27:10</sup> Pənd. 17:17; 18:24

<sup>27:12</sup> Pənd. 22:3

<sup>27:13</sup> Pənd. 6:1, 2; 11:15; 17:18; 20:16

<sup>27:15</sup> Pənd. 19:13

<sup>27:19</sup> «Insanning kəlbining əndəkliki ez yenidiki kixi arkılık bilinər» — baxka birhil tərjimisi: «Insanning kəlbining əndəkliki ez yenidiki kixining kəlbığa məlum bolar (əks etər)».

<sup>27:20</sup> «Təhtisara» — əlgənlərin rohlıları barəjan jay. «Həhaləkət» — bəlkim «həhalək kılıquqi» degən yaman bir pərixtidur. «Wəh..» 9:11ni kərung.

<sup>27:20</sup> Top. 1:8

## «Pənd-nəsihətlər»

Adəm bolsa mahtaloqanda sinilar.

<sup>22</sup> Əhməkni buğday bilən birgə səndəldə talkan kılıp sokşangmu,  
Əhməklik yənilə uningda turar.

<sup>23</sup> Padiliringning əhwalini obdan bilip tur,

Mal-waraliringdin yahxi həwər al;

<sup>24</sup> Qünki baylıqning mənggü kapaliti bolmas,  
Taj-təhtmu dəwrdin-dəwrgiqə turamdu?

<sup>25</sup> Kuruçan qeplər orulqandan keyin,

Yumran qeplər esüp qıkkanda,

Taoq baçıridimnu yawayi qeplər yiojılqanda,

<sup>26</sup> Xu qaçda kozilarıng yungliri kırkılıp kiyiming bolar;  
Əqkilərni satçan puloja bir etiz kelər,

<sup>27</sup> Həmdə əqkilərning sütləri sening həm ailidikiliringning ozuklukını,  
Dedəkliringning qorsikini təminləxkimu yetər.

**28**<sup>1</sup> Yamanlar həqkim köqlimisumu qaçar;

Biraq həkkaniylar xir yürək batur kelər..

<sup>2</sup> Yurttə gunahlar kəpəysə, uning əmirliri kəp almixar,

Lekin uni sorioquj yorutuluojan wə bilimlik bolsa, yurt aman-mukim uzun turar.

<sup>3</sup> Miskinlərgə zulum seliwatçan bir kəmbəqəl,

Huddi ziraətlərni yatçuzup denini koymaydiqan kara yamoquroqa ohxaydu.

<sup>4</sup> Təwrat əkanunidin waz kəqkənlər yamanlarnı yahxi dəp mahtar;

Biraq əkanunni tutkuqılar ularoja karxi kürəx kılars.

<sup>5</sup> Rəzillər adalətni qüxənməs;

Biraq Pərvərdigarnı izdigüqilər həmmə ixni qüxinər.

<sup>6</sup> Pəzilətlik yolda mangajan miskin kixi,

Sahta, ikki yüzləmə bay adəmdin yahxidur..

<sup>7</sup> Təwrat-əkanuniqa itaat kılıqan yigit akillik oquldur;

Biraq nan kəpilaroja həmrəh bolouqu atisini nomuska qaldurad..

<sup>8</sup> Jazanıhorluq kılıp yukarıq esüm arkılıq bayılıqlar tapşan kixi,

Ahirida bularni miskinlərgə həyrihahlıq kılıqoquning kolioja ətküzük üçün toplojandur..

<sup>9</sup> Kimki Təwrat-əkanunini anglimaymən dəp külükini yopursa,

Hətta dualirrimə lənitib bolup kalar.

<sup>10</sup> Kimki duruslarnı yaman yoloq azdursa,

Əzi koliojan orisioqa əzi qüxər;

Biraq pak-diyənatlıq adəm yahxılıkça mirashor bolar..

<sup>11</sup> Bay dərwəkə əzini dana sanar;

Biraq yorutuluojan miskin uni həman körüp yetər.

<sup>12</sup> Həkkaniylar ojalibiyətlik bolsa,

Jahanni təntənə qapları;

<sup>27:26</sup> 1Tim. 6:8

<sup>28:1</sup> Law. 26:36; Əkan. 28:28; Yəx. 57:21

<sup>28:6</sup> Pənd. 19:1

<sup>28:7</sup> Pənd. 29:3

<sup>28:8</sup> Law. 25:35-37

<sup>28:10</sup> Pənd. 26:27

## «Pənd-nəsihətlər»

Birak yamanlar mərtiwigə qıqsa, halayık əzlirini qaqrar..

<sup>13</sup> Əz gunahlirini yoxuroqan kixi ronaq tapmas;

Birak ularni tonup iklär kılıp, ulardin waz kəqkən kixi rəhim-xəpkətkə erixər..

<sup>14</sup> Pərwərdigardin hərdaim korkup yürgən kixi xunqə bəhtliktur!

Birak kənglini tax klıoqan balayı'apətkə kalar..

<sup>15</sup> Hərkirəp turoqan xır,

Yaki owni izdəp keziwatkan eyik kandaq bolsa,

Yoksul pukralarning üstdidiki rəzil hakimmu xundaqtur.

<sup>16</sup> Yorutulmioqan əmir əhaman zor bir zalim bolup qıkar,

Birak əhamam bayliklaroja nəprətlənsə, təhtidə uzun olturar.

<sup>17</sup> Kan tekkən kixi kərz bilən həngəqə karap yığıürər;

Uni heqkim tosmisun!..

<sup>18</sup> Səmimiyy, diyanətlik yolda mangojan ətəklular;

İkki yolda mangojan sahta kixi ularning biridə əhaman yıkılıp qüxər.

<sup>19</sup> Əz yeriga tirixip ixilən dehəkənninə neni yetip axar;

Birak bikar yürüp ham hiyallarnı қooqlıqan kixininə yoksullukı mol bolar!

<sup>20</sup> Rastqıl kixininə bəhti kəpiyər;

Birak bay boluxka aldirioqan kixi jazadin ķeqip ətəklulamas..

<sup>21</sup> Birigə yan besix ķət'iý bolmas;

Qünki bəzilər hətta bir burda nan üçünmu gunah ətküzər..

<sup>22</sup> Nəpsi toymas kixi bayliklarnı kəzlep aldiraydu,

U namratlıqning əz bexiqə qüxicidinən bihəwərdur..

<sup>23</sup> Baxkılarning hatalıqını oquq əyibligən kixi,

Əhaman huxamat kılıqçıqə ķarioqanda kəprək iltipat tapar.

<sup>24</sup> Ata-anisining təəllükətinə oqlırap, «Bu heqkəndək gunah əməs» degen kixi,

Halak kılıquqining xerikidur.

<sup>25</sup> Nəpsi toymioqur kixi jedal-majira teriydu;

Birak Pərwərdigaroja tayanoqan kixi ətlinər..

<sup>26</sup> Əzining kengligə ixəngən kixi əhməktur;

Birak, danalıq bilən mangojan nijat tapar.

<sup>27</sup> Namratlaroja həyrhahlıq kılıdioqan kixi möhtəjlik tartmas;

Lekin həjətmənni kərsimu kərməskə saloqan kixi kəpligən ķarəqixqə uqrar..

<sup>28</sup> Yamanlar mərtiwigə qıqsa, halayık əzlirini qaqrar;

Lekin ular zaval tapsa, həkkaniylar rawaj tapar..

<sup>28:12</sup> Pənd. 11:10,<sup>11</sup>

<sup>28:13</sup> Zəb. 32:3, 5; Yuh. 1:9, 10

<sup>28:14</sup> «Pərwərdigardin hərdaim korkup yürgən kixi xunqə bəhtliktur» — eyni tekistə «Pərwərdigar» degən söz teplimaydu. Xunga baxka birhil tərjimisi: «Gunaq kılıxtın hərdaim korkup yürgən kixi».

<sup>28:17</sup> «Uni heqkim tosmisun!» — baxka birhil tərjimisi: «Həqkim uningə hımaya bolmisun!». Təwrat əkanuni boyiqə adəmni tasadipiy eltürən kixi «panahlıq xəhər»lərgə ķaqsə bolatti. Əmma gunahı bar kixilər əhaman xu xəhərlərdin hımaya almalıytti («Qol.» 6:34-35ni kerüng).

<sup>28:20</sup> Pənd. 13:11; 20:21; 23:4

<sup>28:21</sup> «ķət'iý bolmas» — ibraniy tilida «yahxi əməs».

<sup>28:21</sup> Pənd. 18:5; 24:23

<sup>28:22</sup> «Nəpsi toymas kixi» — ibraniy tilida «kəzi yaman kixi».

<sup>28:25</sup> «Nəpsi toymioqur kixi» — yaki «ħali qong kixi».

<sup>28:25</sup> Pənd. 13:10; 15:18; 29:22

<sup>28:27</sup> Kan. 15:7,8,10; Pənd. 19:17; 22:9

<sup>28:28</sup> Pənd. 28:12

## «Pənd-nəsihətlər»

**29<sup>1</sup>** Käyta-käyta əyiblinip turup yənə boynı kattıklik kılqan kixi,  
Tuyuksızdin dawalıqusız yanjilar.

**2** Həkkaniylar güllənsə, puklärili xadlinar,  
Kəbihlər hökük tutsa pukra nalə-pəryad kətürər..

**3** Danalikni səygən oqlu atisini hux kilar;  
Birak pañixilərgə həmrah bołożan uning mal-mülkini buzup-qaqar..

**4** Padixaḥ adalət bilən yurtini tinq kilar;  
Birak baj-seliç saloqan bolsa, uni wəyran kilar..

**5** Əz yekiniqə huxamət kılqan kixi,  
Uning putlirioja tor təyyarlap koyqandur.

**6** Rəzil adəmning gunahı eziqə kəpkən yasap kurar;  
Birak həkkaniy kixi nahxilar bilən xadlinar.

**7** Həkkaniy kixi miskinning dəwəsioja kəngül bəlür;  
Birak yamanlar bolsa bu ixni qüxənməs..

**8** Həkawur kixilər xəhərni kutritip dawalojutar;  
Birak akilanilər aqqık əzəzəplərni yandurar.

**9** Dana kixi əhmək bilən dəwalaxsa,  
Əhmək hürpiyidu yaki külüd, nətijsi haman tinqlik bolmas.

**10** Kanhorlar pak-diyanatlıklərgə nəprətlinər;  
Duruslarning jenini bolsa, ular kəstlər..

**11** Əhmək hərdaim iqidiki həmmmini axkara kilar;  
Birak dana əzini besiwalar..

**12** Həkümdar yaloqan səzlərgə կulak salsa,  
Uning barlıq hizmətkarları yaman əğənməy kalmış.

**13** Gaday bilən uni əzgüçi kixi bir zemində yaxar;  
Hər ikkisining kəzini nurlanduroquqi Pərwərdigardur..

**14** Yoksullarnı diyanət bilən soriqan padixaḥning bolsa,  
Tahti mənggügə məhkəm turar..

**15** Tayak bilən tənbih-nəsihət balilaroja danalik yatküzər;  
Birak əz məyliga koyup berilgən bala anisini hijalətkə kıldurər..

**16** Yamanlar güllinip kətsə, nahəklik kəpiyər;  
Lekin həkkaniylar ularning yikilojinini kərər..

**17** Oqlungni tərbiyilisəng, u seni aram tapkuzar;  
U kənglüngni səyündürər..

**18** Pərwərdigarning wəhiysi bolmioqan əlning puklärili yoldin qikip baxpanahsız kalar;  
Lekin Təwrat-kanunioqa əməl kılıdiqan kixi bəhtliktur..

**19** Kulni söz bilənla tüzətkili bolmas;

**29:2** Pənd. 11:10; 28:12,28

**29:3** Pənd. 10:1; 15:20; 28:7; Luğa 15:13

**29:4** «Birak baj-seliç saloqan bolsa,...» — yaki «birak parihor bolsa,...».

**29:7** Ayup 29:16

**29:10** «Duruslarning jenini bolsa, ular kəstlər» — baxqə birhil tərjimisi: «birak duruslar ularning jenidin həwər alar».

**29:11** Pənd. 14:33

**29:13** «Gaday bilən uni əzgüçi kixi bir zemində yaxar» — ibranıy tilida: «gaday bilən uni əzgüçi kixi bir-birigə yolukar».

**29:13** Pənd. 22:2

**29:14** Pənd. 20:28; 25:5

**29:15** Pənd. 10:1; 13:24; 17:21,25; 22:15; 23:13

**29:16** Zəb. 37:36; 58:10-11; 91:8

**29:17** Pənd. 13:24; 22:15; 23:13,14

**29:18** «yoldin qikip baxpanahsız kalar» — bu ibarə ibranıy tilida ikki bislik bir söz bilənla ipadıləngən.

## «Pənd-nəsihətlər»

U səzüngni qüxəngən bolsimu, etibar kılmas.

<sup>20</sup> Aqızını basalmaydiqan kixini kərgənmu?

Uningdin ümid kütkəndin, əhməktin ümid kütüx əwzəldur..

<sup>21</sup> Kimki əz əqlini kiqiqidin tartip əz məyliga köyup bərsə,

Künlərning biridə uning bexioja qıkar..

<sup>22</sup> Terikkək kixi jedəl-majira əzəzəp turar;

Asan aqqiklinidioqan kixinining gunahlıları kəptur..

<sup>23</sup> Məqrurluk kixini pəs əklər,

Birak kəmtərlilik kixini hərmətə erixtürər..

<sup>24</sup> Oöri bilən xerik bolqan kixi əz jenioja düxməndur;

U sorakqining guwah berixkə agaḥlanduruxini anglisimu, lekin rast gəp kiliqka petinalmas..

<sup>25</sup> İnsan balisidin ərkək adəmni tuzakqə qüxüridi;

Birak kimki Pərvərdigaroqa tayanojan bolsa, u bihətər kətürülər..

<sup>26</sup> Kep kixilər əhkümdardin iltipat izdəp yürər;

Birak adəmning əhkə-rizki pəkət Pərvərdigarningla əklididur..

<sup>27</sup> Nahəklər əhkəaniylarəqə yirginqliktur;

Durus yolda mangojan kixilər yamanlarəqə yirginqliktur.

### Agurning pənd-nəsihətləri

**30<sup>1</sup>** Təwəndikilər Yakəhning oqlı Aguroqa wəhiy bilən kəlgən səzlərdur:  
Bu adəm İtiyəlgə, yəni İtiyəl bilən Ukaloja mundaq səzlərni degən: —

<sup>2</sup> Mən dərwəkə insanlar arisidiki əng nadini, haywanoja ohxaxturnəm;

Məndə insan əkli yok.

<sup>3</sup> Danalıknı heq eğənmidim;

Əng Pak-Muğəddəs Bolqarıqı əhkəqidimə sawatim yoktur.

<sup>4</sup> Kim ərxkə kətürülgən, yaki ərxtin qüvkən?

Kim xamalni köllirida tutkən?

Kim sularni Əz tonioja yegəp əyoqan?

Kim yar-zeminning qəgralırını bəlgiligən?

Uning ismi nemə? Uning Ooqlining ismi nemə? Biləmsən-yok?..

<sup>5</sup> Təngrining hərbir səzi sinilip ispatlinip kəlgəndur;

U Əzigə tayanojanlarning əmməmisini əkoğdaydiqan əlkəndur..

<sup>6</sup> Uning səzlərigə heq nərsə əkoxma;

Undak kilsang, U seni əyibləydi,

Sening yaloqanqılığın axkarilinidu..

<sup>29:20</sup> Pənd. 26:12

<sup>29:21</sup> «Künlərning biridə uning bexioja qıkar» — baxka birhil tərjimisi «Ahirda u (kul) əziga pərzənttək bolup qıkar».

<sup>29:22</sup> Pənd. 15:18; 26:11

<sup>29:23</sup> Ayup 22:29; Pənd. 15:33; 18:12; Yəx. 66:2; Mat. 23:12; Luğa 14:11; 18:14; Yak. 4:6,10; 1Pet. 5:5

<sup>29:24</sup> «...rast gəp kiliqka petinalmas» — «Law.» 5:1ni körüng.

<sup>29:24</sup> Law. 5:1

<sup>29:25</sup> «bihətər kətürülər» — ibranıy tilida bir səz bilənla ipadilinidu.

<sup>29:26</sup> Pənd. 19:6

<sup>30:1</sup> «wəhiy bilən kəlgən səzlər» — ibranıy tilida «yükləngən səzlər» dəp ipadilinidu. Demək, Pərvərdigarning Agurning dil-rohıqa yükləngən səzləri. «Bu adəm» — Yakəhning oqlı Agur.

<sup>30:4</sup> Ayup 38:4; Zəb. 104:3; Yəx. 40:12

<sup>30:5</sup> Zəb. 12:6-7; 18:30-31; 19:7-8; 119:140, 2Tim. 2:16

<sup>30:6</sup> Kan. 4:2; 12:32; Wəh. 22:18

## «Pənd-nəsihətlər»

<sup>7</sup> I Hudayim, Səndin ikki nərsini tiləymən;

Mən əlgüqə bularnı məndin ayımıqaysən: —

<sup>8</sup> Sahtilik wə yalojanlıqlıknı məndin yırak kılıqaysən;

Meni gadaymu kılmay, baymu kılmay, bəlki ehtiyajımoja layıkla rizik bərgəysən.

<sup>9</sup> Qünki ziyanın toyup kətsəm, Səndin yenip: «Pərwərdigar degən kim?» — dəp əelixim mumkin.

Yaki gaday bolup kəlsəm, oşrılık kılıp, Sən Hudayimning namıqə daqı kəltürükim mumkin.

<sup>10</sup> Hojayinining aldida uning կuli üstdin xikayet kılma,

Bolmisa u seni կaroçap lənət kılıdu, աyibkar bolisən.

<sup>11</sup> Өz atisini կaroçaydiojan,

Өz anisioja bəht tiliməydiojan bir dəwr bar,

<sup>12</sup> Өzini pak qaoçlaydiojan, əməliyəttə məynətqılıklıdin həq yuyulmiojan bir dəwr bar,

<sup>13</sup> Bir dəwr bar — ah, kibirlikidin nəziri nemidegən üstün,

Haçawurluklının həli nemidegən qong!~

<sup>14</sup> Uning ajızlar wə yokşullarnı yalmış yutuwetidiojan qixliri kiliqtək,

Eziq qixliri piqaktək bolən bir dəwr bar!..

<sup>15</sup> Zülükning ikki kizi bar, ular hərdaim: «Bərgin, bərgin» dəp towlixar.

Hərgiz toyunmaydiojan üç nərsə bar, hərgiz kənaətlənməydiojan tət nərsə bar, ular bolsimu: —..

<sup>16</sup> Gər, tuqımas hotunning karnı,

Suoja toyumniojan kurojak Yər.

Wə hərgiz «boldi, toydum» deməyidiojan ottin ibarət..

<sup>17</sup> Atisini məshirə kılıdiojan,

Anisini kəmsitidiojan kəzni bolsa,

Qaçqa-ķuzoğunlar qoçular,

Bürkütning balılırimu uni yər.

<sup>18</sup> Mən üçün intayın tilsimat üç nərsə bar;

Xundak, mən qüxinəlməydiojan tət ix bar: —

<sup>19</sup> Bürkütning asmandiki uqux yoli,

Yilanning taxta beoçirləp mangidiojan yoli,

Kemining dengizdiki yoli wə yigitning kızoja axik boluxtiki yolidur.

<sup>20</sup> Zinahor hotunning yolimu xundaktur;

U bir nemini yəp bolup aozını sürtiwətkən kixidək: «Mən həqkandaq yamanlıknı kılımidim!»

— dəydu..~

<sup>21</sup> Yər-zemin üç nərsə astida biaram bolar;

U kətürəlməydiojan tət ix bar: —

<sup>30:13</sup> «Haçawurluklının həli nemidegən qong!» — ibraniy tilida «Ularning kəpəkləri nemanqə kətürülən!».

<sup>30:13</sup> Pənd. 6:17

<sup>30:14</sup> Pənd. 12:18

<sup>30:15</sup> «zülfük» — su iqidə yaxaydiojan kənhor bir hil parazittur.

<sup>30:16</sup> «Gəry» — muxu yarşıda «ger» ibraniy tilida «xeol», yəni «tahitasra», əlüklərning rohlırları kiyamat künini kütidiqan yərni kərsitudu.

<sup>30:20</sup> «Mən həqkandaq yamanlıknı kılımidim!» — zinahor hotunning yolining ajayıbliki bolsa əzinin op'oquq gunahını həq tonumaydiojanlığının ibarət.

## «Pənd-nəsihətlər»

<sup>22</sup> Padixah bolqan ķul,  
Tamaķka toyqan ħamakət,  
<sup>23</sup> Nəprətkə patkən, ərgə təgkən hotun,  
Əz haniminin ornini başkan dedək..

<sup>24</sup> Yer yüzidə teni kiqik, lekin intayın əkillik tət hil janiwar bar: —  
<sup>25</sup> Qəmülilər küqlük həlk bolmisimu, birək yazda ozuk təyyarliwelixni bilidu;  
<sup>26</sup> Suqurlar ezi ajiz bir kowm bolsimu, hada taxlarning arisioqa uwa salidu;  
<sup>27</sup> Qekatkılerning padixahı bolmisimu, lekin қatar tizilip rətlik mangidu;  
<sup>28</sup> Kəslənqükni қol bilən tutuwaloqli bolidu,  
Lekin han ordilirida yaxaydu.

<sup>29</sup> Kədəmliri həywətlik üç janiwar bar,  
Kixigə zok berip mangidiojan tət nərsə bar: —  
<sup>30</sup> Haywanatlar iqidə əng küqlük, heq nemidin korkmas xir,  
<sup>31</sup> Zilwa bəygə iti,  
Tekə,  
Wə pukralırı kollaydiojan padixahdur.

<sup>32</sup> Əgər sən əhməklik ķılıp ezungni bək yüksəri orunoqa կoyuwalojan bolsang,  
Wə yaki təlwə bir oyda bolqan bolsang,  
Kolung bilən aqzingni yum!  
<sup>33</sup> Kala süti қoqulsa seriq may qıkar;  
Birining burni mijilsa, kan qıkar;  
Adawət қozojap intikam oylisa jedəl-majira qıkar.

### Padixahka nəsihət

**31** <sup>1</sup>Təwəndikilər, padixah Ləmuəlgə uning anisi arkılık wəhiy bilən kəlgən sezlərdur; anisi bu sezlərni uningoqa egətkən:

<sup>2</sup>I oqlum, i meninq amrikim, kəsəmlər bilən tiligən arzulukum, mən sanga nemə dəy?

<sup>3</sup>Küq-kuwwitingni ayal-hotunlar təripiga sərp kilmioqin;

Yaki padixahlarnimu wəyran ķılıdijojan ixlaroja berilgüqi bolma!

<sup>4</sup>I Ləmuəl, xarab iqix padixahlaroja layık əməs,

<sup>30:23</sup> «Nəprətkə patkən» — yaki «nəprətlik», «nəprətləngən».

<sup>30:25</sup> Pənd. 6:8

<sup>30:31</sup> «zilwa baygə iti» — yaki «bəygə eti» — ibranıy tilida bu söz bək az uqrayıdu. «pukralırı kollaydiojan padixahdur» — baxkə ikili hil tərjimişi: «Açıdurulmas wə erülməs padixahdur» yaki «Əz қoxunını baxlıojan padixahdur».

<sup>30:31</sup> Ayup 39:19-28

<sup>30:32</sup> «Kolung bilən aqzingni yuml» — bəlkim ibranıy tilida «boldi, bəs!» degen mənini berix mumkin.

<sup>30:32</sup> Ayup 21:5

<sup>30:33</sup> «Kala süti қoqulsa ... birining burni mijilsa.... adawət қozojap intikam oylisa ...» — bu jümlidiki «қoqulsa» «mijilsa» wə «kozojap ... oylisa» ibranıy tilida ohxax bir pil bilən ipadılango.

<sup>31:1</sup> «Padixah Ləmuəl» — bəzi alimlər «Ləmuəl»ni Sulaymanning anisi Bat-Xeba uningoja կoyojan lağəm, dəp karaydu. Israel üstidin həküm sürgüqilər arısında «Ləmuəl» isimlik bir padixah bizgə naməlum. «Ləmuəl» degənning mənisi: «Huda üqün». «wəhiy bilən kəlgən sezlər» — əgər bu bəb Agurnıy (30:1) sezinçin dawamı bolsa, undakta «wəhiy bilən kəlgən sezlər» Pərvərdigarning Agurnıy «dil-rohioya yüksəlikən sezləri»ni əgər dawamını kersitidü.

<sup>31:2</sup> «I meninq amrikim» — ibranıy tilida «İ balyatqmunning balisil». «kəsəmlər bilən tiligən arzulukum!» — ibranıy tilida «İ kəsəmlirimning balisil».

<sup>31:3</sup> «ayal-hotunlar təripiga» — demək, jinsiy həwəslərgə.

<sup>31:3</sup> Kan. 17:17

# «Pənd-nəsihətlər»

Əmirlərgimu hərakqə humar bolux yaraxmas.

<sup>5</sup> Bolmisa ular xarab iqip, mukəddəs bəlgilimilərni untup,

Bozək bəndilərning həkkini astin-üstün kiliwetixi mumkin.

<sup>6</sup> Küqlük hərək əlgüsü kalgənlərgə, həsrətkə qəmgənlərgə berilsun!

<sup>7</sup> Ular xarabni iqip, miskinlikini untup,

Kayıtidin dərd-əlimini esigə kəltürmisun!.

<sup>8</sup> Əzləri üçün gəp kılalmayıqanlar o aqzingni aqkin,

Həlak bolay degənlərning dəwasidə gəp kıl.

<sup>9</sup> Süküt kılma, ular üçün lilla həküm kıl,

Ezilgənlərning wə miskinlərning dərdigə dərman bol..

## Pəzilətlik ayal

<sup>10</sup> |X| Pəzilətlik ayalni kim tapalaydu?

Uning kimmiti lələ-yakutlardınmu zor exip qüxidu..

<sup>11</sup> |Z| Erining kəngli uningə tayinip hatirjəm turidu,

U bolojqə erining alojan oljisini kəm əməstur!

<sup>12</sup> |Z| U emür boyi eriqə wapadar bolup yahxilik kılıdu,

Uni ziyanə uqratmaydu.

<sup>13</sup> |T| U köy yungi wə kəndir tepip,

Əz koli bilən jan dəp ejir kılıdu.

<sup>14</sup> |T| U soda kemilirigə ohxax,

ailini bekjixtiki ozuk-tülüklərni yırak jaylardın toxuydu.

<sup>15</sup> |T| Tang yorumasta u ornidin turidu,

ailisidikilərgə yeməklik təyyarlaydu,

Hizmətkar-dedəklərgə nesiwisini təksim kılıdu..

<sup>16</sup> |T| U bir parqə etizni ezi kerüp alidu;

Koli bilən yiçəkən daraməttin u bir üzümzar bina kılıdu.

<sup>17</sup> |P| Ixka karap u belini küq bilən baqlar,

Biləklərini küqləndürər;

<sup>18</sup> |V| Əz ixining paydilikliklə qəzi yetər,

Keqiqə qırıqını eşqürməy ix kilar.

<sup>19</sup> |T| U köllərli bilən qaknı qərər,

Barmaklır yip urquqını tutar.

<sup>20</sup> |D| Ajızlar o yardəm kolini uzitar;

Hajətmənlərgə köllərini sozar.

<sup>21</sup> |T| Kar yaqcında u ailisi toqrluluk əndixə kılmayıdu,

Əyidikilərning həmmisigə kizil kiyimlər kiydürülgən.

<sup>22</sup> |Z| Kariwat yapkuqlarını ezi toküydu;

Əzining kiyim-keqəkləri kanap wə səsün rəhttindur.

<sup>23</sup> |Z| Erining xəhər dərwazilirdə abruiy bar;

<sup>31:7</sup> «Ular xarabni iqip, ... kaytidin dərd-əlimini esigə kəltürmisun!» — bu sözler kinayilik, həjviy bolojını bilən, miskinlərinin xarab iqxış sawəbiğimi həsdaxılık bildiridü. Lekin ayat ularının xundak kılıdiyoqanlığını hərgiz təstikliqən əməs. Kəzdə tutulqını həkümətlərinin eojir məs'uliyətidin ibarəttür.

<sup>31:9</sup> Law. 19:15; Kən. 1:16

<sup>31:10</sup> «pəzilətlik ayalni kim tapalaydu?...» — keyinkı 22 ayət xəir bolup, ibranıyi tilida alahidə xəkilgə işa. Ibranıyi yezikləda 22 hərək bar. Bu 22 ayətnin hərbəri ibranıyi elibərə tərtipiga asasan baxlinidü (məsilən, uyqur tili bolsa, a-, ə-, b- katarlıq hərəklər bilən baxlanıjanə ohxax).

<sup>31:10</sup> Pənd. 12:4

<sup>31:15</sup> «... nesiwisini təksim kılıdu» — yaki «... ixni təksim kılıdu».

## «Pənd-nəsihətlər»

Xu yerdə u yurttiki aksakallar qataridin orun alidu..

<sup>24</sup> | Ə| U nəpis kanaptin kiyim-keqək tikip uni satidu;  
Bəlwaqlarni tikip sodigərlərni təminləydu.

<sup>25</sup> | Ə| Kiyimi küq-küdrət wə izzət-hərməttur;  
U keləqəkkə ümid bilən külülp əkaraydu.

<sup>26</sup> | Ə| Aozzini aqsila, dana sez əkilidu,  
Tilida mehribana nəsihətlər bar.

<sup>27</sup> | Ə| ailisidiki ixlardin daim həwər alidu,  
Bikaroja nan yeməydu.

<sup>28</sup> | Ə| Pərzəntliri ornidin turup uningoşa bəht-bərikət tiləydu;  
Erimu mubarəkləp uni mahtap: —

<sup>29</sup> | Ə| «Pəzilət bilən yaxıqan ayallar kəptur,  
Bırak sən ularning həmmisidinmu exip qüxisən» — dəydu.

<sup>30</sup> | Ə| Güzəllik sehri aldamqidur,  
Həsn-jamalnu pəkət bir kəpük, halas,  
Pəkət Pərvərdigardin korkidioqan ayalla mahtildi!  
<sup>31</sup> | Ə| U eəz mehnitining mewiliridin bəhrimən bolsun!  
Əjirliri uni dərwazılarda hərmət-xəhrətkə erixtürsun!.

<sup>31:23</sup> «Erining xəhər dərwazilirida abrui bar» — kona ərp-adətlər boyiqə, yurttiki aksakallar xəhər dərwazida yiojin eqip sot əkilətti.

<sup>31:31</sup> «Əjirliri uni dərwazılarda hərmət-xəhrətkə erixtürsun!» — yukiriki izahatda deyilgəndək, xəhər dərwaziləri aksakallar olturadioqan orun bolup, jəmiyatning əng yukirisi dərijisini bildürdü.

## Əkiliyin qazanılması

**Pənd-nəsihətlərdə tiloja elinojan bəht-bərikətlər wə ularning Hudanining Israil həlkə bilən tüzgən əhdisi bilən bolqan munasiwiti**

Okurmənlər «Pənd-nəsihətlər»də Hudanining əmrlirini qing tutup əməl kılınanlarla nuroqun bəht-bərikətlərni, jümlidin bayaxatlıq, salamətlik wə uzun əmürni beridioqanlıkı toqrisidiki altundək wadilirini baykioqan bolsa kerək. Məsilən: —

«I oqlum, təlimimni untuma,

Degənlirimni həmixə kənglüngdə qing tut.

Qünki u sanga bərikətlək künlər, uzun əmür,

Hatırjəmlik köxup beridu» (3:1-2)

«Əzüngni əkillilik samima;

Pərvərdigardin əyminip, yamanlıktın yiraq bol.

Xundak kılıqiningda, bu ixlar dərdingga dərman,

Ustihanliringə qıllıq bolidu.

Pərvərdigarning hərmitini klip mal-dunyayingdin hədiyələrni sunoqin,

Etizingdin tunji qıkqan məhsulatliringdin uningoja atioqin;

Xundak kılıqiningda, ambarliring axlıkkə tolup taxidu,

Xarab kəlqəkliringdə yengi xarab exip-texip turidu» (3:7-10).

Bəzi izahatlırimizda kərsətkinimizdək, bu wədilərning asası Hudanining Musa pəyojəmbərning wasitisi arkılıq Israil həlkə bilən tüzgən əhdisidur. Əhdining asası məzmuni: «Mening awazimoja կulaқ salsanglar, Mening əmrəm boyiqə mangsanglar, Mən silərnı bərikətləyəmən, kəqədayəmən; əmma Manga կulaқ salmisanglar, undakta Mening tərbiyə jazalırim astıqə kelisişlər» degəndək bolidu («Mis.» 19:6-7, «Law.» 26-bab, «Qan.» 28-babni kerüng). Israil həlkə əhdə boyiqə yaxıqan bolsa, undakta ularning zemini baroqanseri yengi bir «Erəm baoqısı»dək bolup katkən bolatti wa ular müvəssər bolqan səltənat arkılıq Huda bu bəht-bərikətni pütkü'l dunyaqə yətküzgən bolatti; İbrahimə qədər kılıqınıdək: — «**Sən arkılık yər yüzdiki barlıq ailə-kəbililər bəht-bərikət tapidul!**» («Yar.» 12:3).

Biz bu ixlar toqrisida təwəndikilərni baykaymiz: —

(1) Okurmənlər Təwrattiki tarixiy kisimlardın baykialayduki, Israil Hudanining əhdisidə turoqan əməs. Hətta Huda ularning yeniqə həkəkiy padixahını, yəni Məsihini əwətkəndə, ular uni köbul kılıxning orniqə uni rət klip: «**Rim imperatori Kəysərdin baxkə həq padixahımız yokturl!**» dəp warkırıqan («Yh.» 19:5).

Xuning bilən, gərqə ihlasmən adəmlərlə «Pənd-nəsihətlər»də kərsitilgən bəht-bərikətlərni kərgən bolsimu, lekin pütkü'l əl ularqə müvəssər bolmay kəldi. Uning üstigə, ihlasmənlər bəzidə Hudanining «Pənd-nəsihətlər»diki wədiliri boyiqə əslidə kərükə tegixlik bəht-bərikətlərin baxkılarning gunahlıri tüpəylidin məhərum boldi. Daniyal pəyojəmbər buning bir misalidur. Uning künləridə, Israil həlkə gunahlıri tüpəylidin Babiloqa sürgün kılındı. Daniyal ezi ihlasmən yigit bolup, ularning butpərəslikigə həmrəh bolmioqan bolsimu, yənilə ular bilən japa tartıp, Babiloqa sürgün bolqan. Xu yərdə uning etikədi kep sinaklarqə duq kəlgəndin keyin u «Pənd-nəsihətlər»də wədə kılınoqan bəht-bərikətlərning kepini, yəni uzun əmür, Hudanining

## «Pənd-nəsihətlər»

baxpanahlılığı wə bayaxatlılığı kərgən. Təwrat dəwridə, Hudanıng mukəddəs bəndilirinən tarhlıridin kəpi uningkidək bolğan bolsa kerək.

(2) Əmdi İnjil dəwridiki etikad kılıqular «Pənd-nəsihətlər»də wədə kılınış xu bəht-bərikətlərgə müvəssər bolamdu?

«Korintlikləroqa (2)»də mundaq okuyımız: «**Qünki Hudanıng қanqılık wədiliri boluxidin kət'iynəzər, ular Uningda** (yəni Məsihədə) **«bərəkə»tur, wə biz arkılık Uningdimu Hudaqə xan-xərəp kəltüridiqan «Amin» bardur**» (1:20).

Biz xuni xəksiz deyələymizki, Huda Israileşa wədə kılıqan jismaniyy jəhəttiki bəht-bərikətlər Əzığa etikad kılıqularoqa «yengi asman, yengi zemin»da mutlək əməlgə axurulidu — uzun əmür (əməliyəttə «mənggülük hayatı»), sak-salamət bir tən (yepyengi bir tən, uningda həq aqırıq-silak, yioğa-zar yaki azab bolmayıdu — «1Kor.» 15:50-54, «Wəh.» 7:17, 21:4) wə sənaksız bayılık bolidu («1Kor.» 2:9). Həzirki dəwrimizdə bolsa Hudanıng muddia-məksiti roh-kəlbədə hər jəhəttin Əzığa ohxax, «Əzining süriti» bolğan bir kowmoja igə bolux, xundakla ularoqa barlıq rohiy bəht-bərikətlərini yətküzüxtin ibarəttur («Əf.» 1:3). Bu bəht-bərikətlərning kimmiti hərkəndək jismaniyy bəht-bərikətlərning kimmitidin asmannıng zemindən yüksəri bolqonidək yüksəri turidu. Əz həlkı muxu bəht-bərikətlərgə müvəssər kılınış üçün hərtürlük azab-okubətlərgə duq kelidu wə dərvəkə ularning etikadının paklinixi wə tawlinixi üçün xundak boluxi kerək (məsilən, «Zəbur» 94:1-7ni kərəng). Rəbbimizning Əz söz-kalamını kəbul kılıp etikadka kirgənlərning əhwali toqrisidiki sözlərini kərəng: «**Səz-kalamni dəp kiyinqılık yaki ziyanxılıkkə** (uqrımay կաlmaydu)... **uqrıqınıda...**» («Mat.» 13:21). Biz Uningəqə əgəxəkən bolsaq, hərtürlük azab-okubətlərgə yüzlinoxka təyyar turuximiz lazımlıki toqrisidiki Uning baxğı sezlərini kərəng (məsilən, «Mat.» 10:38, 16:24, «Mar.» 8:34) wə xundakla Petrus, Yakup, Pawlus wə barlıq rosullarning bu ix toqrisidiki sözlərinimə kərəng (məsilən, «Ros.» 14:22, «Rim.» 5:3, «Kol.» 1:24, «Fil.» 1:29, «1Tes.» 2:13-16, «2Tes.» 1:4, «2Tim.» 2:3, «1Pet.» 1:6, 1:19-24, «Yak.» 5:10). Hudanıng bu azab-okubətlərdə nuroqun muddia-məksətləri bardur (məsilən, «Kolossiliklərgə»diki «kökoxumqə söz»imizdiki 1:24 toqrluluk xərhələrimizni kərəng). Uning üstigə barlıq etikadqlar Hudanıng «tərbiyilik jazalıri»qə uqrayıdu (məsilən, «Ibr.» 12:5-17 bilən «Pənd.» 3:11-12, «2Kor.» 5:9, «1Kor.» 5:1-5, 10:26-34ni kərəng).

Xundak deginimiz bilən hərbir etikadqıja «Pənd-nəsihətlər»də berilgən barlıq nəsihətninə mənggülük kimmiti bardur. Əzini rəzilliktin saklavşka, aldam həltiqə qüxməslilikkə wə aldamaqları pərk etixkə, əz ailisidikilərdin obdan həwər elixkə, ularoqa tərbiyə berixkə wə barlıq ixlirinə ronaq tepixiqə, xundakla xular arkılık ularda Hudaqə xan-xərəp kəltürüxkə wə baxxilaroqa yardım yətküzüxtə kimə danalıq kerək bolmisun? Bu kimmatlıq həqikətlər məzəkur kitabta təpilidu. Kimki əzini xularning iqiqə qeküp, uni əzığə singdürsə, insanlar arısida danalıq wə bilimning bayılıkları bilən tolqan əng bay adəm bolidu.

Uning üstigə, əz kezimiz bilən kərgəndək, «Pənd-nəsihətlər»diki həqikətlərni kəbul kılıqənlərning biz muzakirə җiliwatşan xu jismaniyy bəht-bərikətlərgimə (bolupmu salamətlik jəhəttin) nesip bolidioqan əhwallar az əməs.

## «Pənd-nəsihətlər»

### «Pənd-nəsihətlər»də kəp səzlər nemixə kərünüxtə կiz-ayallarqa əməs, bəlki ərlərgila nixan қilinidu?

Bu yerdə bu soaloja səhəipə qəklimi bilən toluk jawab berəlməymiz. Əmma xuni enik deyiximiz kerəkki, Müqəddəs Kitabtiki barlıq təlimlərgə asasən ərlər wə ayallarning hərbini Huda aldida ohxax əkməmtlikтур. Rohiy jəhəttin ərlər bilən ayallar otturisida həeqkandaq pərk yoktur. Məsih barlıq insanlar üçün, ərlər üçün, ayallar üçün əldi; əlümdin tirilixtə ərlər bilən ayallar otturisida pərk bolmayıdu (məsilən, «Mat.» 22:30 wə «1Kor.» 11:1-16ni wə xu məktuptiki «köxumqə səz»imizni wə xu ayətlər üstidə tohtalojinimiznimü kərüng).

Halbuki, ey iqidə Huda ərni ayalıqə, xundakla ailisidiki barlıq kixilərgə bax kilojan (yənə «1Kor.» 11:1-16ni wə xu məktuptiki «köxumqə səz»imizni kərüng). Xunga ailida ər kixininə kəprək jawabkarlıq bardur. «Yengi əhdə»ni köbul kiojanlar, yəni Hudaning nijatlıkı bilən «yengi əlbət wə yengi roh»ni köbul kiojanlar toqrluluk Huda: «**Təwrat-kanunlirimmi ularning iqigə salıman, həmdə ularning kəlb bigimu yazımən**» wə «**Ularning həmmisi, yəni əng kiqikidin qongiojiqə meni bilip bołożan bolidu**» dəydu («Yər.» 31:31-34). Xunga əydiki mühüm kararlarında Hudaning Müqəddəs Rohı Əz iradisi toqrluluk həm ər kixininə kəlbidə həm ayal kixininə kəlbidə guwaqlik beridu, dəp ixinimiz; kararlararning tüp höküki wə məs'uliyiti bolsa yənilə ər kixidə turidu, əlwətə.

Təwrat dəwrində Israil həlkidə կızlar yatlıq bolossenqə adəttə atisining əyidin kəp qıkmayı turattı. Əzləri üçün karar kılalaydiojan ixlarning dairisi səl qəqlik idi. Xunga «Pənd-nəsihətlər»diki jekiləxlər wə nəsihətlərning kepinqisi əzliyinə əyidikə ixlərə qəs'ul bolossen ərlərni nixan əklidi. Ərlər məzkur kitab boyiqə əydiki ixlərni səmimiyyət, adillik wə kəyümqanlıq bilən bejirə, kəysi ayal yaki կız narazi bolidu yaki aqrınidu? Halbuki, bugünkü jəməiyəttə yengi əlbət wə yengi rohni köbul kiojanlarə nisbətən, ər bolsun, ayal bolsun «Pənd-nəsihətlər»diki səzlər ohxaxla mühüm rol oynaydu wə tolimu əkməmtlikтур.

Okurmənlər kərgəndək, «Pənd-nəsihətlər»də կız-ayallarnı «təwən kərüx» yaki «kəmsitix» məwjuṭ əməstur. Balılarning jismaniy wə rohiy jəhəttin saqlam boluxi wə yahxi qong boluxida atining talim-tərbiyisi həm anining talim-tərbiyisi ohxaxla mühüm ikanlılı enik kərəlidü (1:8, 6:20, 30:17, 31:1). 1:20-33də, 4:1-13də, 8-bab wə 9-babta «Danalıq» adəmləxtürülən bolup, ayal kixi süpitidə səzləydi. «Pənd-nəsihətlər»diki bəzi həkmətlilik səzlər dikkətimizni pəzilətlilik ayal kixininə əz pəziliti wə nomusunu saklax üçün kürəx kılıdiyanlılıqə tartıdu (bu kürəxlər bəzi wakıtlarda yoxurun bolidu — məsilən, 11:16). Ahırkı 31-babta «pəzilətlilik ayal»ni bayan kileşən güzəl xeirni kərimiz (31:10-31). Erining uningoja toluk ixənqi bolossenqə (31:11), ey iqidə uning karar kılıx höküki wə ərkinlikli barlıqli kərəlidü wə eri dərwəkə uning tirixqanlıq wə aldın kərərlikli bilən kəp payda kəridü. U esil rəhtlərni tallap setiwalip, əyidikilərgə kiyimlərni tikip beridu wə kiyim tikip satıdu (31:13-14, 21-22, 24); u kəmbəqəllərgə kəp həyr-sahawatlıq əklidi; hətta bir parqə yərnimü əz kəzi bilən kərəp setiwalidu (31:16). Muxundaq ərkinlik wə ixənq bolossen ər-ayallılıq munasiwət həkikətən bəhtlik munasiwəttür; wə dərwəkə Huda bilən yekin alakıdə yaxay degənlər üçün, Uning ər-ayallılıq munasiwəti toqrisidiki iradisi dəl xundak boluxtur.